



# AZƏRBAYCAN TARİXİ



Metodik  
vəsait

6

LXIHE

AİDƏ MƏMMƏDOVA

Ümumi təhsil  
müəssisələrinin (6)-ci sinifləri üçün

**AZƏRBAYCAN TARİXİ** fənni üzrə dərsliyin  
**METODİK VƏSAİTİ**

---

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
**tahsil\_az@yahoo.com** və **derslik@edu.gov.az**  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



LAYİHE

## DƏRSLİKDƏ İSTİFADƏ OLUNAN ŞƏRTİ İŞARƏLƏR



açar sözlər



bilmək maraqlıdır



mətnə aid tapşırıqlar



mətnə aid suallar



sual və tapşırıqlar



yaratıcı tapşırıqlar

LAYİHE

## KİTABIN İÇİNDƏKİLƏR

Tarix fənni üzrə təlimin planlaşdırılması .....	6
İnteraktiv iş formaları .....	7
Fəal təlim üsulları .....	8
Fəal dərsin ümumi quruluşu .....	11
Qruplarla işin təşkili .....	15
İş vərəqlərindən nümunələr .....	19
Qiymətləndirmənin növləri – tərkib hissələri .....	21
6-cı sinif Azərbaycan tarixi fənn kurikulumunun məzmun standartları .....	24
Standartların açılışı .....	26
Fənlərarası integrasiya .....	30
Standartların reallaşdırılması və integrasiya cədvəli .....	32

## İBTİDAİ İCMA QURULUŞU

1. Azərbaycan qədim ölkədir .....	34
2. Azərbaycan ərazisində Alt Paleolit dövrü .....	36
3. Azərbaycan Orta və Üst Paleolit dövründə .....	38
4. Mezolit – Orta Daş dövrü .....	40
5. Neolit və Eneolit dövrü .....	43
6. Erkən və Orta Tunc dövrü .....	46
7. Son Tunc – İlk Dəmir dövrü .....	49
8. Təqdimat: Azərbaycan ərazisində qədim insan məskənləri .....	52
9. Azərbaycan ərazisində tayfa birlilikləri və erkən dövlət qurumları .....	54

## AZƏRBAYCANDA ƏN QƏDİM VƏ QƏDİM DÖVLƏTLƏR

10. Manna dövlətinin yaranması və yüksəlişi .....	57
11. Mannanın xarici siyasəti .....	59
12. Mannanın süqutu .....	61
13. Mannanın şəhərləri. Mədəniyyət .....	63
14. Azərbaycan (Atropatena) Midiya və Əhəmənilər imperiyası dövründə .....	65
15. Atropatena dövləti .....	67

16. Atropatenanın qonşu dövlətlərlə münasibətləri .....	69
17. Atropatena mədəniyyəti .....	70
18. Albaniya dövlətinin yaranması .....	73
19. Albaniyada əhalinin təsərrüfat həyatı. Şəhərlər .....	76
20. Albanların yadellilərə qarşı mübarizəsi .....	78
21. Albaniya mədəniyyəti .....	80

**AZƏRBAYCAN TORPAQLARI  
SASANİLƏR İMPERİYASININ TƏRKİBİNDƏ**

22. Azərbaycanda feodal münasibətlərinin bərqərar olması .....	83
23. Atropatena Sasaniłerin tərkibində .....	86
24. Albaniya Sasaniłerin tərkibində .....	88
25. Albaniya V–VI əsrlərdə .....	90
26. Arxeoloji xəritə .....	94
27. Dərs nümunələri .....	96
28. Qiymətləndirmə vasitələrinə dair nümunələr .....	113
29. İstifadə edilmiş ədəbiyyat .....	126

LAYİHE

## **Əziz müəllimlər!**

Şagirdlərin bilik və bacarıqlarının formalaşmasında, müstəqil və yaradıcı dünsünməsində, praktik bacarıqlara yiylənməsində yeni təlim standartları, strategiyalarının və qiymətləndirmə mexanizmlərinin mühüm əhəmiyyəti vardır. Kurikulum sənədi əsasında hazırlanan dərsliklər və metodik vəsaitlər də məhz bu zəmin əsasında tərtib olunmuşdur.

Tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət məzmun xətləri üzrə əsas və alt-standartlar nəzərə alınaraq tərtib olunmuş yeni dərslik və metodik vəsait şagirdlərin bilik və bacarıqlarının formalaşmasına xidmət edir. Təqdim olunan metodik vəsait bu sahədə müəllimlərə istiqamət verən bir vasitədir.

Məzmun standartları müəllimin fəaliyyət mexanizmidir. Fəal dərsin ən mühüm mərhələsi motivasiyadır. Təfəkkür prosesini canlandıran yönəldici suallar verməklə motivasiya yaratmaq ilkin addımdır. Bunun üçün bilavasitə mövzu ilə bağlı, yaş xüsusiyyətlərinə uyğun, cəlbedici, maraqlı, rəngli şəkil, xəritə, illüstrasiyalar, söz assosiasiyanı və s. ilkin açar ola bilər.

Şagirdlərin təfəkkür prosesinin hərəkətə gətirilməsi şagirdlərin bilgiləri əsasında tədqiqat sualının yaranmasına, idrak fəallığının artması isə onları tədqiqat fəallığına istiqamətləndirir. Tədqiqat sualını cavablandırmaq üçün qruplarda tədqiqat işi aparılır. Qruplarda problemin həlli zamanı ümumi cavabın qəbul edilməsi kollektivçilik, bir-birini dinləmə mədəniyyətini formalaşdırır. Qrupda tapşırıqlar yerinə yetirilərkən istedadlı və zəif oxuyan şagirdlər arasında düzgün bölgü aparılmalıdır. Qrupların tərkibi ayrı-ayrı mövzuların tədrisi zamanı dəyişməlidir.

Tarixi zaman, tarixi məkan məzmun xətləri üzrə, ilkin olaraq, iş apararkən əsas və alt-standartların reallaşması diqqətdə saxlanmalıdır. Tarixi zaman xronoloji məsələlərin həllində hadisələrin baş verməsi ardıcılığını, tarixi zaman kateqoriyalarını – il, əsr, minillik, dövr, era anlayışlarını fərqləndirmək və tətbiq edə bilmək bacarığının olduğunu müəyyən etməkdir. Metodik vəsaitdə şagirdlərin xronoloji məsələlərlə bağlı cədvəllər tərtib etmək, yaxud cədvəlləri tamamlamaq, zaman oxu üzərində hadisələrin baş verdiyi dövrləri qeyd etmək, il fərqlərini müəyyən etmək kimi idrak fəallığını təmin edən tapşırıqlar verilmişdir.

Metodik vəsaitdə, tədqiqat prosesində şagirdlərin fəaliyyət prosesini canlandırmaq və bilikləri səmərəli mənimşətmək üçün tamamlanmayan cədvəllər, sxemlər, xəritələr verilmişdir ki, şagirdlər onu cavablandırmaqla məntiqi təfəkkürlərini və idraki bacarıqlarını inkişaf etdirsinlər.

Məkan haqqında təsəvvürlər yaratmaq üçün xəritə üzərində tapşırıqlar verilmişdir ki, bu da şagirdlərdə praktik vərdişə şərait yaradır.

Metodik vəsaitdə tətbiq olunmuş rollu oyun (şəxsiyyət məzmun xətti üzrə) təlim nəticələrinin reallaşdırılmasında böyük əhəmiyyətə malikdir.

Siz tədqiqat sualları olaraq dərslikdə verilən qrup üçün sual-tapşırıqlardan da istifadə edə bilərsiniz. Bu sual-tapşırıqlar elə tərtib olunmuşdur ki, onların qruplar tərəfindən işlənməsi və təqdim edilməsi mövzunun tam açılmasına şərait yaradır.

Mətnlərin sonunda müxtəlif formada sualların verilməsi şagirdlərin əldə etdikləri biliklərin möhkəmləndirilməsinə və onların nə üçün lazım olduğunu, hansı şəraitdə onlardan istifadə edə biləcəyini göstərməyə xidmət edir. Mənbələr və sənədlərdən tapşırıq vermək şagirdlərdə tarixi məlumatların təhlili vərdişlərini inkişaf etdirir.

Şagirdlərin yaradıcı, praktiki tətbiqetmə tapşırıqlarını yoxladıqdan sonra fərdi qiymətləndirmə aparılır.

Metodik vəsaitdə göstərildiyi kimi, suallardan istifadə edərək refleksiya dərsin yekunlaşdırılması ilə həyata keçirilir. Yekunlaşdırıcı ümumiləşdirmələr yiğcam, aydın və sadə olmalıdır.

Ev tapşırıqları şagirdin təfəkkürünü, yaradıcı qabiliyyətini inkişaf etdirməyə yönəldilməlidir. Metodik vəsaitdə mövzularla bağlı olaraq riyaziyyat, coğrafiya, ədəbiyyat, təsviri incəsənət fənləri ilə integrasiya izlənir.

Şagirdlərin müstəqil yaradıcılıq qabiliyyətlərinin formallaşmasında, inkişafında Internet materiallarından və müxtəlif mənbələrdən istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.

*Vəsaitdə qrup tapşırıqları ilə bərabər, kollektiv iş (suallar) də yerləşdirilmişdir. Müəllimlər, yeri düşdükçə, şagirdlərin biliyini möhkəmləndirmək üçün, qalan vaxt ərzində şagirdləri yaradıcı işə cəlb etmək üçün onlardan istifadə edə bilər.*

*Vəsaitin sonunda verilmiş xronoloji hadisələr və illüstrasiyalar yaradıcı mətnlərin hazırlanmasında köməkçi vasitə ola bilər.*

## TARİX FƏNNİ ÜZRƏ TƏLİMİN PLANLAŞDIRILMASI

İllik planlaşdırmanın aparılması müəllimin qarşısında duran əsas vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyətini istiqamətləndirir. Illik planlaşdırında tədris vahidlərinin xronoloji ardıcılıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılaceq vaxt əks etdirilir.

Təlimin planlaşdırılması aşağıdakı ardıcılıqla aparılmalıdır:

1. Öyrədiləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək;
2. Tədris vahidlərinin ardıcılıq prinsiplərini müəyyənləşdirmək (xronoloji, məntiqi, sadədən mürəkkəbə ardıcılılığı nəzərdə tutulur);
3. Hər tədris vahidi üçün tədris planına uyğun vaxt bölgüsü apararkən həmin fənn üzrə illik dərs saatlarının ümumi miqdarını, tədris vahidinin əhəmiyyətliliyini və mürəkkəbliyini nəzərə almaq.

İllik planlaşdırma aparıлarkən müəllim aşağıdakı sənədlərə istinad etməlidir:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məzmun standartları;
2. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qiymətləndirmə standartları;

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı;
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərslik komplekti.

Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan mövzuların adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə reallaşdırılacaq məzmun standartları (alt-standartlar) seçilir, istifadə olunacaq mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.

Nümunəvi illik planlaşdırma əsasında müəllim fərdi olaraq gündəlik və ya həftəlik planlaşdırma tərtib edir.

Sıra №-si	Reallaşdırılacaq standartlar	Tədris vahidi	Mövzu	İnteqrasiya	Resurslar	Saat	Tarix

## İTERAKTİV İŞ FORMALARI

**Cütlük şəklində iş.** İşin bu forması zamanı şagirdlər cüt-cüt işləyirlər ki:

1. Hər hansı bir tapşırığın, qərarın, problemin yerinə yetirilməsində bir-birilərinə kömək etsinlər;
2. Öz işlərinin (sinif və ya ev tapşırıqları) nəticələri barədə fikir mübadiləsi aparsınlar;
3. Qarşılıqlı qiymətləndirmə, qarşılıqlı yoxlama keçirsinlər.

Bu hallarda zəruridir ki, şagirdlərin müxtəlif nöqtəyi-nəzərlərinin müqayisəsi və əlaqələndirilməsi, onların bir-birinə qarşılıqlı köməyi (güclü cütlük zəif şagird) tələb olunur. Cütlük şəklində iş şagirdlərin bir-birilərinin baxışlarını daha yaxşı başa düşməsinə, əməkdaşlıq etməsinə, bir-biriləri qarşısında öz məsuliyyətlərini dərk etməsinə imkan yaradır.

**Qrup şəklində iş.** Bu, qrupda (3–6 nəfərdən ibarət) bir neçə şagirdin hansısa problemin həllinə yönəldilmiş birgə, uzlaşdırılmış fəaliyyətidir. Təlimin qrup forması fəal təlim şəraitindəki işin əsas formalarından biridir. Qrup şəklində təlim “müəllim-şagird” dialoqundan imtina edilməsini və “müəllim-qrup-şagird” üçlüyünün qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə tutur. Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də:

- hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir;
- hər bir uşağa öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir;
- şagirdlərə problemin həllində müxtəlif baxışlarının, yanaşma və metodların mövcudluğunu göstərir;
- öz imkanlarını və qrupun digər üzvlərinin imkanlarını dərk etməsi və qiymətləndirməsi üçün əlverişli şərait yaradır.

Bu da öz növbəsində, hər bir şagirdin təlim prosesində öz bacarığını nümayiş etdirməsi, özünə inamin artması, özünü tam dəyərli şəxsiyyət kimi dərk etməsi, problemin həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir-birini tamamlaması prinsipini mənimsəməsi hesabına hər bir uşağın müstəqil şəxsiyyət kimi inkişafını təmin edir. Qrupda iş, eyni zamanda biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır.

Qrup şəklində təlimin müxtəlif formaları mövcuddur. Bir halda, sinif tərkibcə kiçik və çevik qruplara bölünür və onların hər biri təlim materialına müxtəlif metodlarla yiyələnir. İkinci halda, qruplar eyni bir problemi müxtəlif materiallar əsasında öyrənir, onu müxtəlif mövqedən qiymətləndirirlər. Bundan əlavə, qrup işinin təşkili-nin 3 variantını fərqləndirmək olar:

1. Bütün qruplar müxtəlif təlim materialı əsasında tapşırılmış mövzu üzərində işləyirlər;
2. Əgər material mühüm əhəmiyyət kəsb edirsə və ya qruplarda bölüşdürülmək üçün kifayət qədər böyük deyilsə, onda bütün qruplar ondan eyni vaxtda bəhrələnlərlər;
3. Qruplar ardıcıl surətdə bir-birilərini əvəzləməklə eyni bir material əsasında işləyirlər.

## FƏAL TƏLİM ÜSULLARI

### 1. Beyin həmləsi (əqli hücum)

Bu üsul 1953-cü ildə Amerika psixoloqu A.Osbom tərəfindən irəli sürülmüşdür. Qrup halında aparılan bu strategiya mühüm ideyaların bir araya gətirilməsi və bölüşülməsi baxımından çox faydalıdır. Beyin həmləsinin bir neçə növü var: fərdi, qrupla, strukturlu, struktursuz, əksdüşüncəli beyin həmləsi.

Müəllim bir mövzunu və ya sualı şagirdlərə verir. Şagirdlər düşündükləri ideya və ya fikirlərini söyləyirlər. Müəllim söylənilən fikirləri lövhəyə yazır və müzakirəyə başlayır. Bu metod şagirddə bacarıqlar formalasdırır:

- müəyyən situasiyalarda çıxış yolları tapmaq, onları təhlil etmək, daha səmərəli həlli yollarının təpiləsi ilə bağlı qərar qəbul etmək;
- məntiqi və tənqidi təfəkkürü, inkişaf etdirmək, yaradıcı təfəkkürü stimullaşdırmaq;
- özünəinam hissini stimullaşdırmaq, insanlar arasında əlaqəni yaxşılaşdırmaq;
- şəxsi ifadə tərzlərini inkişaf etdirmək;
- müvafiq düşüncəni inkişaf etdirmək.

Beyin həmləsi qrup şəklində aparılanda şagirddə dinləmə bacarığı, başqasının fikrinə hörmət kimi dəyərlər formalasdır.

### 2. BİBÖ (Bilirəm, İstəyirəm biləm, Öyrəndim)

Bu üsul şagirdlərə mövcud bilikləri ilə yeni biliklər arasında əlaqə yaratmaq imkanı verən iş üsulu, həm də müəllim üçün diaqnostik qiymətləndirmə vasitəsidir. BİBÖ ilkin və qazanılmış bilikləri ölçür, müəllimə şagirdin bilik səviyyəsi haqqında bir fikir verir və şagirdlərə öyrəndikləri haqqında refleksiya etmək imkanı verir. BİBÖ şagirddə aşağıdakı bacarıqları formalasdırır:

LAYİHE

- əvvəlki bilik və təcrübə ilə yeni biliklər arasında əlaqə yaratmaq;
- şagirdin düşüncəsini optimallaşdırmaq;
- mövzu haqqında əvvəlki təcrübəni nəzərdən keçirmək və suallar formalaşdırmaq;
- şagirdlərin köhnə və yeni biliklərinin xüsusiyyətlərini bilmək.

### **3. Klaster (şaxələndirmə)**

Bu üsulu tətbiq edən zaman şagirdlərin bir mövzu, hadisə haqqında mövcud olan biliklərini aktivləşdirmək üçün istifadə olunur. Bu iş üsulunu tətbiq edən müəllimə diaqnostik qiymətləndirmə aparmağa imkan verir. Şagirddə formalaşdırılan bacarıqlar:

– verilmiş anlayışa aid çoxsaylı söz assosiasiyyaları (anlayışlar, hadisələr və s.) söyləmək;

- anlayışlar, ideyalar arasında əlaqəni müəyyənləşdirmək;
- köhnə biliklərdən yerində düzgün istifadə etmək;
- bilikləri sistemləşdirmək;
- fikirləri lakonik ifadə etmək;
- ümumiləşdirmə aparmaq.

### **4. Müzakirə xəritəsi**

Müəyyən edilmiş mövzu, məsələ və ya problem ətrafında ideyaların, informasiyaların, təəssüratların, tənqidin və təkliflərin qarşılıqlı fikir mübadiləsidir. Müzakirə zamanı şagirdə şəxsi fikirləri anlayış və ideyalarını əsaslandırmağa, müzakirəni stimullaşdırmağa kömək edir.

Şagirddə formalaşdırılan bacarıqlar:

- proqnozlaşdırma;
- nəticəçixarma;
- ümumiləşdirmə;
- təhliletmə;
- məntiqi və tənqidli təfəkkür;
- fikri ifadəetmə;
- dirləmə mədəniyyəti;
- əsaslandırmaq;
- şifahi nitq bacarıqları.

### **5. Qərarlar ağacı**

Problemi həllətmə zamanı şagirddən tələb olunan bacarıqlardan biri də qərar qəbul etməkdir ki, verilmiş üsulla bu bacarığı onlarda inkişaf etdirmək olar. Üsul tətbiq edilərkən şagirdə problemin həlli üçün yollar təklif edilməsi tapşırılır. Təklif olunan hər yolu müsbət və mənfi tərəfləri təhlil edilir. Ən səmərəli həll yolu seçilir. Qərar qəbul etmək bacarığı şagird üçün ən vacib bacarıqlardan biridir.

Şagirddə bu bacarıqlar formalaşdırılır:

– çətin vəziyyətlərdə qərar qəbul etmək üçün problemlərin bir neçə həlli yolunu tapmaq;

- qərar qəbul edilərkən səbəbini təhlil etmək, əsaslandırmaq;
- ümumiləşdirmək;
- nəticə çıxarmaq;

- dəyərləndirmək;
- tənqidi və məntiqi təfəkkürün inkişafı;
- əməkdaşlıq;
- komanda işinə hörmət.

## **6. Auksion**

Şagirdlərdə assosasiya yaratmaq, hər hansı bir əşya və ya hadisənin xüsusiyyətlərini tapmağa, söyləməyə xidmət edir.

Şagirddə aşağıdakı bacarıqları formalaşdırır:

- öyrənilən hadisələrin xüsusiyyətlərini saymaq;
- dinləyib-anlama bacarığı;
- köhnə biliklərdən istifadə etmək bacarığı;
- assosiasiya yaratmaq.

## **7. Karusel**

Birgə öyrənməni və yoldaş qiymətlənməsini təmin edən üsullardan biridir. Sinifdəki bütün şagirdləri dərsə cəlb etməyə kömək edir. Şagirdlər qrupa bölünür, sonra tapşırıq verilir. Tapşırıqlar hər qrup tərəfindən yerinə yetiriləndən sonra iş vərəqi digər qrupa ötürülür. Qrup üzvləri onlara ötürülən iş vərəqində onlardan əvvəl yazılmış cavablara baxır, ehtiyac varsa, düzəliş və əlavələr edir. İş vərəqi bax beləcə “karusel” kimi ötürülür.

Şagirdlərdə formalaşan bacarıqlar:

- məntiqi və tənqidi təfəkkürün inkişafı;
- müstəqil düşünmənin inkişafı;
- ünsiyyət bacarığı;
- dəyərləndirmə;
- qarşılıqlı əlaqə;
- ümumiləşdirmə.

## **8. Sual-cavab sessiyası**

Sual-cavab hər bir dərsin tərkib hissəsini təşkil edir, çünkü o, şagirdləri düşünməyə vadar edir. Şagirdləri təlim prosesinə cəlb edir və təlimdə interaktivliyi təmin edir. Sual-cavab həm də qiymətləndirmə aparmaq və yeni mövzunun təqdim edilməsi məqsədilə də aparıla bilər. Şagirddə formalaşdırılan bacarıqlar:

- məmtiqi və tənqidi düşüncə;
- müzakirə etmək;
- qiymətləndirmə;
- əməkdaşlıq;
- başqasının fikrinə hörmət;
- fikir ifadə etmək;
- əsaslandırma.

## FƏAL DƏRSİN ÜMUMİ QURULUŞU

### Dərsin 1-ci mərhələsi: Motivasiya, problemin qoyulması

Hər bir tədqiqatı başlamaq üçün **problemi** müəyyənləşdirmək lazımdır. Əsl problem həmişə coxsayılı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün, ilk növbədə, tədqiqat sualı formalasdırılmalıdır. Məhz tədqiqat suali yeni biliklərin kəşfinə aparan bələdçi, “yolgöstərən ulduz” rolunu oynayır. Fəal təlimin 1-ci mexanizmində əsasən məhz problemin olması idrak fəallığının yaranmasının başlıca addımı olur (“Azərbaycan ərazisində Alt Paleolit dövrü”).

Bəs nə üçün biz dərsin bu mərhələsini **motivasiya** adlandırıraq? Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artırın amil kimi çıxış edir.

Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir: uşaq öz fikrini “Zənnimcə...”, “Mənə belə gəlir ki,...”, “Mən belə hesab edirəm ki,...” sözlərində istifadə etməklə ifadə edir.

Məsələn: Azərbaycan ərazisində Alt Paleolit dövrü

Motivasiya: Alt Paleolitə aid illüstrasiyalar qoyulur

Müəllim: – Bu illüstrasiyalar haqqında nə deyə bilərsiniz?

Şagirdlər: Sərbəst düşünür, müstəqil olaraq öz fikirlərini irəli sürürərlər.

– Mənə elə gəlir ki, ibtidai insanlar çay daşlarının nə qədər möhkəm olduğunu görmüş və ilkin əmək alətlərini çay daşlarından hazırlamışlar.


– Zənnimcə, çay daşları dəvəgözü və çaxmaqdaşı kəsici alət kimi asan parçalandığı üçün ondan istifadə etmişlər.

Digər şagird: Mənə elə gəlir ki, o dövr insanları daha hündür və iri olmuşlar. Çünkü Azıx mağarasından tapılan əmək alətləri iri, kobud çapma alətlər olmuşdur.

Başqa şagird: Mənə elə gəlir ki, o dövr insanları sağ qalmaq üçün mağarada yaşa-mış və bu əmək alətlərindən ovladıqları heyvanların ətini kəsmək üçün istifadə etmişlər.

### Dərsin 2-ci mərhələsi: Tədqiqatın aparılması

Problemin həlli üzrə irəli sürürlən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək **faktları tapmaq** zərurəti ortaya çıxır. Buna şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedisində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.



**Tədqiqat suali:** Daş dövrünün öyrənilməsində Qarabağ abidələrinin əhəmiyyəti nədən ibarətdir?

### **Fərziyyənin yoxlanılması**

İrəli sürülmüş fərziyyələri təsdiq və ya təkzib edən faktların tapılması.

Tədqiqat müxtəlif formalarda: **bütün siniflə birgə, qruplarda, cütlük şəklində və fərdi şəkildə** aparıla bilər. Lakin interaktiv təlim anlayışının özü ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş formalarının mövcudluğunu ehtiva edir. Təlimin interaktiv xarakteri qruplarda və ya cütlər şəklində aparılan işlərdə daha qabarlıq formada təzahür edir.

Qruplara (“Azix”, “Zar”, “Buzeyir”, “Tağlar”) tapşırıqlar verilir:

**I qrup:** Daş dövrünə xas xüsusiyyətləri maddi mənbələr əsasında müəyyən edin.

**II qrup:** Azix mağarasından əldə olunmuş tapıntılar əsasında Azix adamının məişətini tədqiq edin.

**III qrup:** “Qədim insanın – Azixantropun izləri Qarabağdadır” – təqdimat edin.

**IV qrup:** Azərbaycanın Daş dövrünə aid abidələrin yerləşdiyi məkanları xəritədə müəyyən edin və onlara aid kiçik hekayə qurun.

Şagirdlər tədqiqat aparır. Təqdim edir.

### **Dərsin 3-cü mərhələsi: İnfomasiya mübadiləsi**

Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni infomasianın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçısını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini çizir və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat – həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

### **Dərsin 4-cü mərhələsi: İnfomasianın müzakirəsi və təşkili**

Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilətasiya əsasında (yönləndici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. İnfomasianın təşkili bütün faktlar arasında əlaqələrin aşkarılmasına və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçiləməyə başlayır. Məlumat sxem, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

Tədqiqatın hazırlanmış cavabı oxunur, müzakirə olunur, əlavələr edilir və məyarlar əsasında qiymətləndirilir.

### **Dərsin 5-ci mərhələsi: Nəticə, ümumiləşdirmə**

Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu nəticə həmin suala cavab verimi?) və irəli sürülmüş fərziyyələrlə (onların arasında düzgün olanı varmı?) müstəqil olaraq tutuşturmalıdır. Bu, çox mühüm məqamdır. Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyuqları bənzərsiz sevinc və məmənuniyyət hissi təşkil edir.

Şagirdlər ən qədim insanların Qarabağda məskunlaşmasının səbəbini təbii coğrafi şəraitlə əlaqələndirir, qədim Azərbaycan ərazisində mövcud olan Paleolit dövrü insan məskənləri, onların istifadə etdiyi daş əmək alətləri, ocaq yerləri, o dövr ovlanmış nəslə kəsilən heyvanlar haqqındaki biliklərə yiylənirlər.

## **Dərsin 6-cı mərhələsi: Yaradıcı tətbiqetmə**

Biliklərin mənimsənilməsinin başlıca meyari onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşaqa açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar su-allara cavab tapmaq üçün qazanılmış bilikləri tətbiq etməyə çalışınlar. Əgər yaradıcı tətbiqetmə dərhal mümkün deyilsə və əvvəlcə biliklərin mənimsənilməsi yolunu sona qədər (model üzrə tətbiqdən başlamış yeni şəraitdə tətbiqə qədər) keçmək tələb olunursa, deməli, bu yolu keçmək lazımdır. Lakin son nəticədə yaxşı olar ki, şagirdlərə onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışma verilsin. Bu halda həmin bilgi onların şüurunda həmişəlik həkk olunar. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

“Azərbaycan ərazisində mövcud olan ən qədim insan məskənləri” məlumat toplayın.

### **Ev tapşırıqları**

Azərbaycanda ən geniş yayılmış sərbəst iş forması dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən ev tapşırıqlarıdır. Lakin ev tapşırıqlarının reproduktiv (təkraredici) xarakter daşımıası, yəni tapşırıqlarda müstəqil tədqiqat və yaradıcılıq xarakterinin olmaması nəticəsində onların istifadəsi lazım olan sərbəst və yaradıcı düşünmə qabiliyyəti keyfiyyətlərini inkişaf etdirməyə imkan vermir. Ev tapşırıqları, bir qayda olaraq, **özünüütəhsil vərdişləri** yaradır **və onların tədris prosesində xüsusi çəkisi çox kiçik olur**.

Bununla belə, əgər məqsəd yaradıcı, inkişaf edən şəxsiyyət tərbiyə etməkdirsa, təlimin sərbəst, fərdi formasının əhəmiyyəti danılmazdır. Bu məqsədlə təlimin bu formasına münasibət aşağıdakı kimi dəyişməlidir:

Orta və Üst Paleolitə aid məlumat toplayın.

- ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar, modelləşmə və s.) ilə zənginləşdirilməlidir;
- lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;
- şagirdlər yuxarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtinin faizi artırılmalıdır.

**Ev tapşırığı:** Orta və Üst Paleolitə aid məlumat toplayın.

## **Dərsin 7-ci mərhələsi: Qiymətləndirmə və ya refleksiya**

Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir.

Yuxarıda göstərildiyi kimi, fəal təlimin mühüm xüsusiyyətlərindən biri şagirdlərin müstəqil təlim (öyrənməyi öyrənmək), müstəqil özünüñiñişaf vərdişlərinə yiyələnməsinə imkan yaratmaqdır. Dərs başa çatıldıqdan sonra göstərilmiş fəaliyyətlərdən birini – qiymətləndirmə və ya refleksiyani həyata keçirərkən müstəqil öyrənmə pro-

seslərinin nəzərdən keçirilməsi və bunun nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədə uyğun olardı.

**Özünüqiyətləndirmə** vərdişlərini formalasdırmaq məqsədilə bütün sinfin və müəllimin qarşısında şagirdlərin özlərinə qiymət verməsi təcrübəsindən, habelə qarşılıqlı qiymətləndirmədən istifadə etmək olar. Bundan əlavə, qiymətləndirmə meyarlar üzrə aparılmalıdır, yəni konkret meyarlara əsaslanmalıdır. Müəllim şagirdləri öncədən bu meyarlarla tanış edə və ya qiymət verməklə onu əsaslaşdırı bilər.

**Refleksiya** – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimşənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Refleksiyanı həyata keçirmək üçün şagirdlərə onları yeni bilginin kəşfinə gətirib çıxarış təlim hərəkətlərinin alqoritmini (addımları) izləməyə kömək edə biləcək bir neçə sual vermək kifayətdir (məsələn: Biz kəşfə necə gəlib çıxdıq? Biz nə edirdik? Qarşıya qoyulmuş problemin həllində Sizə nə kömək etdi? və s.). Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini və komponentlərini, nailiyyət qazanmaq üçün amilləri dərk etmiş olur.

Qədim Daş dövrü haqqında məlumat verir, maddi mənbələrin rolunu müəyyən edə bilmir.	Qədim Daş dövrünün öyrənilməsində maddi mənbələrin rolunu çətinliklə izah edir.	Qədim Daş dövrünün öyrənilməsində maddi mənbələrin rolunu əsasən izah edir.	Qədim Daş dövrünün öyrənilməsində maddi mənbələrin rolunu asanlıqla izah edir.
Materiallar toplayır, tədqiqat apara bilmir.	Daş dövrünə aid çətinliklə tədqiqat aparır.	Daş dövrünə aid əsasən tədqiqat aparır.	Daş dövrünə aid asanlıqla tədqiqat aparır.
Daş dövrü abidələrini sayı, xəritədə müəyyən edə bilmir.	Daş dövrünə aid abidələri xəritədə çətinliklə müəyyən edir.	Daş dövrünə aid abidələri xəritədə əsasən müəyyən edir.	Daş dövrünə aid abidələri xəritədə asanlıqla müəyyən edir.

### Dərsin “İnformasiya mübadiləsi” mərhələsi barədə bəzi tövsiyələr

Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa çatdığını bildirir. Bundan sonra şagirdlər infromasiyanın təqdimatına başlayırlar. Bu mərhələnin əsas məqsədi bütün şagirdləri yeni faktlar və tapıntılarla tanış etməkdir. İnformasiya mübadiləsi yalnız o zaman səmərəli ola bilər ki, sinif fəal dinləməyə və əks-əlaqə yaratmağa köklənmiş olsun. Bunun üçün müəllim:

- nizam-intizamin yaradılmasına nail olub;
- əgər bu, qrup işidirsə, bütün iştirakçılardan xahiş edir ki, üzlərini təqdimatın keçirildiyi yerdə döndərsinlər;
- onları təqdimata öz münasibətlərini, razılıqlarını və ya razi olmadıqlarını bildirməyə sövq edir;
- ardıcılılığı müəyyən edir və təqdimatın keçirilməsi, rəylər mübadiləsi və infromasiyanın təsdiqlənməsi qaydalarını bəyan edir.

Əgər bu, qrup təqdimatıdırsa, o zaman qrupun bütün üzvlərinin (tərkibində 5 şagirddən çox olan böyük qruplar istisna edilməklə) iştirakı yerinə düşərdi. Bunun üçün hələ tədqiqatın başlangıç mərhələsində şagirdlərə təqdimat mərasimindəki vəzifə bölgüsü barədə təlimat verilməlidir. Qrupların tədqiqat materialı oxşar olarsa, digər qruplara birinci qrupun təqdimatına yalnız əlavələr etməyi tapşırmaqla vaxta qənaət etmək olar.

Daha çox şagirdin fəal iştirakını təmin etmək üçün onlara təqdimatı keçirənlərə sual verməyi təklif etmək olar. Ən yaxşı sualı hansısa şəkildə mükafatlandırmaq olar.

Təqdimatın mühüm tələblərindən biri də əsas faktların və ideyaların lövhədə qeyd edilməsidir. İformasiyanın ifadə edilməsinin mürəkkəbliyindən asılı olaraq bunu həm şagirdlər, həm də müəllim edə bilər. Yaxşı olar ki, informasiya sxematik, yiğcam formada (sxemlər, cədvəllər, rəsmlər, siyahılar və s.) qeyd edilsin. Buna görə təqdimatın nəticələrinin qeyd edilmə formaları müəllim tərəfindən öncədən planlaşdırılmalıdır. Əgər təqdimat zamanı iş vərəqlərindən istifadə edilirsə, bunlar lövhədən asılmalıdır.

Bələliklə, mövcud mərhələnin sonunda təqdimatların əks edildiyi bütün iş vərəqləri lövhədən asılmalı və ya tapılmış əsas faktlar orada qeyd edilməlidir. Bu, sonrakı mərhələnin – informasiyanın müzakirə və təşkilinin – ilkin məcburi şərtidir.

## QRUPLARLA İŞİN TƏŞKİLİ

**Tədqiqat** mərhələsində qrup işinin təşkili və aparılması zamanı öncədən 3 əsas şərtin olması vacibdir:

1. Müəllim və şagirdlər kiçik qrupdakı işin əsas prinsiplərini bilməlidirlər (fəallıq, ümumi məqsədin əldə edilməsinə canatma, əməkdaşlıq, qarşılıqlı hörmət);
2. Müəllim qrup işinin gedişində öz vəzifəsini bilməlidir;
3. Şagirdlər qrup işinin qaydalarını bilməlidirlər.

### 1. Qrup işinin təşkili zamanı müəllimin vəzifələri (funksiyaları)

Qrup işinin uğurla həyata keçirilməsi üçün müəllim aşağıdakı qaydalara riayət etməlidir.

#### Təşkilati aspektlər:

- İşin təşkilini dəqiqlik ölçüb-biçmək: məqsədləri, planı və işin müddətini müəyyən etmək (6–10 dəqiqə);
- Qrup işi üçün zəruri materiallar (qrup işi üçün tapşırıqlar; iş vərəqləri və s.) hazırlamaq;
- Qruplara bölmə üsulunu dərsin məqsədlərinə uyğun olaraq, öncədən müəyyən etmək (əla, yaxşı, orta, zəif oxuyan şagirdlər I qrupda olsa “Azix”, “Zar”, “Qazma”, “Buzeyir” uyğun olar);
- İştirakçıları qruplara bölmək və yerləşdirmək;
- Qrup üzvlərinin vəzifələrini düzgün bölmək;
- İşin yerinə yetirilməsi üzrə dəqiqlik təlimat vermək və bunu lövhədə yazmaq;
- İşin yerinə yetirilməsi vaxtını müəyyən etmək (6–10 dəqiqə);
- Qrup işinin qaydalarını müəyyən etmək (yada salmaq); (səs-küy salmamaq, piçilti ilə əməkdaşlıq etmək)
- Qrup işinin nəticələrinin mübadiləsi mərhələsi üçün şərait yaratmaq;
- Qiymətləndirmə meyarını iştirakçıların diqqətinə çatdırmaq (meyarlar cədvəli tərtib etmək).

#### Davranış aspektləri:

- Qrupların işini müəyyən etmək və ona nəzarət etmək;
- Zərurət yarandıqda şagirdlərin işinə müdaxilə etmək; qrup işi prosesində yaranan problemləri vaxtında aşkar etmək, şagirdlərin diqqətini buna cəlb etmək və həmin problemlərin həllinə köməklik göstərmək;

- Şagirdlərə yönəldici suallar vermək, onları axtarışa istiqamətləndirmək;
- Şagirdlərin suallarına cavab vermək, zəif şagirdlərə daha çox diqqət yetirmək;
- Qrup üzvlərinin suallarına cavab vermək, çətinlik olanda kömək etmək;
- Şagirdlərin və qrup işinin gedişinin müsbət və mənfi cəhətlərini qeyd etmək və qiymətləndirmə zamanı bunu müzakirə etmək. Şagirdlərə kömək göstərmək.

### **Qruplara bölünmə texnikaları**

Fəal (interaktiv) təlimdə qruplarda iş formasından daha çox istifadə edilir. Müəllimlərdə tez-tez suallar yaranır: Sınıfı kiçik qruplara necə bölmək olar?

Qruplara bölünməyi şagirdlərin öz ixtiyarına verdikdə, bu qruplar, adətən, dost və həmkarlardan ibarət olur. Bu da şagirdlərin sinfin digər nümayəndələri ilə qarşılıqlı fəaliyyət təcrübəsinə əldə etmək imkanı yaratır.

Şagirdləri qruplara bölməyin müxtəlif yolları var.

Aşağıda onlardan bəziləri qeyd olunub:

**“Say”.** Şagirdlərdən “1”dən “5”ə kimi saymaq xahiş olunur. Eyni rəqəmli iştirakçılar (bütün “birlər”, bütün “ikilər” və s.) bir qrupda birləşirlər.

**“Ad günləri sırası üzrə say”.** Əvvəl şagirdlər təklif olunur ki, onlardan yanvar və dekabr aylarında doğulanlar lövhəyə çıxınanlar. Sonra başqalarından xahiş olunur ki, onlar öz ad günlərinə müvafiq olaraq yanvar və dekabr arasında olan aylar üzrə ardıcılıqla bir sıraya düzülsünler. Sonda alınan sıradə şagirdlər 1-dən 5-ə kimi sayırlar. Eyni rəqəmli iştirakçılar (bütün “birlər”, bütün “ikilər” və s.) bir qrupda birləşirlər.

**“Ümumi xüsusiyyət”.** Şagirdləri adlarının başladılqları ilk hərfə, anadan olduqları il, ay, bürc və s. görə qruplarda birləşdirmək olar. Lakin bu metodun bir nöqsanı var. Kiçik qrupların təşkili zamanı bu yollardan istifadə etməzdən əvvəl, müəllim şagirdlər haqqında müəyyən məlumat toplamalıdır. Əks halda, qruplar eyni sayıda təşkil olunmaz (misal üçün, sizdə 8 “Şir” və 1 “Qız” ola bilər).

**“Püşkatma”.** Müəllim şagirdlərin adlarını balaca vərəqlərdə yazır, qatlayır, paketə qoyur, qarışdırır və paketdən çıxararaq şagirdlərin sayına görə hər masanın üstünə qoyur. Kağızlar açılır və şagirdlərin adları oxunur.

Həmin qayda ilə şagirdlər paketdən müxtəlif rəngli vərəqləri çıxara bilər. Rənglərin sayı və hər rəngdən olan vərəqlərin sayı qrupların sayına və kiçik qrupun nümayəndələrinin sayına görə planlaşdırılır.

**“Mozaika”.** 4 ədəd poçt kartoçkası (ayrı-ayrı rəngli şəkillər) bir neçə hissəyə bölünür. Kartoçkaların sayı və hissələr qrupların sayına və kiçik qrupun nümayəndələrinin sayına görə planlaşdırılır. Bütün hissələr qarışdırıllaraq bir qaba qoyulur. Bundan sonra hər şagird kartoçkanın bir hissəsini çıxarır. Bir kartoçkanın hissələrini çıxaran şagirdlər qrupda birləşirlər.

**Sosiotmetrik metod.** Qrupların sayına görə bir neçə iştirakçı çağırılır (məsələn, 4–5 nəfər). Hər iştirakçı özünə bir nəfər qrup yoldaşı seçilir. Öz növbəsində hər təzə çıxan şagird öz qrupuna bir nəfər seçilir (daha uğurlu qrup sayıla bilər).

**“Mahni axtarışında”.** Şagirdlərə hamiya tanış olan 4–5 mahnının adları yazılmış kiçik vərəqlər paylanılır (hər vərəqdə 1 mahni). Hər kəs öz mahnısını dodaqlarını açmadan astadan oxuyur (zümrümə edir) və otaqda gəzişib həmin mahnını oxuyan digərlərini axtarır. Eyniadlı mahni düşən şagirdlər bir qrupun iştirakçısı olur.

## **2. Şagirdlər üçün qrup işinin qaydaları**

### **Təşkilati aspektlər:**

- Qrup üzvlərinin vəzifələrini bölmək;
- Qrup liderini müəyyən etmək;
- Vaxtdan səmərəli istifadə etmək.

### **Davranış aspektləri:**

- Qrup işi zamanı fəal olmaq;
- Götürülmüş öhdəliyi yerinə yetirmək və öz davranışına görə məsuliyyət daşımaq;
- Bir-birilərini diqqətlə dinləmək;
- Birgə işləmək, əməkdaşlıq etmək, bir-birilərinə kömək etmək, dəstək vermək;
- Kollektiv surətdə qrupun öz məqsədlərinə uğurla nail olmasına kömək etmək;
- Öz nöqtəyi-nəzərini söyləmək;
- Bir-birilərinin ideyalarına hörmətlə yanaşmaq;
- Öz fikirlərini, ideyalarını biliklə (faktlarla) təsdiq etmək;
- Xoş münasibətlər mühitinin yaradılmasına kömək etmək, şəxsi tənqidə, neqativ şərhlərə və təhqirlərə yol verməmək;
- Münaqişəyə yol verməmək, sözün müsbət mənasında, rəqabət aparmaq;
- Problemin həlli zamanı kompromis yollar axtarmaq;
- Kənar söhbətlərə yol verməmək, müəllimin verdiyi mövzu üzrə danışmaq;
- İş zamanı səs salmamaq, intizama riayət etmək;
- Qrup işi qaydalarına tabe olmaq.

### **İş vərəqlərinin hazırlanması**

**İş vərəqi** kiçik qruplarla fəal təlim zamanı şagirdlərin tədqiqat işini təşkil edən mühüm vasitələrdən biridir. İş vərəqindən istifadənin müsbət təsiri aşağıdakılardan ibarətdir:

- Rəngarənglik şagirdlərin fəallaşmasına gətirib çıxarıır, bununla da təlimin əlavə motivasiyası yaranmış olur;
- Tədqiqat proseslərində kiçik qrupların fəaliyyətinin dürüst təşkilinə kömək edir;
- Müəllimin giriş sözü və təlimat üçün ayırmalı olacağı vaxta qənaət edilir;
- Şagirdlər işlərin nəticələrini müxtəlif formalarla təqdim etməyi öyrənirlər.

### **İş vərəqinin hazırlanması zamanı nələri nəzərə almaq lazımdır?**

- Tapşırığın həcmini (sualların sayını və tapşırığın icra vaxtını);
- Sualların növü və mürəkkəblik səviyyəsini;
- Tərtib qaydalarını.

### **İş vərəqinə dair tələblər**

1. Kiçik qruplar qarşısında qoyulan problem və onun həllinin nəticələri tapşırıqlarda əks etdirilməlidir;
2. Tapşırıqların məzmunu dərsin məqsədlərinə və uşaqların inkişaf səviyyəsinə uyğun olmalıdır;
3. Qoyulmuş məqsəd və sual konkret, aydın olmalıdır;
4. Məzmun və tərtibat cəlbedici olmalıdır.

## **İş vərəqinin hazırlanması üzrə məsləhətlər**

### **1. Dərsin məqsədi:**

- Dərsin mövzusuna və məzmununa uyğun olmalıdır;
- Formalaşdırılmalı olan bilik, bacarıq və vərdişləri eks etdirməlidir (məsələn, məntiqi və ya tənqidini təfəkkürü, yaradıcılıq qabiliyyətlərini, müstəqil işləmək bacarığını, elmi-tədqiqat bacarıqlarını, estetik qavramanı və s.).

### **2. Tapşırığın dürüst ifadə edilməsi:**

- Dərsin məqsədlərinə uyğun olmalı və qarşıya qoyulmuş tədqiqat işinin həllinə yönəldilməlidir (təfəkkür növü üzrə, informasiya mənbəyi üzrə, nəticələrin təqdimat forması üzrə və s.);
- Şagirdin yaşına, bilik səviyyəsinə və intellektinə, bacarıq və maraqlarına uyğun olmalıdır;
- Dövlət programına və milli dəyərlərə əsaslanmalıdır;
- Şagirdlərin bugünkü real həyatı və təcrübəsi ilə əlaqədar olmalıdır;
- Maraqlı, cəzibəli olmalı; tətbiq etmək, “kəşf etmək” arzusunu şövqləndirməlidir;
- Müxtəliftipli olmalıdır (bir iş vərəqində məntiqi, tənqidini və yaradıcı təfəkkürün, digər bacarıq və vərdişlərin inkişafına yönəldilmiş müxtəlif tapşırıqlar ola bilər).

### **3. Müxtəlif informasiya mənbələrindən istifadə etmək:**

- çap;
- əyani;
- maddi;
- elektron.

### **4. Nəticələrin təqdimat formalarını düşünüb tapmaq; bunlar konkret və rəngarəng olmalıdır, məsələn:**

- təsvirlər, əsərlər, esselər;
- sxemlər, cədvəllər;
- illüstrasiyalar, kitablar, qəzetlər;
- modellər, rəmzlər;
- layihələr;
- səhnələşdirmələr;
- faktlar və nümunələr kataloqu;
- nəğmələr, musiqilər;
- referatlar;
- krossvordlar, rebuslar, bağlamalar və s.

### **5. İş vərəqinin tərtibi göstərilən kimi olmalıdır:**

- səliqəli;
- yiğcam (tapşırıq dəqiqliq verilməlidir);
- estetik;
- əyani;
- rəsmi məlumatları (tarixi, sinif, qrup iştirakçılarının siyahısı və s.) eks etdirən.

**İŞ VƏRƏQLƏRİNDƏN NÜMUNƏLƏR**  
İş vərəqləri hazırlanarkən ona seçilmiş şəkillər  
mövzu ilə bağlı olmalıdır.

## **“QIZ QALASI”**

*I qrup*

---

---

---

---

---

---



## **“ŞUŞA QALASI”**

*III qrup*

---

---

---

---

---

---

## “AZƏRBAYCAN”

*Birinci böyük ictimai əmək bölgüsünün  
necə baş verdiyini izah edin.*

---

---

---

---



## “QARABAĞ”

*Ataxaqqanlığının yaranması tayfaların idarə  
olunmasına necə təsir etdi? İzah edin.*

---

---

---

---



## “II KÜLTƏPƏ”

*İkinci ictimai əmək bölgüsünün mahiyyətini  
izah edin.*

---

---

---

---





## “ÜZƏRLİKTƏPƏ”

*İlkin şəhər tipli yaşayış yerlərinin xüsusiyyətlərini müəyyənləşdirin.*

---

---

---

---

---

## QİYMƏTLƏNDİRİMƏNİN NÖVLƏRİ – TƏRKİB HİSSƏLƏRİ

Qiymətləndirmənin növləri dedikdə eyni bir qiymətləndirmə istiqamətinin tərkib hissələri başa düşülür. Məktəbdaxili qiymətləndirmənin tərkib hissələri aşağıdakılardır:

### Diaqnostik

qiymətləndirmə – ilkin səviyyənin qiymətləndirilməsi;

### Formativ

qiymətləndirmə – şagird fəaliyyətinin izlənilməsi;

### Summativ

qiymətləndirmə – şagird nailiyyətinin qiymətləndirilməsi.

### Diaqnostik qiymətləndirmə

Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir.

Diaqnostik qiymətləndirmə, əsasən, dərs ilinin, tədris vahidlərinin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.

## **Diaqnostik qiymətləndirmədə istifadə olunan əsas üsul və vasitələr**

Üsullar	Vasitələr
Tapşırıqvermə	Çalışmalar
Mühazirə	Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq) istədiyi məsələnin yazıldığı vərəq)
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)

### **Formativ qiymətləndirmə**

Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir.

Formativ qiymətləndirmənin əsas mahiyyəti şagirdin təlim fəaliyyətinin daim izlənilməsidir. Formativ qiymətləndirmə şagirdin bilik və bacarığını formalasdırmaqla onun təlim nəticələrinə nail olması məqsədilə aparılır.

Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində yaxşı nəticə göstərmək üçün çalışır.

Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara yiyələnməsi vəziyyətinin qiymətləndirilməsidir.

Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.

### **Formativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr**

Üsullar	Vasitələr
Müşahidə	Müşahidə vərəqləri
Şifahi sual-cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapşırıqvermə	Çalışmalar
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq	Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Oxu	Mətn
Yazı	Yazı işləri (esse və mətn)
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli
Şifahi və yazılı təqdimat	Meyar cədvəli
Özünüqiymətləndirmə	Özünüqiymətləndirmə vərəqləri
Test	Test tapşırıqları

**Qeyd:** Məzmun standartının bir dərs ərzində reallaşdırılması nəzərdə tutulduğu halda şagirdlərin fəaliyyəti test tapşırıqları vasitəsilə qiymətləndirilə bilər.

## **Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrinin qeydiyyatının aparılması**

Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrinin qeydiyyatının aparılması üçün müəllim aşağıdakı bacarıqları inkişaf etdirməlidir:

1. Fənn üzrə mövzu keçilərkən hansı standartı həyata keçirəcəyini müəyyənləşdirmək.
2. Məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirmək.
3. Hər bir qiymətləndirmə meyarına uyğun 4 nailiyyət səviyyə üzrə (məsələn, səviyyə I, səviyyə II, səviyyə III, səviyyə IV) rubrikələr hazırlamaq.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hadisə barədə faktları bilir, lakin fikirlərini əsaslandırma bilmir.	Fikirlərini çətinliklə əsaslandırır.	Fikirlərini sərbəst əsaslandırır.	Fikirlərini fakt və nümunələrlə əsaslandırır.

## **Formativ qiymətləndirmə və məktəbli kitabçası**

Formativ qiymətləndirmənin nəticələri şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur. Fənn müəllimləri tərəfindən şagirdlərin gündəlik fəaliyyətini meyarlar üzrə izləyərək qeydiyyatını aparmaq üçün nəzərdə tutulur.

## **Summativ qiymətləndirmə**

Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativ qiymətləndirmələrdən ibarətdir.

Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımlının sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.

### **Summativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr**

Üsullar	Vasitələr
Layihə	Təqdimat
Şifahi sorğu	Sual-cavab
Test	Test tapşırıqları
Tapşırıqvermə	Tapşırıq
Yaradıcılıq və əl işləri	Fənlərə müvafiq olaraq rəsmələr, hazırlanmış məmulatlar və digər əl işləri

Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Yekun summativ qiymətləndirmə buraxılış siniflərində yekun attestasiya şəklində aparılır.

- Test tapşırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda populyarlıq qazananda, fənni tədris edən müəllim diaqnostik, formativ və hətta summativ qiymətləndirmədə də test tapşırıqlarına aludəçilik göstərməməlidir.

- ◆ Şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi təfəkkürünü, müstəqil düşünmə qabiliyyətini inkişaf etdirən üssullardan – layihə (qiymətləndirmə vasitəsi – şagirdlərin təqdimatı və müəllimin tərtib etdiyi meyar cədvəli), şifahi sorğu (qiymətləndirmə vasitəsi – sual-cavab), yazı işlərindən (hekayə, mətn, esse) geniş istifadə etməlidir.
- ◆ Test tapşırıqlarından davamlı olmamaqla, yeri gəldikcə yalnız summativ qiymətləndirmədə istifadə etmək tövsiyə edilir.

#### *Qiymətləndirmə ilə bağlı termin və ifadələr*

- ◆ Məzmun standartı – təhsil alanların əldə etməli olduğu bilik və bacarıqlara qoyulmuş dövlət tələbidir.
- ◆ Təlim nəticəsi – müəyyən bir mərhələdə əldə edilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyyətlərinin konkret bir səviyyəsidir.
- ◆ Nəticəyönümlülük – yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas prinsiplərdən biridir. Bu prinsipə görə fənnin zəruri məzmunu nəticələr formasında verilir.
- ◆ Qiymətləndirmə standartı – təhsil alanların nailiyyyət səviyyəsinə verilən dövlət tələbləri.
- ◆ Qiymətləndirmə meyarları – şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün məzmun standartları əsasında hazırlanmış tələblər.
- ◆ Portfolio – şagirdin fəaliyyəti ilə bağlı olan sənədlər, o cümlədən diaqnostik, formativ qiymətləndirmə məlumatlarının qeydə alındığı xüsusi qovluq.
- ◆ Rubrik – şagirdlərin fəaliyyət və nailiyyyətlərini meyarlar əsasında ölçən qiymətləndirmə şkalası.

## **6-cı SINİF AZƏRBAYCAN TARİXİ FƏNN KURİKULUMUNUN MƏZMUN STANDARTLARI**

### **6-cı sinfin sonunda şagird:**

- ◆ mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir və zaman oxunda təsvir edir;
- ◆ maddi mədəniyyət abidələri, illüstrasiya və yaxud muzey eksponatları əsasında tədqiqatlar aparır;
- ◆ insanların birləşməsi formalarını fərqləndirir;
- ◆ qədim insanların həyat tərzini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir və ilk insanların məskənlərini, dövlət qurumlarını, qədim dövlətləri xəritədə müəyyənləşdirir;
- ◆ Azərbaycanda qədim dövlətlərin yaranmasını, daxili və xarici siyasetini izah edir;
- ◆ qədim dövlətlərin yaranması və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir;
- ◆ Azərbaycan mədəniyyətinin inkişafını, müxtəlif xalqların mədəniyyətləri ilə qarşılıqlı əlaqələrini izah edir.

*Məzmun xətləri üzrə əsas və alt-standartlar*

### **1. Tarixi zaman**

Şagird:

*1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.*

LAYİHE

- 1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir.
- 1.1.2. Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.
- 1.2. *Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.*
- 1.2.1. Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir.
- 1.2.2. İllüstrasiya və yaxud müzey eksponatları əsasında sadə tədqiqatlar aparır.
- 1.3. *İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.*
- 1.3.1. İnsanların birgəyəşayışının müxtəlif formalarını fərqləndirir.

## **2. Tarixi məkan**

Şagird:

- 2.1. *Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.*
- 2.1.1. Qədim insanların həyat tərzini və məşğuliyyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir.
- 2.1.2. Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini, dövlət qurumları və qədim dövlətlərin yerini müəyyənləşdirir.

## **3. Dövlət**

Şagird:

- 3.1. *Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafi və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.*
- 3.1.1. Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətlərini təsvir edir;
- 3.1.2. Qədim dövlətlərin daxili və xarici siyasetini izah edir;
- 3.1.3. Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdimat hazırlayırlar.

## **4. Şəxsiyyət**

Şagird:

- 4.1. *Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.*
- 4.1.1. Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomiris, Atropat, Oroys) rolunu dəyərləndirir.
- 4.1.2. Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur.

## **5. Mədəniyyət**

Şagird:

- 5.1. *Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.*
- 5.1.1. Sivilizasiyaya qədərki və sivilizasiya dövrünün mədəniyyətlərini izah edir.
- 5.1.2. Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.
- 5.1.3. Mədəni əlaqələrə dair cədvəllər tərtib edir.

## STANDARTLARIN AÇILIŞI

<b>1. Tarixi zaman</b>		
<b>Standartlar</b>	<b>Məzmun</b>	<b>Açar sözlər</b>
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir.	Şərti olaraq qəbul edilmişdir ki, İsanın yer üzündə dünyaya gəlməsi ilə tarixdə yeni era başlanmışdır. Bu hadisə müsəlman aləmində “Milad” (anadan olma) adlanır. Həmin ildən bu günə qədər olan dövr bizim era (b.e.), bundan əvvəl olan dövr isə – bizim eradan əvvəl (b.e.ə.) kimi qəbul edilmişdir. Dünya ölkələrinin əksəriyyətində, həmçinin hal-hazırda Azərbaycanda da bu təqvimdən istifadə edilir. Həmin təqvimlə hər hansı mühüm bir tarixi hadisə, proses və təzahürün başlangıç və sonunu bilməklə onun xronoloji çərçivəsi müəyyənləşdirilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda uzun müddət Hicri təqvimdən istifadə olunmuşdur.	Miladi tarix, Hicri, bizim era, bizim eradan əvvəl, təqvim.
1.1.2. Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.	Eradan əvvəlki tarixlər milada yaxınlaşdıqca kiçilir, miladdan sonra bu günümüzə yaxınlaşdıqca çoxalır. Miladdan əvvəlki dövrdə böyük olan bir tarix (b.e.ə. V əsr), sayca kiçik olan tarixdən (e.ə. III-dən) daha qədimdir, miladdan sonrakı xətdə olan hər bir kiçik rəqəmin böyük olan rəqəmdən daha qədim olmasını təsvir edir. Belə ki, zaman oxunda, bir qayda olaraq, böyük rəqəmlər (1900, 2000, 2011) yaxın zamanları göstərir.	Zaman oxu, onun təsviri, istifadə qaydaları.
1.2.1. Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir.	Azərbaycanın qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında öyrənilir. Belə ki, arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi mədəniyyət tarixini, tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar adət-ənənələri,	Arxeologiya, etnoqrafiya, antropologiya, maddi mənbələr, yazılı mənbələr.

	maddi-mənəvi mədəniyyəti, keçmiş idarə formalarını, ailə münasibətlərini və s. öyrənməyə imkan verir. Bununla belə yazılı mənbələrin xüsusi elmi əhəmiyyətə malik olmasını, onların Azərbaycandakı siyasi hadisələri, dövlət quruluşlarını, təsərrüfatı, sənətkarlığı, peşələri, tarixi şəxsiyyətləri, hərb tarixini, xalq hərəkatlarını, dini təsəvvürləri öyrənməyə imkan verməsini izah edir.	
1.2.2. İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə təqdimatlar aparır.	Azərbaycanın qədim tarixini, əhalinin milli və sosial tərkibini, yaşayış tərzini, idarəcilik formalarını, təsərrüfat fəaliyyətini, mədəni inkişafını, adət və ənənələrini, dövlət quruluşlarını və s. öyrənmək üçün illüstrasiya və muzey eksponatları əsasında tədqiqatlar aparır və onları təqdim edir.	Muzey materialları, illüstrasiyalar, eksponatlar.
1.3.1. İnsanların birləşməşəyəşinin müxtəlif formalarını fərqləndirir.	Birgəyəşayış forması olan ulu icmanın kortəbi şəkildə, təbiət hadisələri qarşısında aciz qalmaməq məcburiyyətindən yaranmasını, tez dağlılaşmasını və yenidən bərpa edilməsini, onu qəbilə icmasının, daha sonra tayfa ittifaqlarının, dövlət qurumlarının, dövlətlərin yaranmasının əvəz etməsini əsaslandırır və onları fərqləndirir.	Ulu icma, qəbilə icması, tayfa, ittifaqları, dövlət qurumu, dövlət.

## 2. Tarixi məkan

2.1.1. Qədim insanların həyat tərzini və məşğulliyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini ilə əlaqələndirir.	Azərbaycan ərazisində əlverişli təbii-coğrafi şəraitin – çayların, göllərin, məhsuldar torpaqların, həmçinin zəngin faydalı filiz yataqlarının (dəmir, mis, qurğuşun, qızıl, gümüş, mərmər, duz və s.) olmasının, qərbən şərqə, cənubdan şimala gedən, Avropa və Asiyani əlaqələndirən ticarət yolları üzərində yerləşməsinin və bu yollarla daim ticarət aparılmasının burada insanların həyat tərzinə və məşğulliyətinə öz müsbət təsirini göstərdiyini müəyyənləşdirir.	Təbii-coğrafi şərait, faydalı qazıntılar, ticarət yolları, yerli əhalinin əməksevər olması.
--------------------------------------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------------------------

2.1.2. Xəritələrdə Azərbaycan əra-zisində ilk insan məskənlərini, dövlət qurumla-rını və qədim dövlətləri müəy-yənləşdirir.	Azərbaycanda ilk insan dəstələrinin 1,5 milyon il bundan əvvəl meydana gəlməsini, qədim insanların yaşadığı düşərgələrin Qarabağ, Qazax, Naxçıvan, Kəlbəcər, Lerik, Yardımlı bölgələ-rində aşkar edilməsini, e.ə. III minillikdən Aratta, Lullubi, Kuti dövlət qurumlarının, daha sonra Manna, İskit (Skif), Atropatena, Albaniya döv-lətlərinin mövcud olmasına müəyyənləşdirir.	İlk insan məskənləri, dövlət qurumları, ilk dövlətlər.
<b>3. Dövlət</b>		
3.1.1. Azərbay-canda dövlət qu-rumları və qədim dövlətlərin ya-ranması, idarə olunması, sosial-iqtisadi münasibətləri təsvir edir.	Qədim dövrədə Azərbaycanda Aratta, Lullubi, Kuti dövlət qurumları, Manna, İskit (Skif), At-ropatena, Albaniya dövlətlərinin yaranmasını, inkişaf etməsini, hər birinin özünəməxsus dövlət quruluşu, idarəcilik formalarının olmasını və sosial-iqtisadi tədbirlər həyata keçirməsini, zaman keçidkə bu dövlətlərin tə-nəzzülə uğraması səbəblərini təsvir edir.	Dövlət qurum-ları, qədim dövlətlər, ida-rəcilik formaları, sosial-iqtisadi tədbirlər, döv-lətlərin tənəz-zülü səbəbləri.
3.1.2. Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.	E.ə. IX–VIII əsrlərin hüdudlarında, xüsusilə İran-zunun dövründə Mannanın müstəqil xarici və daxili siyaset yeritməsini, güclü bir dövlətə çevril-məsini, lakin onun ölümündən sonra ölkədə daxili çəkişmələrin artmasının onun siyasi müstəqilliyini itirməsinə səbəb olmasını, Makedoniyalı İskəndərin ölümündən sonra e.ə. IV əsrin 20-ci illərində Azərbaycanın cənubunda Atropatena, şimalında Albaniya dövlətinin yaranmasını, onların öz müs-təqilliklərini qoruyub saxlamaq üçün xarici işgal-çılar qarşı mübarizə aparmasını, bəzən daha güclü dövlətlərin təsirinə məruz qalmalarını, hər ikisinin əvvəl Sasani tərkibinə qatılması səbəblərini izah edir.	Manna dövləti, Atropatena dövləti, Albaniya dövləti, daxili müstəqillik, siyasi müstəqillik.
3.1.3. Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında mə-lumatlar toplayır, təqdim edir.	Internetdən, ensiklopediyalardan, qaynaqlardan, həmçinin Azərbaycan tarixi ilə bağlı ədəbiyyat-dan qədim Azərbaycan dövlətləri haqqında top-lanmış materialları təhlil edərək təqdim edir.	Internet materialları, ensiklopediya, tarixi ədəbiyyat.

LAYİHƏ

4. Şəxsiyyət		
4.1.1. Dövlətin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir.	Dövlətin yaranmasında, inkişafında, ölkənin müstəqilliyinin qorunmasında, sərhədlərinin toxunulmazlığının təmin edilməsində tarixi şəxsiyyətlərin (İranzu, Aza, Ullusunu, Ahşeri, Tomiris, Atropat, Oroys, Kozis və b.) rolunu, onların öz dövrlərində cəmiyyətdə baş verən hadisələrdən baş aça bilmələrini, ölkənin iqtisadi və siyasi cəhətdən inkişafını təmin etməyə cəhd göstərmələrini dəyərləndirir.	Şəxsiyyət anlayışı, şəxsiyyət və cəmiyyət, şəxsiyyətin rolu.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur.	İnternetdən, ensiklopediyalardan, tarixi və bədii əsərlərdən məlumatlar toplayaraq təhlil edir və şəxsiyyətləri xarakterizə edən kiçik hekayələr qurur.	İranzu, Tomiris, Atropat.
5. Mədəniyyət		
5.1.1. Sivilizasiyaya-qədərki və sivilizasiya dövrünün mədəniyyətini izah edir.	Azərbaycan türklerinin sivilizasiyayaqədərki dövr mədəni inkişafını Quruçay, Qarabağ, Naxçıvan, Kəlbəcər, Lerik, Qazax, Gəncə, Kür-Araz, Xocalı, Gədəbəy maddi-mədəni nümunələri, Qobustan rəsmləri əsasında öyrənir və təhlil edir, sivilizasiya dövründə bu prosesin davamını Manna, Atropatena, Albaniya dövlətlərinin timsalında əsaslandırır, həmin ərazilərdə memarlıq və incəsənətin, sənətkarlığın inkişaf etməsini, yazının yaranmasını izah edir.	Sivilizasiya, sivilizasiya-qədər, Quruçay, Kür-Araz, Xocalı-Gədəbəy, Talyış-Muğan mədəniyyəti.
5.1.2. Azərbaycanın mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.	Azərbaycan mədəniyyətinin Yunanistan, Roma, Çin, Hindistan, Babilistən və s. ölkələrin mədəniyyətləri ilə qarşılıqlı əlaqədə yaranıb inkişaf etməsini izah edir.	Yunanistan, Roma, Çin, Hindistan və s. ilə qarşılıqlı əlaqə.
5.1.3. Mədəni əlaqələrə dair cədvəl hazırlayıır.	İnternetdən, ensiklopediyalardan, dərsliklərdən istifadə etməklə Azərbaycan dövlətlərinin (Manna, Atropatena, Albaniya) öz aralarında və qonşu dövlətlərlə mədəni əlaqələrinə dair cədvəllər hazırlayıır.	Roma, Assur, Mesopotamiya, Sasanilərlə mədəni əlaqələrə dair sinxron cədvəllər.

<b>Nº</b>	<b>FƏNLƏRASI İNTQRASIYA</b>
<b>1</b>	<b>Tarixi zaman</b>
<b>1.1.</b>	<b>Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.</b>
1.1.1.	Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir. Ü-t. 1.1.3.
1.1.2.	Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir. Ü-t. 1.1.1.; Riy. 1.1.3.
<b>1.2.</b>	<b>Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.</b>
1.2.1.	Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir. Ü-t. 3.1.2.
1.2.2.	İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır. Θ. 1.1.4.; Az-d. 3.1.2.
<b>1.3.</b>	<b>İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.</b>
1.3.1.	İnsanların bircəyəşayışının müxtəlif formalarını fərqləndirir. Az-d. 1.2.4.; Ü-t. 2.1.1.
<b>2.</b>	<b>Tarixi məkan</b>
<b>2.1.</b>	<b>Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.</b>
2.1.1.	Qədim insanların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir. Riy. 2.1.2.; 1.1.3.; C. 3.2.3.; H-b. 1.2.1.
2.1.2.	Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini, dövlət qurumları və qədim dövlətlərin yerini müəyyənləşdirir. Ü-t. 2.1.2.; C. 3.1.2.
<b>3.</b>	<b>Dövlət</b>
<b>3.1.</b>	<b>Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.</b>
3.1.1.	Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir. Ü-t. 3.1.1.; C. 3.2.1.; H-b. 2.1.2.
3.1.2.	Qədim dövlətlərin daxili və xarici siyasetini izah edir. Ü-t. 3.1.1.; Az-d. 2.2.3.; H-b. 2.2.1.
3.1.3.	Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdimat hazırlayır. Ü-t. 3.1.2.; Az-d. 2.2.3.

LAYİHƏ

<b>Nº</b>	<b>FƏNLƏRƏRASI İNTƏQRASIYA</b>
4.	<b>Şəxsiyyət</b>
4.1.	<b>Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.</b>
4.1.1.	Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomiris, Atropat, Oroys və b.) rolunu dəyərləndirir. Ü-t. 4.1.1.; Az-d. 1.2.2.
4.1.2.	Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur. Ü-t. 4.1.2.; Az-d. 3.1.2.; İnf. 3.2.2.; Θ. 3.1.3.
5.	<b>Mədəniyyət</b>
5.1.	<b>Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.</b>
5.1.1.	Sivilizasiyayaqədərki və sivilizasiya dövrünün mədəniyyətlərini izah edir. Ü-t. 5.1.1.; Az-d. 1.2.4.
5.1.2.	Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir. Ü-t. 5.1.2.; F. 3.2.2.; B. 1.1.1.
5.1.3.	Mədəni əlaqələrə dair cədvəllər tərtib edir. Ü-t. 5.1.3.; B. 1.1.1.; İnf. 3.2.2.; Θ. 3.1.2.; Mus. 1.1.1.; T-i. 1.3.1.

Az-d. – Azərbaycan dili  
 Θ. – Ədəbiyyat  
 Riy. – Riyaziyyat  
 M. – Musiqi  
 Ü-t. – Ümumi tarix

C. – Coğrafiya  
 H-b. – Həyat bilgisi  
 F. – Fizika  
 B. – Biologiya  
 T-i. – Təsviri incəsənət

**STANDARTLARIN REALLAŞDIRILMASI VƏ  
İNTEQRASIYA CƏDVƏLİ**

<b>I YARIMİL</b>				
<b>Nö</b>	<b>Mövzular</b>	<b>Standartların reallaşdırılması</b>	<b>İnteqrasiya</b>	<b>Saat</b>
1.	Diaqnostik qiymətləndirmə			1
<b>İBTİDAİ İCMA QURULUŞU</b>				
2.	Azərbaycan qədim ölkədir	1.1.1.; 2.1.1.	Riy. 1.1.3.; C. 3.2.3.; H-b. 1.2.1.	1
3.	Azərbaycan ərazisin- də Alt Paleolit dövrü	1.2.1.; 1.2.2.; 2.1.2.	Ü-t. 3.1.2.; 2.1.2.; Ə. 1.1.4.; Az-d. 3.1.2.; C. 3.1.2.	1
4.	Azərbaycan Orta və Üst Paleolit dövründə	1.1.1.; 1.2.1.; 1.3.1.	Ü-t. 1.1.3.; 3.1.2.; 2.1.1.; Az-d. 1.2.4.	1
5.	Mezolit – Orta Daş dövrü	1.2.2.; 2.1.2.; 5.1.1.	Ə. 1.1.4.; Az-d. 3.1.2.; Ü-t. 2.1.2.; C. 3.1.2.	1
6.	KSQ			1
7.	Neolit və Eneolit dövrü	1.1.2.; 1.2.1.; 2.1.2.	Ü-t. 1.1.1.; 3.1.2.; 2.1.2.; Riy. 1.1.3.; C. 3.1.2.	1
8.	Erkən və Orta Tunc dövrü	1.2.2.; 1.3.1.	Ə. 1.1.4.; Az-d. 3.1.2.	1
9.	Son Tunc – İllə Dəmir dövrü	2.1.2.; 5.1.2.; 1.3.1.	Ü-t. 5.1.2.; 2.1.2.; C. 3.1.2.	1
10.	<b>Təqdimat:</b> Azərbaycan ərazisində qədim insan məskənləri			1
11.	Azərbaycan ərazisində tayfa birlikləri və erkən dövlət qurumları	1.3.1.; 3.1.1., 5.1.3.	Ü-t. 2.1.2.; 3.1.1.; C. 3.2.3.; 3.2.1.; H-b. 1.2.1.; 2.1.2.	1
12.	KSQ			1
<b>AZƏRBAYCANDA ƏN QƏDİM VƏ QƏDİM DÖVLƏTLƏR</b>				
13.	Manna dövlətinin ya- ranması və yüksəlişi	2.1.1.; 3.1.2.; 4.1.1.	Ü-t. 3.1.1.; 4.1.1.; Az-d. 2.2.3.; 1.2.2.; H-b. 2.2.1.	1
14.	Mannanın xarici siyasəti	2.1.1.; 3.1.2.; 4.1.1.; 4.1.2.	Ü-t. 3.1.1.; 4.1.2.; Az-d. 2.2.3.; H-b. 2.2.1.	1
15.	Mannanın süqutu	3.1.3.	Ü-t. 3.1.2.; Az-d. 2.2.3.	1
16.	Mannanın şəhərləri. Mədəniyyət	3.1.1.; 5.1.1.	Ü-t. 3.1.1.; 5.1.1.; C. 3.2.1.; H-b. 2.1.2.; Az-d. 1.2.4.	1
17.	BSQ			1

LAYHE

II YARIMİL				
Nº	Mövzular	Standartların reallaşdırılması	İnteqrasiya	Saat
18.	Azərbaycan (Atropatena) Midiya və Əhəmənilər imperiyası dövründə	3.1.2.	Ü-t. 2.1.2.; 4.1.2.; C. 3.1.2.; Az-d. 3.1.2.; İnf. 3.2.2.; Ə. 3.1.3.	1
19.	Atropatena dövləti	4.1.1.; 3.1.1.; 4.1.2.	Ü-t. 2.1.2.; 4.1.2.; C. 3.2.1.; Az-d. 3.1.2.; İnf. 3.2.2.; Ə. 3.1.3.	1
20.	Atropatenanın qonşu dövlətlərlə münasibətləri	3.1.2.; 3.1.3.	Ü-t. 3.1.1.; 3.1.2.; Az-d. 2.2.3.; H-b. 2.2.1.	1
21.	Atropatena mədəniyyəti	5.1.1.; 5.1.2.; 5.1.3.	Ü-t. 1.1.1.; 5.1.1.; 5.1.2.; Riy. 1.1.3.; Az-d. 1.2.4.; F. 3.2.2.; B. 1.1.1.	1
22.	<b>Təqdimat:</b> Atropatena dövlətinin əhəmiyyəti			1
23.	KSQ			1
24.	Albaniya dövlətinin yaranması	1.1.1.; 2.1.2.; 3.1.1.	Ü-t. 1.1.3.; 2.1.2.; 3.1.2.; C. 3.1.2.; Az-d. 2.2.3.	1
25.	Albaniyada əhalinin təsərrüfat hayatı. Şəhərlər	1.2.1.; 3.1.1.	Ü-t. 3.1.2.; 3.1.1.; C. 3.2.1.; H-b. 2.1.2.	1
26.	Albanların yadellilərə qarşı mübarizəsi	3.1.2.; 4.1.2.	Ü-t. 3.1.2.; 3.1.1.; C. 3.2.1.; H-b. 2.1.2.	1
27.	Albaniya mədəniyyəti	1.2.1.; 5.1.2.; 5.1.3.	Ü-t. 3.1.2.; 5.1.2.; F. 3.2.2.; B. 1.1.1.	1
28	<b>Təqdimat:</b> Tarixçilər və səyyahlar Albaniya dövləti haqqında			1
29.	KSQ			1

**AZƏRBAYCAN TORPAQLARI**  
**SASANİLƏR İMPERİYASININ TƏRKİBİNĐƏ**

30.	Azərbaycanda feodal münasibətlərinin bərqərar olması	1.1.1.; 1.1.2.; 3.1.2.	Ü-t. 1.1.3.; 1.1.1.; 3.1.1.; Riy. 1.1.3.; Az-d. 2.2.3.; H-b. 2.2.1.	1
31.	Atropatena Sasanilərin tərkibində	1.1.1.; 3.1.2.	Ü-t. 1.1.3.; Az-d. 2.2.3.;	1
32.	Albaniya Sasanilərin tərkibində	1.1.1.; 1.1.2.; 3.1.2.	Ü-t. 1.1.3.; 1.1.1.; 3.1.1.; Riy. 1.1.3.; Az-d. 2.2.3.; H-b. 2.2.1.	1
33.	Albaniya V–VI əsrlərdə	1.1.1.; 3.1.3.; 4.1.2.	Ü-t. 3.1.1.; 4.1.2.; Az-d. 2.2.3.	1
34.	BSQ			1

## İBTİDAİ İCMA QURULUŞU

### 1. AZƏRBAYCAN QƏDİM ÖLKƏDİR

**Standartlar:** 1.1.1.; 2.1.1.

**Məqsəd:**

1. Azərbaycan ərazisində baş vermiş hadisələrin xronoloji çərçivəsini müəyyən edir;
2. Azərbaycan ərazisinin qədim insan məskəni olmasını təbii-coğrafi şəraitlə əlaqələndirir.


**Təlim forması:** qruplarla iş, kollektiv iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**İnteqrasiya:** Riy. 1.1.3.; C. 3.2.3.; H-b. 1.2.1.

**Resurslar:** İKT, iş vərəqləri, dörslik

**Motivasiya:**



**Qeyd:** Motivasiya zamanı yaranmış müxtəlif fərziyyələrə uyğun olaraq, yönləndirici suallar verilir. Şagirdlərdə müxtəlif fərziyyələr yaratmaqla yanaşı, əsas fikrə cəlb etmək lazımdır. Ona görə də verilmiş dörs nümunələrində, demək olar ki, yönləndirici suallar qeyd edilməyib, sizi müəllimlərin öhdəsinə veririk.

	Qədim dövr														Əsrlər												
	Minilliklər														Əsrlər												
...	...	100	...	...	...	...	40	...	...	12	11	10	9	8	7	6	5	4	3	2	1	1	2	3	4	5	6
Eradan əvvəl (e.ə.)														Bizim era (b.e.)													

Şagirdlərə sual verilir:

– Zaman oxu, illüstrasiyalar insanların həyatı haqqında nə deyir?

Şagirdlər öz fərziyyələrini söyləyirlər.

Paleolit dövrünə dair elektron materiala (Azərbaycan tarixi. Qədim dövr) baxılır.

**Tədqiqat suali:** Azərbaycan nə üçün qədim insanların məskəni olmuşdur?

**Tədqiqatın aparılması:** Tədqiqat sualına cavab vermək üçün şagirdlər qruplara ("Qarabağ", "Naxçıvan", "Qazax", "Lerik") bölünür. Onlara iş vərəqləri paylanır.

**I qrup:** Ən qədim dövrdə Azərbaycan ərazisində mövcud olmuş təbii-coğrafi şəraitlə təsvir edin.

**II qrup:** İbtidai insanların Azərbaycan ərazisində məskən salması səbəblərini izah edin.

**III qrup:** İlk insan dəstələrinin həyat tərzini təsvir edin.

**IV qrup:** İbtidai icma quruluşunun mərhələlərini müəyyən edin.

LAYİHE

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş zaman ərzində tapşırıq yerinə yetirilir və təqdim olunur.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, müzakirə olunur, əlavələr edilir. Qiymətləndirmə aparılır.

**Qrupların qiymətləndirmə meyarları:** (Qeyd. Qrupların qiymətləndirilməsi zamanı müəllimin seçdiyi meyarlar standart və məqsədə uyğun olaraq qruplara verilmiş tapşırıqlara görə müəyyən edilməlidir.)

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər qədim insanların Azərbaycan ərazisində məskunlaşması səbəblərini təbii coğrafi şəraitlə əlaqələndirir, ulu icmanın yaranması ilə ibtidai icma quruluşunun mövcud olmasını və bu quruluşun bölgündüyü mərhələləri müəyyən edirlər.

**Yaradıcı tətbiqetmə:** Azərbaycan ərazisində ilk insan dəstələrinin həyatını təsvir edən rəsm çəkin.

**Ev tapşırığı:** Orta və Üst Paleolitə aid məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

Müəllim tərəfindən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirmə aparılır.

**Qiymətləndirmə meyarları:**

1) xronoloji çərçivələri müəyyənetmə; 2) əlaqələndirmə.

**Qeyd:** Verilən formativ qiymətləndirmə cədvəli təqribidir. Zəif, orta, yüksək anlayışları təqribi təsəvvür yaratmaq üçündür. Şagird zəiflə orta, yaxud da orta ilə yüksək arasında bilik və bacarığa malik ola bilər. Bu vəziyyətdə müəllim şagirdə cavab verdiyi meyara uyğun ortaq formativ qiymət yaza bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tarixi faktları bilir, hadisələrin xronoloji ardıcılığını müəyyən edə bilmir	Tarixi faktların xronoloji ardıcılığını bilir, hadisələrin xronoloji çərçivələrini çətinliklə müəyyən edir	Tarixi faktların xronoloji ardıcılığını bilir, hadisələrin xronoloji çərçivələrini əsasən müəyyən edir	Tarixi faktların xronoloji ardıcılığını bilir, hadisələrin xronoloji çərçivələrini asanlıqla müəyyən edir
Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini yalnız təsvir edir, ilk insan dəstələrinin yaranması ilə əlaqələndirə bilmir	Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini ilk insan dəstələrinin yaranması ilə məzmunu istinad etməklə əlaqələndirir	Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini ilk insan dəstələrinin yaranması ilə sərbəst əlaqələndirir	Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini ilk insan dəstələrinin yaranması ilə zaman və məkan daxilində faktlarla əlaqələndirir

## 2. AZƏRBAYCAN ƏRAZİSİNDE ALT PALEOLİT DÖVRÜ

**Standartlar:** 1.2.1.; 1.2.2.; 2.1.2.

**Məqsəd:**

- Azərbaycanda qədim Daş dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
- Müxtəlif materiallar əsasında Azərbaycanın Daş dövrünə aid tədqiqatlar aparır;
- Azərbaycanın Daş dövrünə aid abidələri xəritədə müəyyən edir.


**Təlim forması:** qruplarla iş, kollektiv iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 3.1.2.; 2.1.2.; Θ. 1.1.4.; Az-d. 3.1.2.; C. 3.1.2.

**Resurslar:** İKT, xəritə, iş vərəqləri, dərslik, marker, şəkillər

**Motivasiya:**



– Bu illüstrasiyalar haqqında nə deyə bilərsiniz? Onlar qədim insanların həyatı haqqında bizə nə söyləyir?

Qədim dövr	Minilliklər												Əsrələr							
	100	40	12	11	10	9	8	7	6	5	4	3	2	1	1	2	3	4	5	6
	Eradan əvvəl (e.ə.)													Bizim era (b.e.)						

Şagirdlər öz fərziyyələrini irəli sürürlər.

Azıx mağarasına – ilk insan məskənlərinə aid elektron vəsaitə (Azərbaycan tarixi. Qədim dövr) baxılır.

**Tədqiqat suali:** Alt Paleolit dövründə Azərbaycan ərazisində insanların həyatında hansı hadisələr baş vermişdir?

**Tədqiqatın aparılması:**

Şagirdlər qruplara bölünürlər: “Azıx”, “Zar”, “Buzeyir”, “Damcılı”.

**I qrup:** Daş dövrünə xas xüsusiyyətləri maddi mənbələr əsasında müəyyən edin.

**II qrup:** Azıx adının dini görüşlərini müəyyən edin.

**III qrup:** “Quruçay mədəniyyəti” anlayışının yaranmasını izah edin.

**IV qrup:** Azıx mağarasının yerləşdiyi məkanı xəritədə müəyyən edin və onu təsvir edin.

**Məlumatın mübadiləsi:** Qruplar müəyyən olunmuş zaman kəsiyində cavablar hazırlayır. Cavablar təqdim olunur.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, münasibət bildirilir, əlavələr edilir və qiymətləndirme aparılır.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələr-dən düzgün istifadə	Təqdim-etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək-daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər üçün daha aydın olur ki, qədim Qarabağın təbii-coğrafi şəraiti – Quruçay sahilindəki six meşələr, vəhşi heyvanlar, münbət torpaq, əmək aləti hazırlamaq üçün Quruçaydan seçilən çay daşları, müləyim iqlim, soyuqlar düşdükdə isə Quruçay dərələrinin üzərində olan təbii dağ mağarası qədim insanların burada məskən salmasına səbəb olmuşdur.

**Yaradıcı tətbiqetmə:** “Azərbaycan – Qarabağ ən qədim insanların ilk məskənlərindən biri olmuşdur” – esse yazın.

**Ev tapşırığı:** Azərbaycan xəritəsində Alt Paleolit düşərgələrinin yerləşdiyi məkanları müəyyən edin.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

- maddi mənbələrin rolunu izahetmə;
- tədqiqataparma;
- müəyyənetmə.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qədim dövrün öyrənilməsində maddi mənbələri seçilir, rolu izah edə bilmir.	Dövrün öyrənilməsində maddi mənbələrin rolunu çətinliklə izah edir.	Qədim dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir.	Qədim dövrün öyrənilməsində tarixi və maddi mənbələri seçilir və onların rolunu asanlıqla izah edir.
Daş dövrünə aid müxtəlif materiallar toplayır, sərbəst təqdimat edə bilmir.	Daş dövrünə aid müxtəlif material toplayır, çətinliklə tədqiqat aparırlar.	Müxtəlif materiallar əsasında Azərbaycanın Daş dövrünə aid planlı tədqiqat aparırlar.	Daş dövrünün müxtəlif mərhələlərini fərqləndirir və asanlıqla tədqiqat aparırlar.
Daş dövrünə aid abidələri tanıyır, xəritədə müəyyən edə bilmir.	Daş dövrünə aid abidələri xəritələrdə çətinliklə müəyyən edir.	Daş dövrünə aid abidələri xəritələrdə düzgün müəyyən edir.	Daş dövrünə aid abidələri asanlıqla müəyyən edir və xəritədə sərbəst göstərir.

### 3. AZƏRBAYCAN ORTA VƏ ÜST PALEOLİT DÖVRÜNDƏ

**Standartlar:** 1.1.1.; 1.2.1.; 1.3.1.

**Məqsəd:**

1. Zaman oxunda Orta və Üst Paleolitin xronoloji mövqeyini müəyyənləşdirir;
2. Orta və Üst Paleolitin öyrənilməsində maddi mənbələrin əhəmiyyətini izah edir;
3. Ulu icma və qabiləni müqayisə edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, Venn diaqramı, suallar

**İnteqrasiya:** Ü-t. 1.1.3.; 3.1.2.; 2.1.1.; Az-d. 1.2.4.

**Resurslar:** İKT, xəritə, iş vərəqləri, dərslik, marker

**Motivasiya:**

– Bu illüstrasiyalar hansı dövr haqqında məlumat verir? Bu barədə nə deyə bilərsiniz?



**Tədqiqat suali:** Orta və Üst Paleolitdə insanların inkişafında, birgəyaşış formasında hansı mütərəqqi dəyişikliklər baş verdi?

**Tədqiqatın aparılması:** Şagirdləri problemin həllinə istiqamətləndirmək üçün onlar qruplara bölünür (“Neandertallar”, “Homo sapienslər”, “Ulu icma”, “qədim insan”) və onlara iş vərəqi təqdim olunur.

**I qrup:** Orta Paleolitə xas olan xüsusiyyətləri müəyyənləşdirin və zaman oxunda qeyd edin.

**II qrup:** Üst Paleolitə xas olan xüsusiyyətləri müəyyən edin və zaman oxunda qeyd edin.

**III qrup:** Bacarıqlı və ağıllı insanı bir-birindən fərqləndirin – Venn diaqramı qurun.

**IV qrup:** Ulu icma ilə qəbilə icması arasındaki fərqi izah edin. Venn diaqramından istifadə edin.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş zamanda qruplar cavabları hazırlayır və təqdim edir.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, əlavələr olunur və qiymətləndirmə aparılır.

*Qrupların qiymətləndirmə meyarları:*

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Neandertallar və “Homo sapiens”lərin həyat tərzini, istifadə etdikləri əmək alətlərini, məşguliyətlərini fərqləndirməklə onların şürə və düşüncələrindəki dəyişikliklər, insan cəmiyyətinin təkamülü izlənir. Bu təkamülü insanların fiziki inkişafında, əmək alətlərinin təkmilləşməsində, birgəyaşayış qaydalarında görür və dəyərləndirirlər, ulu icmanı qəbilə icmasından fərqləndirirlər.

**Yaradıcı tətbiqetmə:** “Bacarıqlı insan”la “Homo sapiens”lər necə fərqlənirdi?” adlı kiçik mətn tərtib edin.

**Ev tapşırığı:** “Homo sapiens”lər haqqında məlumat toplayın.

**Qiymətləndirmə:** Şagirdlər fərdi şəkildə müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilirlər.

**Qiymətləndirmə meyarları:**

- 1) müəyyənləşdirmə;
- 2) izahetmə;
- 3) fərqləndirmə.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Neandertal və Homo sapienslərin yaranlığı dövrü çətinliklə müəyyənləşdirir.	Neandertal və Homo sapienslərin yaranlığı dövrün xronoloji mövqeyini əsasən müəyyənləşdirir.	Neandertal və Homo sapienslərin yaranlığı dövrün xronoloji mövqeyini müəyyənləşdirir.	Neandertal və Homo sapiensləri fərqləndirir və yarandığı dövrün xronoloji mövqeyini asanlıqla müəyyənləşdirir.
Dövrün mənbələrini tanrı, rolunu izah edə bilmir.	Dövrə aid mənbələri fərqləndirir.	Orta və Üst Paleolit dövrünün öyrənilməsində mənbələrin rolunu izah edir.	Orta və Üst Paleolit dövlərini bir-birindən fərqləndirir və mənbələrin rolunu asanlıqla izah edir.
Birgəyaşayış forması anlayışını müəyyən edir, izah edə bilmir.	Ulu icma və qabiləni birgəyaşayış forması kimi çətinliklə izah edir.	Ulu icma və qabiləni müqayisə edir, fərqləndirir.	Ulu icma və qabiləni müqayisə edir, fərqləndirir və asanlıqla tədqiqat aparır.

## 4. MEZOLİT – ORTA DAŞ DÖVRÜ

**Standartlar:** 1.2.2.; 2.1.2.; 5.1.1.

**Məqsəd:**

1. İllüstrasiyalar əsasında sadə tədqiqat aparır;
2. Xəritələrdə Azərbaycan ərazisində Mezolit dövrünün insan məskənlərini müəyyənləşdirir.
3. Azərbaycanda – Qobustanda sivilizasiyaya qədərki mədəniyyəti, incəsənətin inkişafını izah edir.





**Təlim forması:** qruplarla iş, kollektiv iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə, suallar

**İnteqrasiya:** Ə.1.1.4.; Az-d. 3.1.2.; Ü-t. 2.1.2.; C. 3.1.2.

**Resurslar:** İKT, xəritə, iş vərəqləri, illüstrasiyalar, dərslik, marker

**Motivasiya:**



Bu illüstrasiyalar hansı dövrə xas olan xüsusiyyətləri eks etdirir? Bu dövrdə sizin üçün maraqlı olan maddi mədəniyyət nümunələri hansılardır?

– Zaman oxunda bu dövrü müəyyən edin.



		Qədim dövr																				
		Minilliklər															Əsrlər					
		100	40	12	11	10	9	8	7	6	5	4	3	2	1	1	2	3	4	5	6	
		Eradan əvvəl (e.ə.)															Bizim era (b.e.)					

Şagirdlər öz fərziyyələrini irəli sürür.

“Azərbaycan tarixi. Qədim dövr” elektron vəsaitindən istifadə olunur.

**Tədqiqat suali:** İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçid necə baş verdi?

**Tədqiqatın aparılması:** İş vərəqləri qruplara (“Maldarlar”, “Əkinçilər”, “Ovçular”, “Yığıcılar”, “Toxucular”) paylanır. Qruplarda aşağıdakı suallara cavab axtarılır.

**I qrup:** İlkən ibtidai maldarlığın əsasının necə qoyulduğunu izah edin.

**II qrup:** İbtidai əkinçiliyin meydana gəlməsi şəraitini izah edin.

**III qrup:** Qobustan və Damcılıdan əldə edilən maddi mənbələr əsasında qədim insanların həyatında nə kimi dəyişikliklər olduğunu şərh edin. Abidələrin mövqeyini xəritədə müəyyən edin.

**IV qrup:** Qobustanda sivilizasiyaya qədərki mədəniyyətin – incəsənətin inkişafını izah edin.

**V qrup:** Dərslikdə verilmiş illüstrasiyalar əsasında sadə tədqiqat aparın, kiçik mətn tərtib edin.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş zamanda qruplar cavabları hazırlayırlar və təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, əlavələr olunur və qiymətləndirmə aparılır.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					
V					

**Ümumiləşdirmə və nəticə:** Mezolit dövründə Azərbaycanın təbii-coğrafi şəraiti ilə əlaqədar olaraq qədim insanların bu məkanda məskunlaşması müəyyənləşdirilir və ibtidai əkinçilik, maldarlıq, balıqçılıqla məşğul olmaları, daşdan mikrolit alətlər,

sümükdən harpunlar düzəltmələri, qayalar üzərində təsvirlər şagirdlər tərəfindən dəyərləndirilir.

**Yaradıcı tətbiqetmə:** 1. Xəritədə Mezolit dövrü abidələrinin yerləşdiyi əraziləri müəyyən edin. 2. “Mezolit dövrü incəsənəti” mövzusunda esse tərtib və təqdim edin.

**Ev tapsırığı:** “Daş dövrü insanların həyatında olan ən böyük yeniliklər” haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

- Mezolit dövrü ixtiralarını necə müəyyən etdik?
- Nəticəyə necə gəldik?
- Bu işdə maddi mənbələr necə köməyinizə gəldi?

Şagirdlər fərdi şəkildə qiymətləndirilir.

**Qiymətləndirmə meyarları:**

- 1) tədqiqatparma;
- 2) müəyyənetmə;
- 3) izahetmə.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dövrə aid materialları seçilir.	Dövrə aid tədqiqat aparmaqdə çətinlik çəkir.	Dövrə aid tədqiqat aparır.	Maddi və yazılı mənbələr əsasında dövrə aid asanlıqla tədqiqat aparır.
İlk insan məskənlərini müəyyənləşdirir, xəritədə yerini bilmir.	Xəritədə ilk insan məskənlərini çətinliklə müəyyən edir.	Xəritədə ilk insan məskənlərinin yerini müəyyənləşdirir.	Asanlıqla ilk insan məskənlərini seçilir və xəritədə yerini müəyyənləşdirir.
Sivilizasiyayaqədərki incəsənətin inkişafını çətinliklə izah edir.	Sivilizasiyayaqədərki incəsənətin inkişafını əsasən izah edir.	Sivilizasiyayaqədərki incəsənətin inkişafını izah edir.	Sivilizasiyayaqədərki incəsənətin müxtəlifliyini seçilir və inkişafını asanlıqla izah edir.

## 5. NEOLİT VƏ ENEOLİT DÖVRÜ

**Standartlar:** 1.1.2.; 1.2.1.; 2.1.2.

**Məqsəd:**

1. Neolit dövrünü zaman oxunda təsvir edir;
2. Neolit dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
3. Xəritələrdə Azərbaycan ərazisində Neolit və Eneolit yaşayış məskənlərini müəyyənləşdirir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə, suallar

**İnteqrasiya:** Ü-t. 1.1.1.; 3.1.2.; 2.1.2.; Riy. 1.1.3.; C. 3.1.2.

**Resurslar:** İKT, xəritə, iş vərəqləri, illüstrasiyalar, dərslik, marker

**Motivasiya:**



– Sizcə, bu illüstrasiyalar hansı dövrə aiddir? Bu dövr əvvəlki mərhələdən hansı xüsusiyyətləri ilə fərqlənir? Göstərilən oraqlar sizə nə söyləyir? At və dairəvi evlər haqqında nə deyə bilərsiniz?

– Zaman oxunda bu dövrü necə qeyd edərdiniz?

Şagirdlərin fərziyyələri dinlənilir.

“Azərbaycan tarixi. Qədim dövr” elektron vəsaitinə baxılır.

Qədim dövr	Minilliklər												Əsrlər					
	... ... ... 100 ... ... ... ... ... 40 ... 12 11 10 9 8 7 6 5 4 3 2 1 1 2 3 4 5 6																	
	Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)					

**Tədqiqat səali:** Neolit və Eneolit dövrünə xas xüsusiyyətlər hansılardır?

**Tədqiqatın aparılması:** Qruplar (“Gəncə”, “Qarabağ”, “Urmiya”, “Təbriz”) ayrılır. Qrupların işləməsi üçün iş vərəqləri paylanır.

İş vərəqlərində aşağıdakı tapşırıqlar qoyulur.

**I qrup:** Neolit dövründə baş vermiş böyük yenilikləri müəyyən edin. Neolit dövrünün abidələrini xəritədə göstərin.

**II qrup:** Neolit dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izah edin.

**III qrup:** Eneolit dövründə əhalinin təsərrüfat həyatını təsvir edin. Bu təsərrüfat həyatı hansı abidələrdə öyrənilmişdir? Xəritədə göstərin.

**IV qrup:** Eneolit dövründə insanların dini görüşlərində olan yenilikləri göstərin.

Neolit və Eneolit dövrünü zaman oxunda qeyd edin.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş zamanda qruplar cavabları hazırlayır və təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, müzakirə olunur, əlavələr edilir və qiymətləndirmə aparılır.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Xəritə üzərində iş	Əməkdaşlıq	Təqdim- etmə	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Neolit və Eneolit dövrü insanların həyat tərzı, məşğulliyətləri, dini inamları, adət-ənənələri və cəmiyyətdə olan irəliləyişlər, yeniliklər dəyərləndirilir, bu dövr yaşayış məskənləri müəyyənləşdirilir.

**Yaradıcı tətbiqetmə:** Cədvəli tamamlayın.

Dövr	Zaman	Məkan	Əhalinin məşğulliyəti	Sənətkarlıq	Evlerin quruluşu	Dəfn
Neolit						
Eneolit						

**Ev tapşırığı:** Neolit və Eneolit dövrlərini müqayisə edin. Cədvəli tamamlayın.

**Refleksiya:**

1) Neolit və Eneolit dövrlərinin oxşar və fərqli cəhətlərini seçməkdə bizə nə kömək etdi?

2) Biz nəticəyə necə gəlib çıxdıq?

3) Ümumi nəticəyə gəlmək üçün biz nə etdik?

Şagirdlər fərdi şəkildə qiymətləndirilir.

**Qiymətləndirmə meyarları:**

1) zaman oxunda təsviretmə;

2) maddi mənbələrin rolunu izahetmə;

3) qədim insan məskənlərini müəyyənetmə.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Neolit dövrünü müəyyən edir, zaman oxunda təsvir edə bilmir.	Neolit dövrünü zaman oxunda təsvir etməyə çalışır.	Neolit dövrünü zaman oxunda təsvir edir.	Neolit dövrünün formalaşdığını başqa dövrlərdən fərqləndirir və zaman oxunda asanlıqla təsvir edir.
Neolit dövrünün öyrənilməsində maddi mənbələri seçir.	Maddi mənbələrin rolunu izah etməyə çalışır.	Dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir.	Dövrün öyrənilməsində maddi mənbələri fərqləndirir və rolunu asanlıqla izah edir.
Neolit və Eneolit dövrü abidələrini tanır, xəritədə göstərə bilmir.	Neolit və Eneolit dövrü abidələrinin yerini müəyyən etməyə çalışır.	Xəritədə Neolit və Eneolit dövrü abidələrinin yerini müəyyən edir.	Neolit və Eneolit dövrü abidələrini fərqləndirir və yerini xəritədə asanlıqla müəyyən edir.

## 6. ERKƏN VƏ ORTA TUNC DÖVRÜ

**Standartlar:** 1.2.2.; 1.3.1.

**Məqsəd:**

1. Tunc dövründə insanların birgə yaşayışında qəbilə icmasının tayfalarla əvəz olunmasını fərqləndirir.
2. Tunc dövrünə aid tədqiqat aparır.


**Təlim forması:** qruplarla iş, kollektiv iş

**Təlim üsulu:** beyin həmləsi, BİBÖ

**İnteqrasiya:** Ə.1.1.4.; Az-d. 3.1.2.

**Resurslar:** İKT, xəritə, iş vərəqləri, dərslik, marker

**Motivasiya:**



– Göstərilən illüstrasiyalar digər dövrlərə aid olan illüstrasiyalardan nə ilə fərqlənir? Onlar əhalinin həyat tərzini ilə necə bağlıdır?

Şagirdlərin fərziyyələri dinlənilir.

“Azərbaycan tarixi. Qədim dövr” elektron vəsaitinə baxılır.

– Haqqında bəhs etdiyimiz dövrü zaman oxu üzərində müəyyən edin.



Qədim dövr																	
Minilliklər												Əsrlər					
... ... ... 100 ... ... ... 40 ... ... 12 11 10 9 8 7 6 5 4 3 2 1												1	2	3	4	5	6
Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)					

**Tədqiqat suali:** Tuncun kəşfi cəmiyyətin inkişafına necə təsir göstərmişdir?

**Kollektiv iş:** BİBÖ üsulundan istifadə edərək Tunc dövründə insanların birləşməş formalarını müəyyən edin.

BİBÖ – aşağıdakı mərhələdə aparılır.

3 sütundan ibarət cədvəl qurulur.

Bilirəm	İstəyirəm biləm	Öyrəndim

1) Şagirdlər problemlərlə bağlı bildiklərini söyləyirlər.

2) Həmin məsələ ilə bağlı bilmək istədiklərini söyləyirlər, yazırlar. Dərsin sonunda şagirdlərin mövzu ilə bağlı öyrəndikləri BİBÖ cədvəlinin 3-cü sütununa yazılır.

**Tədqiqatın aparılması:** Sual cavab almaq üçün qruplara (“Sərkərtəpə”, “I Kültəpə”, “Babadərviş”, “Maxta”, “Gəmiqaya”) aşağıdakı tapşırıqlar yazılmış iş vərəqləri təqdim etmək olar.

**I qrup:** Tuncun misdən hansı üstün cəhətləri vardı? Izah edin.

**II qrup:** Tunc dövründə insanların təsərrüfat həyatında olan dəyişikliklər haqqında tədqiqat aparın.

**III qrup:** Birinci böyük ictimai əmək bölgüsü necə baş verdi və onun mahiyyətini izah edin.

**IV qrup:** İkinci böyük ictimai əmək bölgüsü necə baş verdi və ən mühüm yeniliklərini göstərin.

**V qrup:** Tunc dövründə qəbilə icmasının tayfalarla əvəz olunmasını göstərməklə fərqləndirin.

**Məlumatın mübadiləsi:** Qruplar müəyyən olunmuş vaxt ərzində tapşırıqları cavablandırıb təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar müzakirə olunur, əlavələr edilir, qiymətləndirilmə aparılır.

*Qrupların qiymətləndirmə meyarları:*

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					
V					

**Ümumiləşdirmə və nəticə:** Tədqiqat aparılaq tuncun alınması ilə ictimai, iqtisadi həyatda olan yeniliklər, əkinçilik və maldarlıqda olan uğurlar, birinci və ikinci ictimai əmək bölgüsünün yaranması, sənətkarlığın müstəqil sahəyə çevriləməsi, ibtidai memarlıqda, incəsənətdə olan uğurlar, insanların birləşməyə şərait qaydalarında olan yeniliklər müəyyən edilir.

**Yaradıcı tətbiqetmə:** “Tuncun keşfi ilə cəmiyyətdə olan dəyişikliklər anaxaqanlığının ataxaqqanlığı ilə əvəz edilməsinə necə zəmin yaratdır?” – esse yazın.

**Ev tapşırığı:** Müxtəlif mənbələrdən istifadə edərək “Tunc dövründə Azərbaycan ərazisində yaşayış məskənləri” haqqında məlumat toplayın.

*Refleksiya və qiymətləndirmə:*

1. Hansı yolla Tunc dövrünün xüsusiyətləri öyrənildi?
2. Birinci və ikinci ictimai əmək bölgülərinin xüsusiyətlərini öyrənmək üçün hansı üsullardan istifadə etdi?
3. Nəticə əldə etmək üçün biz nə etdik?

Şagirdlər fərdi şəkildə qiymətləndirilir.

*Qiymətləndirmə meyari:*

- 1) tədqiqataparma; 2) fərqləndirmə.

*Formativ qiymətləndirmə:*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tunc dövrünün aid materiallar seçilir.	Materiallar əsasında tədqiqat aparmaqdə çətinlik çəkir.	İllüstrasiyalar əsasında tədqiqat aparır.	Tunc dövründə aid maddi mənbələri qruplaşdırır və asanlıqla tədqiqat aparır.
Qəbilə və tayfaları çətinliklə fərqləndirir.	Tunc dövrü insanların birləşməyə şərait qaydalarını, tayfaların həyatını seçilir.	Tunc dövründə insanların birləşməyə şərait formalarını fərqləndirir.	Tunc dövründəki insanların birləşməyə şərait formalarını fərqləndirir.

## 7. SON TUNC – İLK DƏMİR DÖVRÜ

**Standartlar:** 2.1.2.; 5.1.2.; 1.3.1.

**Məqsəd:**

1. Azərbaycan xəritəsində Son Tunc – İlk Dəmir dövrü abidələrinin yerini müəy-yən edir;
2. Azərbaycan mədəniyyətinin qonşu xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.
3. Son Tunc və İlk Dəmir dövrü insanların birləşməş formalarını əvvəlki dövrlərdən fərqləndirir.


**Təlim forması:** qruplarla iş, kollektiv iş

**Təlim üsulu:** beynin həmləsi

**İnteqrasiya:** Ü-t. 2.1.2.; 5.1.2.; C. 3.1.2.

**Resurslar:** illüstrasiyalar, iş vərəqləri, dərslik, xəritə, elektron vəsait

**Motivasiya:**



	Qədim dövr																													
	Minilliklər										Əsrlər																			
...	...	...	100	...	...	...	...	...	...	40	...	...	12	11	10	9	8	7	6	5	4	3	2	1	1	2	3	4	5	6
Eradan əvvəl (e.ə.)																		Bizim era (b.e.)												

- Bu illüstrasiyalar hansı dövr və onun xüsusiyyətlərini daşıyır?
- Bu tikililər sizə nəyi xatırlatdır?
- Dəvə karvanları dedikdə ilkin olaraq nə düşünürsünüz?
- Mixi yazılı muncuq sizə nədən xəbər verir?

Şagirdlərin fərziyyələri dinlənilir.

Son Tunc dövrünə dair elektron vəsaitə baxılır.

**Tədqiqat suali:** Son Tunc və İlk Dəmir dövründə baş verən yeniliklər nədən ibarət idi?

**Tədqiqatın aparılması:** Qruplarla (“Xocalı”, “Gədəbəy”, “Talış”, “Muğan”) iş aparılır. İş vərəqində aşağıdakı suallar qoyula bilər:

**I qrup:** Son Tunc – İlk Dəmir dövründə insanların təsərrüfat həyatındaki yenilikləri dəyərləndirin.

**II qrup:** Son Tunc – İlk Dəmir dövründə əhalinin Qədim Şərqi ölkələri ilə iqtisadi-mədəni əlaqələrinin səviyyəsini müəyyən edin.

**III qrup:** Son Tunc – İlk Dəmir dövründə hərb sənətinin inkişafını təsvir edin.

**IV qrup:** Son Tunc – İlk Dəmir dövründə insanların birləşmə formalarında baş verən dəyişiklikləri əvvəlki dövrlərlə müqayisə edin.

**Məlumatın mübadiləsi:** Cavablar hazırlanır, təqdim olunur.

**Məlumatın müzakirəsi:** Qrupların cavabları müzakirə edilir, əlavələr olunur və qiymətləndirmə aparılır.

#### **Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Son Tunc – İlk Dəmir dövründə ətrafi möhkəm müdafiə divarları ilə möhkəmlənmiş yaşayış yerlərinin, kurqanların yaranmasını, yaranma səbəblərini müəyyən edir və bu dövrdə həmçinin üçüncü icimai əmək bölgüsü, Ön Asiya, Şərqi ölkələri ilə ticarət əlaqələrinin səciyyəvi xüsusiyyətlərini izah edir, bərabərsizliyin yaranması ilə ibtidai icma quruluşunun dağılmamasını mənimsəyirlər.

**Yaradıcı tətbiqetmə:** Son Tunc dövründə Azərbaycan tayfalarının mədəni əlaqələrinə dair cədvəli tamamlayın.

Nº	Aparılan mallar	Gətirilən mallar	Hansı ölkə və ya dövlət	Hansı sənət sahəsinə aid	Hansı yolla aparıla və ya gətirilə bilər (su, quru)

**Ev tapşırığı:** İbtidai icma quruluşunun dağılmasına aid material toplayın, tədqiq edin.

#### **Refleksiya və qiymətləndirmə:**

- Qarşıya qoymuşunuz problemin həlli və Son Tunc – İlk Dəmir dövrünün xüsusiyyətlərinə necə gəlib çıxdıq?
- Bu problemin həllində sizə nə kömək etdi?
- Siz tayfa ittifaqlarının yaranması haqqında necə nəticəyə gəldiniz?

Şagirdlər fərdi şəkildə qiymətləndirilir.

#### **Qiymətləndirmə meyarları:**

- müəyyənetmə;
- izahetmə;
- cədvəlqurma.

#### **Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dövrün abidələrini tanır, yerini xəritədə müəyyənləşdirə bilmir.	Dövrün abidələrinin yerini xəritədə çətinliklə müəyyən-ləşdirir.	Dövrün abidələrini tanır, yerini xəritədə müəyyənləşdirir.	Son Tunc – İlk Dəmir dövrü abidələrini digər abidələrdən fərqləndirir və yerini xəritədə asanlıqla müəyyənləşdirir.
Mədəniyyət əlaqələrini sual-lar əsasında izah edir.	Mədəniyyətlər-arası əlaqəni çətinliklə izah edir.	Mədəniyyətlərarası əlaqəni izah edir.	Maddi mənbələr əsasında mədəniyyətlərarası əlaqələri izah edir və tədqiqat aparır.
İnsanların tay-falar daxilindəki həyatından məlumat verir, lakin əvvəlki dövrlərdən fərqləndirə bilmir.	İnsanların birgə-yasayış formalarını əvvəlki dövrlərdən çətinliklə fərqləndirir.	İnsanların birgə-yasayış formalarını əvvəlki dövrlərdən əsasən fərqləndirir.	İnsanların birgə-yasayış formalarını əvvəlki dövrlərdən asanlıqla fərqləndirir.

LƏXİHE

## 8. TƏQDİMAT: Azərbaycan ərazisində qədim insan məskənləri

**Standartlar:** 1.2.1.; 2.1.2.

**Məqsəd:**

- İbtidai icma quruluşunun öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
- Xəritədə Azərbaycan ərazisində ilk insan məskənlərini, erkən şəhərləri müəy-yənləşdirir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 3.1.2.; 2.1.2.; C. 3.1.2.

**Resurslar:** İKT, xəritə, illüstrasiyalar, dərslik, marker

**Motivasiya:**



Qədim dövr	Minilliklər												Əsrələr				
	... 100 ... 40 ... 12 11 10 9 8 7 6 5 4 3 2 1	1 2 3 4 5 6															
	Eradan əvvəl (e.ə.)													Bizim era (b.e.)			

– Gördiğiniz bu illüstrasiyalar əhalinin həyat tərzini necə əks etdirir?

Azərbaycanın hansı bölgələrində qədim tariximizi öyrənmək üçün abidələr vardır?

Şagirdlər illüstrasiyalar əsasında öz fərziyyələrini irəli sürürəklər. Sonra “Azərbay-can tarixi. Qədim dövr” elektron materialı (“Orta Tunc dövrü”) nümayiş etdirilir.

**Tədqiqat suali:** Azərbaycanın qədim tarixi hansı abidələrin əsasında öyrənilmişdir?

**Tədqiqatın aparılması:** Aşağıdakı tapşırıqlar əsasında qruplara (“Çinartəpə”, “Üzərliktəpə”, “Oğlanqala”, “Göytəpə”) tapşırıq verilir.

**I qrup:** Daş dövrü abidələri, Neolit, Eneolit dövrünün abidələrinin yerləşdiyi bölgələri müəyyən edin və həmin dövrə aid yaşayış məskənlərini xəritədə göstərin.

**II qrup:** Üzərliktəpə və II Kültəpə şəhər yaşayış yerini və qədim əhalinin həyat tərzini təsvir edin. Bu məkanları xəritədə göstərin.

**III qrup:** Erkən və Orta Tunc dövrünün abidələrinin yerləşdiyi məkanları müəyyən edin, dövrə görə xüsusiyyətləri müqayisə edin. Xəritədə göstərin.

**IV qrup:** Son Tunc – İlk Dəmir dövrünün abidələrinin yerləşdiyi məkanları müəyyən edin və xəritədə göstərin.

**Məlumatın mübadiləsi:** Qruplar müəyyən olunmuş vaxt ərzində sualları cavablaşdırıb təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar müzakirə olunur, əlavələr edilir, qiymətləndirilmə aparılır.

#### **Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər ictimai əmək bögüsüünü yaranması – sənətkarlığın müstəqil sahəyə çevriləməsi, çoxçəsidi sənətkarlıq məhsullarının istehsalı və mübadiləsi, yaxın və uzaq şəhərlərlə iqtisadi əlaqələrin müəyyən edilməsində, qədim cəmiyyətin inkişaf yolunun izlənməsində maddi mənbələrin rolunun əvəzsiz olduğunu izah edirlər. Azərbaycan ərazisində mövcud olan qədim insan məskənlərini xəritədə müəyyən edirlər.

**Yaradıcı tətbiqətmə:** Azərbaycanda qədim abidələrin daha çox tədqiq olunduğu bölgələri müəyyən edin, dövrə görə qruplaşdırın.

**Ev tapşırığı:** Internet materiallarından və başqa ədəbiyyatlardan istifadə edərək “Azərbaycanda erkən şəhərlər”i müəyyən edin, mətn tərtib edin.

*Refleksiya və qiymətləndirmə:*

*Qiymətləndirmə meyarları:*

- 1) izahetmə;
- 2) müəyyənetmə.

*Formativ qiymətləndirmə:*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qədim dövrün öyrənilməsində maddi mənbələrin rolunu çətinliklə müəyyənləşdirir.	Qədim dövrün öyrənilməsində maddi mənbələrin rolunu sualların köməyi ilə izah edir.	Maddi mənbələrin rolunu əsaslandıraq izah edir.	Müxtəlif dövrlərə aid maddi mənbələri fərqləndirir və asanlıqla izah edir.
Qədim dövrün abidələrini tanır, xəritədə göstərə bilmir.	Xəritədə qədim abidələrin yerini çətinliklə müəyyənləşdirir.	Xəritədə qədim abidələrin yerini müəyyənləşdirir.	Müxtəlif dövrlərə xas xüsusiyyətləri seçir və xəritədə insan məskənlərini asanlıqla müəyyənləşdirir.

## 9. AZƏRBAYCAN ƏRAZİSİNДƏ TAYFA BİRLİKLƏRİ VƏ ERKƏN DÖVLƏT QURUMLARI

**Standartlar:** 1.3.1.; 3.1.1.; 5.1.3.

**Məqsəd:**

1. Azərbaycanda yaranmış erkən dövlət qurumlarının təsviri edir.
2. Lullubi və Kuti dövlət qurumlarının mədəni əlaqələrinə dair cədvəl tərtib edir.
3. İnsanların birgəyəşayışının müxtəlif formalarını – tayfa birliklərini və erkən dövlət qurumlarını fərqləndirir.

**Təlim forması:** qruplarla iş, kollektivlə iş

**Təlim üsulu:** beyin həmləsi, Venn diaqramı

**İnteqrasiya:** Ü-t. 2.1.2.; 3.1.1.; C. 3.2.3.; 3.2.1.; H-b. 1.2.1.; 2.1.2.

**Resurslar:** İKT, xəritə, dərslik, marker

**Motivasiya:**

- 1) Azərbaycanda hansı tayfalar yaşamışlar?
- 2) Yadelli işğalçılara qarşı onlar necə vuruşurdular?
- 3) Öz torpaqlarını təşkil etmək üçün onlara nə lazım idi?
- 4) Azərbaycanda dövlət qurumlarının yaranması məkanını göstərə bilərsinizmi?
- 5) Bütün bunlar nə vaxt baş vermişdi?

– Zaman oxunda dövlət qurumlarının yaranması tarixini qeyd edin.

Qədim dövr																							
Əsr lər												Əsr lər											
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8	7	6	5	4	3	2	1
Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)											

**Tədqiqat suali:** Azərbaycanda dövlət qurumlarının yaranması onun ictimai, iqtisadi-siyasi həyatına necə təsir etmişdir?

**Tədqiqatın aparılması:** Qruplar (“Naxçalar”, “Gərgərlər”, “Kutilər”, “Sular”) ayrılır. İş vərəqlərində aşağıdakı tapşırıqlar qoyula bilər.

**I qrup:** Azərbaycanın cənubunda iri tayfa birliliklərinin yarandığını izah edin.

**II qrup:** Lullubi dövlət qurumunun yaranması və idarə olunmasını təsvir edin.

**III qrup:** Kutilərin İkiçayarasındaki hakimiyyətini təsvir edin.

**IV qrup:** İnsanların birgəyaşayış formalarını – ulu icma, qəbilə, tayfa, tayfa ittifaqını dövlət qurumu ilə müqayisə edin.

**Məlumatın mübadiləsi:** Cavablar müəyyən edilmiş vaxtda işlənilir və təqdim edilir.

**Məlumatın müzakirəsi:** Hər bir qrup digər qrupun cavablarını diqqətlə izləyir, əlavələr edir, meyarlar əsasında qiymətləndirilir.


**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Kollektiv iş:** Venn diaqramı əsasında Kuti və Lullubi dövlət qurumlarını müqayisə edin:

*Kuti*

*Lullubi*



– məkan; yarandığı zaman; əhalinin məşğulliyəti; idarəetmə; qonşu dövlətlərlə münasibəti; dini görüşləri; əhalinin mənşəyi; süquta uğradı.

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər Azərbaycanın təbii-coğrafi mövqeyini – cənubun şimala nisbətən inkişafı, dövlət qurumlarının formallaşması, qonşu dövlətlərlə münasibətlərini təsvir edə bilirlər.

**Yaradıcı tətbiqetmə:** Lullubi və Kuti dövlət qurumlarının qonşu dövlətlərlə münasibətlərinə dair cədvəli tamamlayın.

Nº	Dövlət qurumları	Hansı dövlətlə mədəni-iqtisadi əlaqə qurur	Nə mübadilə etmişlər	Mənim səmişlər
1.				
2.				

**Ev tapşırığı:** Topladığınız materiallar əsasında Azərbaycanın cənubunda yaranmış dövlət qurumlarını müqayisə edin.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyari:**

1) təsviretmə; 2) cədvəl tərtibetmə; 3) fərqləndirmə.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Erkən dövlət qurumlarını məkanca müəyyən edir, yaranmasını təsvir edə bilmir	Erkən dövlət qurumlarının yaranmasını təsvir edir	Erkən dövlət qurumlarının yaranmasını və idarə olunmasını təsvir edir	Erkən dövlət qurumlarının yaranmasını, idarə olunmasını nümunələrlə təsvir edir
Dövlət qurumları haqqında məlumat verir, lakin cədvəl qura bilmir	Dövlət qurumlarının iqtisadi-mədəni əlaqələrinə dair çətinliklə cədvəl qurur	Dövlət qurumlarının əlaqələrinə dair cədvəl qurur	Lullubi və Kuti dövlət qurumlarının mədəni-iqtisadi əlaqələrinə dair asanlıqla cədvəl qurur
Birgəyəşayış formaları haqqında məlumat toplayır, sərbəst fərqləndirə bilmir	Çətinliklə birgəyəşayış formalarının xüsusiyyətlərini fərqləndirir	İnsanların birgəyəşayış formalarının xüsusiyyətlərini müəyyən edə bilir	Asanlıqla insanların birgəyəşayış formalarını müqayisə edir

## AZƏRBAYCANDA ƏN QƏDİM VƏ QƏDİM DÖVLƏTLƏR

### 10. MANNA DÖVLƏTİNİN YARANMASI VƏ YÜKSƏLİŞİ

**Standartlar:** 2.1.1.; 3.1.2; 4.1.1.

**Məqsəd:**

1. Mannaçıların həyat tərzini və məşğulliyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
2. Manna dövlətinin yaranmasında, inkişafında İranzunun (tarixi şəxsiyyət) rolunu dəyərləndirir.
3. Manna dövlətinin yaranmasında, inkişafında İranzunun (tarixi şəxsiyyət) rolunu dəyərləndirir.


**Təlim forması:** qruplarla iş, kollektivlə iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 3.1.1.; 4.1.1.; Az-d. 2.2.3.; 1.2.2.; H-b. 2.2.1.

**Resurslar:** İKT, dörslik, xəritə, illüstrasiyalar, marker

**Motivasiya:**



Sualla şagirdlərə müraciət olunur.

– Təsvir olunan illüstrasiyalar və xəritə haqqında nə deyə bilərsiniz? Onlar hansı dövlətdən bəhs edir?

Şagirdlər öz fərziyyələrini irəli sürürler.

Müəllim mühazirə üsulundan istifadə edərək Manna dövləti haqqında məlumat verir. Tədqiqat aparmaq üçün onlara materiallar paylanır.

**Tədqiqat suali:** Mərkəzləşmiş Manna dövlətinin yaranmasında və yüksəlişində İranzunun rolu nədən ibarət idi?

**Tədqiqatın aparılması:** Qruplarla (“İzirtu”, “Assur”, “Urartu”, “Subi”) iş aparılır. İş vərəqləri paylanır. İş vərəqində aşağıdakı tapşırıqlar qoyula bilər. Mənbələr əsasında tədqiqat aparılır.

**I qrup:** Mannanın təbiətinin onun əhalisinin həyatına və məşğuliyyətinə necə təsir etdiyini izah edin.

**II qrup:** Mannanın qonşu dövlətlərlə münasibətini izah edin.

**III qrup:** Mannanın daxili və xarici siyasetində İranzunun rolunu dəyərləndirin.

**IV qrup:** Mannanın vilayətləri və onların idarəolunmasını müəyyən edin.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş vaxtda qruplar öz tapşırıqlarını yerinə yetirib təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Qrupların cavabları dinlənilir, müzakirə olunur və əlavələr edilir.

#### *Qrupların qiymətləndirmə meyarları:*

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər Manna dövlətinin coğrafi mövqeyini, əhalinin məşğuliyyətini, dövlətin idarə olunmasını izah edə bilir və dövlətin daxili və xarici siyasetində İranzunun rolunu dəyərləndirirlər.

#### *Yaradıcı tətbiqetmə:*

“İranzu Mannanın bütövlüyünü necə qorudu?” – esse yazın.

**Ev tapşırığı:** Müxtəlif mənbələrdən istifadə edərək Mannanın daxili və xarici siyaseti haqqında məlumat toplayın, təqdim edin.

**Qiymətləndirmə:** Şagirdlər fərdi şəkildə qiymətləndirilir.

#### *Qiymətləndirmə meyarları:*

1) izahetmə; 2) dəyərləndirmə; 3) təsviretmə

#### *Formativ qiymətləndirmə*

I	II	III	IV
Mannada sosial-iqtisadi münasibətləri çətinliklə təsvir edir.	Mannada sosial-iqtisadi münasibətləri əsasən təsvir edir.	Mannada sosial-iqtisadi münasibətləri təsvir edir.	Mannada sosial-iqtisadi münasibətləri nümunələrlə təsvir edir.
Mannanın daxili və xarici siyasetini müəyyənləşdirir.	Mannanın daxili siyasetini izah edir.	Mannanın daxili və xarici siyasetini izah edir.	Mannanın daxili və xarici siyasetini faktlarla izah edir.
İranzunun rolunu çətinliklə müəyyənləşdirir.	İranzunun rolunu izah edir.	İranzunun rolunu dəyərləndirir.	İranzunun rolunu faktlar göstərməklə dəyərləndirir.

## 11. MANNANIN XARİCİ SİYASƏTİ

**Standartlar:** 2.1.1.; 3.1.2.; 4.1.1.; 4.1.2.

**Məqsəd:**

1. Qədim mammalıların həyat tərzini və məşğuliyyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
2. Manna dövlətinin daxili və xarici siyasetini izah edir;
3. Manna dövlətinin inkişafında İrənzunun rolunu dəyərləndirir;
4. Mannanın həyatında rol oynamış şəxsiyyətlər haqqında hekayə qurur.

**Təlim forması:** qrup işi, kollektiv iş, fərdi iş

**Təlim üsulu:** beynin həmləsi, rollu oyun, müzakirə

**İnteqrasiya:** Ü.t. 3.1.1.; 4.1.2.; Az-d. 2.2.3.; H.b. 2.2.1.

**Resurslar:** İKT, xəritə, dərslik, marker, rollu oyun üçün mətn, iş vərəqləri



**Motivasiya:**

Mannada daxili çəkişmələrə aid elektron vəsaitə baxılır. Verilən xəritə və şəkillər sizdə hansı təəssüratlar yaradır?

- Portretlərə əsasən şəxsiyyətləri müəyyən edin. Onlar kimlərdir? Manna tarixində xidmətləri nə olmuşdur?
- Manna döyüşüsünü təsvir edin:



Manna dövləti  
(e.ə. IX–VII əsrlər)



**Tədqiqat suali:** Mannanın xarici siyasetində əsas məqsəd nə idi?

**Tədqiqatın aparılması:** Sinif şagirdləri qruplara (“Aza”, “Ullusunu”, “Rusa”, “Sarqon”) ayrırlırlar. Müəyyən edilmiş zaman ərzində tədqiqat aparılır.

**I qrup:** Qədim mammalıların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini ilə əlaqələndiririn.

**II qrup:** Assurun və Urartunun Manna ilə münasibətlərinin şərh edin.

**III qrup:** İranzu, Aza, Ullusunu kimi tarixi şəxsiyyətlərin Mannanın həyatındakı rolunu dəyərləndirin, hekayə qurun.

**IV qrup:** II Sarqonun Manna vilayətlərini Urartunun tabeliyindən nə məqsədlə qurtardığını izah edin.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş vaxtda qruplar öz tapşırıqlarını yerinə yetirib təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Qrupların cavabları dinlənilir, müzakirə olunur və əlavələr edilir.

#### **Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

Müəllim II Sarqon və Ullusunu münasibətlərinə aid dialoq (mətn) hazırlayır və şagirdlər təqdim edir.

Rollu oyun: Şagirdlər arasında fərdi şəkildə (2 nəfər) rol bölgüsü aparılır: II Sarqon, Ullusunu. Şagirdlər tarixi şəxsiyyətləri öz fəaliyyətləri ilə bağlı təsvir edirlər.

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər qərara gəlirlər ki, II Sarqonun, I Rusanın məqsəd və niyyətləri Manna üzərində hakimiyyətə nail olmaq, Manna hökmдарlarının yeritdiyi siyasetin məqsədi isə hansı yolla olursa olsun, Manna torpaqlarının bütövlüyünü qorumaq, qonşu dövlətlərlə mehriban şəraitdə yaşamaq idi.

**Yaradıcı tətbiqetmə:** “Siz Ullusunu olsaydınız, Manna dövlətini xarici basqınlarından necə qoruyardınız?” – mövzusunda hekayə yazın.

**Ev tapşırığı:** Internet materiallarından və digər ədəbiyyatlardan istifadə edərək Manna haqqında mətn hazırlayın.

#### **Refleksiya və qiymətləndirmə:**

#### **Qiymətləndirmə meyarları:**

- 1) əlaqələndirmə;
- 2) izahetmə;
- 3) dəyərləndirmə.

*Formativ qiymətləndirmə:*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mannalıların məşguliyyəti haqqında sadə məlumat verir, təbii-coğrafi şəraitlə əlaqələndirə bilmir.	Çətinliklə mənnalların məşguliyyətini təbii-coğrafi şəraitlə əlaqələndirir.	Mannalıların məşguliyyətini təbii-coğrafi şəraitlə əsasən əlaqələndirir.	Mannalıların məşguliyyətini asanlıqla təbii-coğrafi şəraitlə əlaqələndirir.
Mannanın idarə olunması haqqında çətinliklə məlumat verir.	Manna dövlətinin daxili siyasetini müəyyənləşdirir.	Dövlətin daxili siyasetini izah edir.	Dövlətin daxili və xarici siyasetini asanlıqla izah edir.
İranzu haqqında məlumat verir, Mannanın inkişafında onun rolunu dəyərləndirə bilmir.	Manna dövlətinin inkişafında İranzunun rolunu çətinliklə dəyərləndirir.	Manna dövlətinin inkişafında İranzunun rolunu əsasən dəyərləndirir.	Manna dövlətinin inkişafında İranzunun rolunu asanlıqla dəyərləndirir.

## 12. MANNANIN SÜQUTU

**Standart:** 3.1.3.

**Məqsəd:**

1. Manna haqqında mənbələr əsasında məlumatları toplayaraq təqdim edir.

**Təlim forması:** qrup işi, kollektiv iş

**Təlim üsulu:** beynin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 3.1.2.; Az-d. 2.2.3.

**Resursslər:** İKT, xəritə, dərslik, marker, rollu oyun üçün mətn, iş vərəqləri

**Motivasiya:** “Mannanın süqutu”na dair elektron vəsaitə (Azərbaycan tarixi. Qədim dövr) baxılın.

Şagirdlərə müraciət olunur. Əhalinin Ahşeriyyə münasibəti sizə necə təsir bağışladı?

Şagirdlər öz fərziyyələrini irəli sürürərlər.

- Manna dövlətinin yaranması dövrünü zaman oxu üzərində qeyd edin.

Qədim dövr																							
Əsrlər												Əsrlər											
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8	7	6	5	4	3	2	1
Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)											

– Verilmiş lal xəritə üzərində Manna, onun ərazisi, paytaxtı və qonşu dövlətləri təsvir edin.

**Tədqiqat sualı:** Hansı səbəbdən Manna dövləti süqut etmişdi?

**Tədqiqatın aparılması:**

**Qruplarla (“Tuqdamme”, “Ahşeri”, “Ualli”, “Aşşurbanipal”) iş.** Müəyyən edilmiş zaman ərzində aşağıdakı tapşırıqlar yerinə yetirilir.

**I qrup:** Bir dövlətin süqut etməsi səbəbləri nələr ola bilər? Mannaya onları aid etmək olarmı? – izah edin.

**II qrup:** Müstəqil siyaset yeridən Ahşeri kimlərə arxalandı və onun aqibəti necə oldu? – izah edin.

**III qrup:** Manna-Assur münasibətlərini təsvir edin.

**IV qrup:** Manna dövlətinin zəifləməsi səbəblərini araşdırın və təqdimat edin.

**Məlumatın mübadiləsi:** Qruplar cavabları hazırlayır və təqdim edir.

**Məlumatın müzakirəsi:** Müzakirələr başlanır. Əlavələr edilir. Qiymətləndirmə aparılır.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					



**Kollektiv iş:**

Müzakirə üçün suallar qoyula bilər:

– Biz Manna dövləti haqqında məlumatları hansı yolla əldə etmişik?

– Xəritədə Manna dövlətinin ərazisi, paytaxt şəhəri, vilayətlərini müəyyən edin.

– Manna dövlətinin yaranmasında və inkişafında hansı tarixi şəxsiyyətlərin rolü olmuşdur?

– Kimber, iskit və sak tayfalarının Mannaya gəlişini necə qiymətləndirirsınız?

– Hansı Manna hökmərənin yeritdiyi daxili və xarici siyaset sənətinə xoşuna gəldi. Nə üçün?

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər belə nəticəyə gəlirlər: Manna mərkəzləşdirilmiş dövlət idi. Mannada kiçik vilayət hakimləri hökmdara tabe idi. Hakimiyyət irsi idi. Qonşularla dostluq münasibəti qurmaqdə məqsəd torpaqlarını qorumaq və itirilmiş vilayətləri geri qaytarmaq idi.

**Yaradıcı tapşırıq:** “Sən Manna hökmdarı Ahşeri olsaydın, Mannanı necə idarə edərdin?” – hekayə qurun.

**Ev tapşırığı:** “Mannanın təsərrüfat həyatı onun mədəniyyətinə necə təsir göstərmişdi?” – bu barədə mənbələrdən məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyari:**

1) təqdimat hazırlama.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Manna dövləti haqqında məlumat toplayır, təqdimat apara bilmir.	Manna dövləti haqqında təqdimat hazırlamaqdə çətinlik çəkir.	Manna dövləti haqqında təqdimat hazırlayır.	İllüstrasiyalar, xəritə əsasında Manna dövləti haqqında asanlıqla təqdimat hazırlayır.

## 13. MANNANIN ŞƏHƏRLƏRİ. MƏDƏNİYYƏT

**Standartlar:** 3.1.1.; 5.1.1.

**Məqsəd:**

1. Mannada sosial-iqtisadi münasibətləri təsvir edir;
2. E.ə. I minillikdə (e.ə IX–VI əsrlərdə) Manna mədəniyyətinin inkişafını izah edir.

**Təlim forması:** qruplarla iş, kollektiv iş

**Təlim üsulu:** əqli hücum, müzakirə

**İnteqrasiya:** Ü-t. 3.1.1.; 5.1.1.; C. 3.2.1.; H-b. 2.1.2.; Az-d. 1.2.4.

**Resurslar:** İKT, xəritə, iş vərəqi, illüstrasiya, marker

**Motivasiya:**

“Manna mədəniyyəti haqqında” elektron vəsaitə baxılır. Şagirdlərə müraciət olunur.

– Mannanın təsərrüfat həyatı və mədəniyyəti sizdə necə təəssürat oyatdı? Təsvir olunmuş illüstrasiyalar haqqında nə deyə bilərsiniz?



**Tədqiqat suali:** Mannanın təsərrüfat həyatı mədəniyyətində necə əks olunmuşdur? Mövzudakı illüstrasiyalar tətbiq olunur.

**Tədqiqatın aparılması:**

Qruplarla ("Həsənli", "Ziviyə", "Manna", "İzirtu") iş aparılır. Aşağıdakı tapşırıqlar yerinə yetirilir.

**I qrup:** Mannada memarlığın və incəsənətin inkişafını faktlarla əsaslandırın.

**II qrup:** Mənnalılarda din necə formalşmışdır? İzah edin.

**III qrup:** Mənnalıların yazılı və dilini müəyyənləşdirin.

**IV qrup:** Mədəniyyətin inkişafında sənətkarlığın rolunu aşkar edin.

**Məlumatın mübadiləsi:** Cavablar müəyyən olunmuş zaman ərzində hazırlanır və qrup liderləri tərəfindən təqdim olunur. Oxunur.

**Məlumatın müzakirəsi:** Cavablar müzakirə olunur. Əlavələr olunur. Qiymətləndirmə aparılır.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər əldə olunmuş maddi mənbələr – Ziviyə-Həsənli arxeoloji tapıntıları əsasında mənnalıların təsərrüfat həyatını təsvir edə bilir. Manna mədəniyyətinin (incəsənət, memarlıq), dini dünyagörüşünün inkişafını asanlıqla izah edə bilirlər.

**Yaradıcı tətbiqetmə:** "Mannada metalişləmə sənəti və incəsənət" – mətn qurun.

**Ev tapşırığı:** Internet materiallarından və əlavə ədəbiyyatdan istifadə edərək "Mannanın müstəqil dövlətçiliyinə necə son qoyulmuşdur" mövzusunda material toplayın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

- 1) təsviretmə;
- 2) izahetmə.

*Formativ qiymətləndirmə:*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mannanın təsərrüfat həyatını çətinliklə təsvir edir.	Mannanın təsərrüfat həyatını təsvir edir.	Mannanın təsərrüfat həyatını əhatəli təsvir edir.	Mannanın təsərrüfat həyatını asanlıqla təsvir edir.
Mədəniyyətin inkişafını izah edə bimir.	Mədəniyyətinin inkişafını sərbəst izah edə bilmir.	Mannanın mədəniyyətini, inkişafını çətinliklə izah edir.	Mədəniyyətinin inkişaf səbəblərini asanlıqla izah edir.

## 14. AZƏRBAYCAN (ATROPATENA) MİDİYA VƏ ƏHƏMƏNİLƏR İMPERİYASI DÖVRÜNDƏ

**Standartlar:** 3.1.2.

**Məqsəd:**

1. Midiya, Əhəməni dövlətlərinin daxili və xarici siyasetində Azərbaycanın yerini müəyyən edir;

**Təlim forması:** qruplarla iş, kollektivlə iş

**Təlim üsulu:** beynin həmləsi, rollu oyun

**İnteqrasiya:** Ü-t. 2.1.2.; 4.1.2.; C. 3.1.2.; Az-d. 3.1.2.; İnf. 3.2.2.; Ə 3.1.3.

**Resurslar:** İKT, xəritə, iş vərəqi, marker

**Motivasiya:**

Elektron vəsaitdə Azərbaycanın Midiya və Əhəmənilər imperiyasının tərkibində olduğu dövr eks olunur. Sual qoyulur.

– E.ə. I minillikdə Azərbaycan torpaqları Midiya və Əhəmənilər imperiyaları tərkibinə necə qatıldı? Şagirdlərin cavabları dinlənilir.

**Tədqiqat suali:** Azərbaycan torpaqlarının Midiya və Əhəmənilər imperiyalarının tərkibində olduğu dövrdə hansı hadisələr baş verdi?

**Tədqiqatın aparılması:** Qruplarla iş aparmaq üçün aşağıdakı tapşırıqlar iş vərəqində eks olunur.

**I qrup:** Manna dövlətinin Midiya tərəfindən işğalından sonra hansı hadisələrin baş verdiyini müəyyənləşdirin.

**II qrup:** Midiya imperiyası dövründə Azərbaycanın şimal tayfalarının vəziyyətini müəyyən edin.

**III qrup:** III Əhəməni şahı II Kirin farsmeyilli əyanlara üstünlük verməsinin “Kiçik Midiya” üçün nəticələrini müəyyən edin.

**IV qrup:** Əhəməni dövlətinin inzibati ərazi bölgüsündə Azərbaycan torpaqlarının mövqeyini müəyyən edin.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş zaman ərzində iş vərəqindəki tapşırıqlar yerinə yetirilir və təqdim olunur.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, müzakirə olunur və əlavələr edilir. Qiymətləndirilir.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər nəticəyə gəlirlər ki, Azərbaycanın təbii-coğrafi şəraiti, sərvəti, münbit torpaqları istilaçıların diqqətini zaman-zaman cəlb etmişdi. Torpaqlarımızın ticarət yolları üzərində yerləşməsi, körpü rolunu oynaması Qərb və Şərqi dövlətlərinin diqqətində olmuşdu. İstilaçılar satraplıqlara daxil edilmiş ərazilərdən vergi və hərbi qüvvələr tələb etmişlər.

**Yaradıcı tətbiqetmə:** II Kir və Tomiris rolunu seçin, fərdi şəkildə dialoqunu və ya monoloqunu hazırlayın və ifadə edin.

**Ev tapşırığı:** “Azərbaycan əhalisi e.ə. IV əsrдə yadelli əsarəti altında” – məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

1) müəyyənləşdirmə;

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycan torpaqlarının – Mannanın Midiya tərəfindən işgalini bilir, lakin hadisələrin sonrakı inkişafını müəyyən edə bilmir. Manna-Midiya münasibətlərini seçir.	Manna-Midiya münasibətlərini müəyyən edir, Əhəmənilərlə münasibətləri müəyyən etməkdə çətinlik çəkir.	Azərbaycan torpaqlarının Midiya-Əhəməni imperiyasının tərkibində olduğu dövrü və hadisələri müəyyən edir.	Azərbaycanın Midiya və Əhəməni imperiyalarının daxili və xarici siyasetindəki yerini müəyyən edir.

## 15. ATROPATENA DÖVLƏTİ

**Standartlar:** 3.1.1.; 4.1.1.; 4.1.2.

**Məqsəd:**

- Atropatena dövlətinin Azərbaycanın ilk qədim dövləti olduğunu müəyyən-ləşdirir;
- Atropatena dövlətinin yaranmasında Atropatın rolunu dəyərləndirir.
- Atropat haqqında kiçik hekayə qurur.

**Təlim forması:** qrup işi, fərdi iş, kollektiv iş

**Təlim üsulu:** beyin həmləsi, Venn diaqramı, rollu oyun

**İnteqrasiya:** Ü-t. 2.1.2.; 4.1.2.; C. 3.2.1.; Az-d. 3.1.2.; İnf. 3.2.2.; Ə. 3.1.3.

**Resurslar:** İKT, xəritə, iş vərəqi, dərslik, marker

**Motivasiya:**

Atropatena dövlətinin yaranmasına dair elektron vəsaitə baxılır.

Şagirdlərə müxtəlif suallar verməklə onların Azərbaycan ərazisində yaranmış Atropatena dövləti haqqında fikirləri alınır.

**Tədqiqat sualı:** Atropatena necə müstəqil dövlətə çevrildi?

**Tədqiqatın aparılması:** Qruplarda (“Maqlar”, “Müqlər”, “Kaspilər”, “Kadusilər”) aşağıdakı suallar əsasında iş aparılır.

**I qrup:** Makedoniyalı İskəndər dövründə Atropatın tutduğu mövqeyi müəyyənləşdirin.



**II qrup:** Atropati müstəqil dövlətin hökmdarı kimi dəyərləndirin.

**III qrup:** “Atropatena şəhərləri” – təsvir edin.

**IV qrup:** Atropatena dövlətinin təsərrüfatı – təsvir edin.


**Məlumatın mübadiləsi:** Qruplar müəyyən zaman ərzində cavablar hazırlayıv və təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Müzakirələr başlayır. Əlavələr olunur. Qiymətləndirmə aparılır.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapsırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Fərdi iş:** Venn diaqramında Manna və Atropatena dövlətləri müqayisə edilir.



### Kollektiv iş:

- Tarixi şəxsiyyət kimi Atropat haqqında hekayə qurun.  
Şagirdlər hekayə hazırlamaq tapşırılır.
- Mövzuya dair elektron materiallara baxılır.

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər Makedoniyalı İskəndər imperiyasının parçalanması nəticəsində Atropatin fəaliyyəti, onun mövqeyi ilə yeni bir dövlət – Atropatena dövlətinin yarandığını, cənubun şimala nisbətən sürətli inkişafını (Ön Asyanın quldar dövlətlərinin müsbət təsiri), bu dövlətin yaranmasını, öz təsərrüfat həyatını qurmasını dəyərləndirir.

**Yaradıcı tətbiqetmə:** “Atropat” rolumu fərdi şəkildə hazırlayıb ifa edin.

**Ev tapşırığı:** Atropatenanın qonşu dövlətlərlə münasibəti haqqında material toplayın.

### Refleksiya və qiymətləndirmə:

#### Qiymətləndirmə meyarları:

- 1) müəyyənləşdirmə;
- 2) dəyərləndirmə;
- 3) hekayəqurma.

#### Formativ qiymətləndirmə:

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atropatenanın yaranması, idarəedilməsini çətinliklə müəyyənləşdirir.	Atropatenanın yalnız yaranması və idarəedilməsini şərh edir.	Atropatenanın yaranması, idarəedilməsini müəyyənləşdirir.	Atropatenanın yaranması, idarəetməsini asanlıqla müəyyənləşdirir.
Atropat haqqında məlumat toplayır.	Atropat haqqında məlumatlar verir.	Atropatin Azərbaycan tarixində rolunu dəyərləndirir.	Atropat haqqında məlumat toplayır, sərbəst hekayə qura bilir.
Atropat haqqında çətinliklə hekayə qurur.	Atropat haqqında tarixi hekayə qurur.	Atropat haqqında asanlıqla kiçik hekayə qurur.	Asanlıqla Atropatin Azərbaycan tarixində rolunu dəyərləndirir.

## 16. ATROPATENANIN QONŞU DÖVLƏTLƏRLƏ MÜNASİBƏTLƏRİ

**Standartlar:** 3.1.2.; 3.1.3.

**Məqsəd:**

- Atropatenanın daxili və xarici siyasətini izah edir;
- Atropatena haqqında mənbələr əsasında məlumatlar toplayaraq təqdim edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 3.1.1.; 3.1.2.; Az-d. 2.2.3.; H-b. 2.2.1.

**Resurslar:** İKT, xəritə, dərslik, iş vərəqi, marker

**Motivasiya:**

– Atropatenanın Selevkilər, Parfiya, Roma ilə münasibətlərini əks etdirən elektron vəsaitə baxılır.

Yönləndici suallar:

- Atropatena hansı dövlətlərlə münasibətdə olmuşdu?
- Sizcə, Atropatena öz müstəqilliyini qorumaq üçün hansı dövlətlə müttəfiq olsa, daha yaxşı olardı?

Şagirdlərin fikirləri səslənir.

**Tədqiqat sualı:** Atropatena Selevkilər və Parfiyadan necə asılı vəziyyətə düşmüşdü?

**Tədqiqatın aparılması:** Qruplara (“Atropatena”, “Parfiya”, “Arşakilər”, “Selevkilər”) iş vərəqləri paylanılır.

**I qrup:** Selevkilər–Atropatena münasibətlərini izah edin.

**II qrup:** Parfiya dövləti ilə Atropatenanı yaxınlaşdırın səbəb – izah edin.

**III qrup:** Roma–Atropatena münasibətlərini təsvir edin.

**IV qrup:** Atropatena–Parfiya münasibətləri. Mətn qurun.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş zaman ərzində iş vərəqindəki tapşırıqlar hazırlanır və təqdim olunur.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, müzakirə olunur və əlavələr edilir. Qiymətləndirilir.

**Yaradıcı tətbiqəmə:** Siz Atropatenanın hökmdarı olsaydınız, hansı dövlətlərlə əlaqələr yaratmaq istəyərdiniz? Fikrinizi əsaslandırın.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər Atropatena haqqında topladıqları məlumatı əsasən artıq qənaətə göldilər ki, Atropatena selevkilərin, parfiyalıların, romalıların əsarəti altına düşsə də, öz müstəqilliyi, torpaqlarının vahidliyi uğrunda mübarizə aparmışdır.

**Ev tapşırığı:** Atropatena mədəniyyəti haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

1) izahetmə; 2) təqdimetmə.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atropatenanın daxili və xarici siyasetini verilən suallar vasitəsilə izah edir.	Atropatenanın daxili və xarici siyasetini çətinliklə izah edir.	Atropatenanın daxili və xarici siyasetini əsasən izah edir.	Atropatenanın daxili və xarici siyasetini asanlıqla izah edir.
Atropatena haqqında məlumat toplayır, sərbəst təqdimat edə bilmir.	Atropatena haqqında təqdimat hazırlayarkən çətinlik çəkir.	Atropatena haqqında məlumat toplayıb təqdimat hazırlayır.	Atropatena haqqında məlumat toplayır, asanlıqla təqdimat hazırlayır.

## 17. ATROPATENA MƏDƏNİYYƏTİ

**Standartlar:** 5.1.1.; 5.1.2.; 5.1.3.

**Məqsəd:**

1. Atropatena mədəniyyətini izah edir;
2. Atropatena–yunan mədəniyyətlərinin qarşılıqlı əlaqələrini izah edir;
3. Atropatenalıların mədəni əlaqələrinə dair cədvəl qurur.

**Təlim forması:** qruplarla iş, kollektiv iş


**Təlim üsulu:** beyin həmləsi, müzakirə, auksion

**İnteqrasiya:** Ü-t. 1.1.1.; 5.1.1.; 5.1.2.; Riy. 1.1.3.; Az-d. 1.2.4.; F. 3.2.2.; B. 1.1.1.

**Resurslar:** xəritə, dörslik, iş vərəqi, şəkil və illüstrasiyalar, marker

“Atropatena mədəniyyəti” elektron vəsaitinə baxılır.

**Motivasiya:**



– Bu illüstrasiyalar haqqında nə deyə bilərsiniz?

Şagirdlərin fikirləri dinlənilir.

**Tədqiqat suali:** Atropatena mədəniyyəti Azərbaycana hansı töhfələr vermişdir?

**Tədqiqatın aparılması:** Qruplarla (“Qazaka”, “Fraaspa”, “Fanaaspa”, “Aqnazana”) iş aparmaq üçün aşağıdakı suallar əks olunmuş iş vərəqləri qruplar arasında paylanır.

**I qrup:** “Atropatena mədəniyyətinin inkişafı” – izah edin.

**II qrup:** Atropatenada memarlığın inkişafını dəyərləndirin.

**III qrup:** “Ellin mədəniyyəti və Atropatena” münasibətlərini müəyyən edin.

**IV qrup:** “Zərdüştilik Avropada yayıldı”. Şərh edin.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş zaman ərzində iş vərəqindəki suallara cavab hazırlanır və təqdim olunur.


**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, müzakirə olunur və əlavələr edilir. Qiymətləndirilir.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Kollektiv iş:**

1. Ellin mədəniyyətinin Atropatena mədəniyyətinə təsirinə dair cədvəli tamamlayın.



2. Zərdüştiliyin yarandığı dövrü zaman oxu üzərində qeyd edin.

Qədim dövr																													
Əsrlər																													
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8	7	6	5	4	3	2	1	1	2	3	4	5	6
Eradan əvvəl (e.ə.)																			Bizim era (b.e.)										

3. Zərdüştiliyin baş məbədinin harada yerləşdiyini xəritədə göstərin.

**Aukcion keçirilir:** Müəllim Atropatena mədəniyyətinə dair auksion keçirilməsi qaydası haqqında şagirdləri təlimatlandırır. Atropatena mədəniyyətinə aid biliklər ardıcıl olaraq adlandırılır, sadalanır. Şagirdlər növbə ilə fikir söyləyirlər. Hər bir fikirdən sonra sayı: “1,2,3”. Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir. Oyunda axırıncı mümkün fikri, cavabı verən şagird “Auksionun” qalibi olur.

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər izah etdilər ki, Atropatenanın təbii-coğrafi mövqeyi, ticarət yolları üzərində yerləşməsi, münbit torpağı, faydalı qazıntıları əhalinin həyat tərzinə, onların təsərrüfat həyatına təsir göstərmmiş, sənətkarlığın müxtəlif sahələri inkişaf etmiş, şəhərlər yaranmış, memarlıq inkişaf etmişdir. Tədqiqatlar zamanı Ellin mədəniyyətinin təsiri dəyərləndirilmişdir.

**Yaradıcı tətbiqetmə:** “Atropatenada şəhərlər” mövzusunda hekayə qurun.

#### Qeyd:

Öziz müəllimlər!

*Perspektiv planlaşdırımada növbəti dərs saatında “Atropatena dövlətinin əhəmiyyəti” mövzusunda təqdimat nəzərdə tutulmuşdur. Təqdimatın mövzusuna dair materiallar dərsliyin 114–116-ci səhifələrində verilmişdir. Mövzunu elan edərək növbəti dərsdə şagirdlərin müstəqil araşdırmalarının nəticələrini təqdim edəcəklərini onların nəzərinə çatdırın. Bu təqdimat şagirdlərin mövzu ilə bağlı əsas məqamları müəyyən etmək bacarığını dəyərləndirməyinizə imkan yaradacaqdır.*

**Ev tapşırığı:** Internet materiallarından və digər mənbələrdən istifadə edərək “Atropatena dövlətinin əhəmiyyəti” haqqında təqdimat hazırlayın.

**Refleksiya və qiymətləndirmə:**

**Refleksiya:**

- Atropatena mədəniyyətini necə öyrəndik?
- Hansı mənbələr bizi kömək etdi?
- Ellin mədəniyyəti ilə əlaqələri hansı yolla əldə etdik?

### *Qiymətləndirmə meyarları:*

1) təsviretmə; 2) izahetmə.

### *Formativ qiymətləndirmə:*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atropatena mədəniyyəti haqqında məlumat toplayır, izah edə bilmir.	Atropatena mədəniyyətini çətinliklə təsvir edir, inkişaf dövrlərini izah edə bilmir.	Atropatena mədəniyyətini təsvir edir, inkişaf dövrünü izah edir.	Atropatena mədəniyyətinin inkişaf dövrünü zaman oxunda qeyd edir, onu təsvir edir və inkişaf dövrlərini izah edir.
Atropatena və yunan mədəniyyətinə dair məlumat toplayır, əlaqələri dəyərləndirə bilmir.	Çətinliklə Atropatena–yunan əlaqələrini seçilir.	Atropatena–Ellin əlaqələrini əsasən izah edir.	Atropatena–Ellin əlaqələrini izah edir.
Atropatena–Ellin mədəniyyətinə dair məlumat toplayır, sərbəst cədvəl tərtib edə bilmir	Ellin mədəniyyətinin Atropatena mədəniyyətinə təsirini söyləyir, müəlli-min köməyi ilə cədvəli tam tərtib edə bilmir.	Ellin mədəniyyətinin Atropatena mədəniyyətinə təsirinə dair cədvəli tam tərtib edə bilmir.	Ellin mədəniyyətinin Atropatena memarlığına, ədəbiyyatına, yazısına təsirinə dair asanlıqla cədvəl tərtib edir.

## 18. ALBANIYA DÖVLƏTİNİN YARANMASI

**Standartlar:** 1.1.1.; 2.1.2.; 3.1.1.

**Məqsəd:**

1. Albaniyada baş vermiş hadisələrin xronoloji çərçivələrini müəyyənləşdirir;
2. Xəritədə Albaniya ərazisini müəyyənləşdirir;
3. Albaniyada dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münsibətləri təsvir edir.

**Təlim forması:** kollektiv və qruplarla iş, fərdi iş

**Təlim üsulu:** beynin həmləsi, müzakirə, Venn diaqramı

**İnteqrasiya:** Ü-t. 1.1.3.; 2.1.2.; 3.1.2.; C. 3.1.2.; Az-d. 2.2.3.

**Resurslar:** dərslik, xəritə, İKT, marker

**Motivasiya:**

Albaniya haqqında elektron vəsaite baxılır:

**Sualla sinfə müraciət olunur:**

- Xəritədə Albaniyanın coğrafi mövqeyini necə təsəvvür edirsiniz?
- Zaman oxunda Albaniyanın yaranması tarixini qeyd edin.

Qədim dövr																							
Əsrlər												Əsrlər											
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8	7	6	5	4	3	2	1
Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)											

**Tədqiqat sualı:** Albaniya dövləti necə yaramıb inkişaf tapdı?

**Tədqiqatın aparılması:** Tədqiqat sualına cavab axtarmaq üçün qruplarda (“Albanlar”, “Qarqarlar”, “Amardlar”, “Utilər”) iş aparılır.

Qruplarda iş aparmaq üçün aşağıdakı suallar qoyula bilər:

**I qrup:** Albaniya dövlətinin yerləşdiyi məkanı təsvir edin. Xəritədə göstərin.

**II qrup:** Albaniyada yaşayan əhalini müəyyən edin.

**III qrup:** Alban əhalisi içərisində təbəqələşmə – təsvir edin.

**IV qrup:** Albaniyada dövlətin idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edin və xronoloji çərçivələrini müəyyənləşdirin.


**Məlumatın mübadiləsi:** Cavablar müəyyən olunmuş zaman çərçivəsində işlənir. Təqdim olunur.

**Məlumatın müzakirəsi:** Cavablar oxunur, müzakirə olunur. Digər qruplar təqdimat edən qrupların cavabına lazım gəldikdə yenilikləri əlavə edirlər. Qiymətləndirmə aparılır.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Kollektiv iş:** Venn diaqramında Atropatena və Albaniyanı müqayisə edin.



**Ümumiləşdirmə və nəticə:** Şagirdlər Albaniyanın ərazisini asanlıqla müəyyən edə bilir və onun əhalisi, insanların təbəqələşməsi, vətəni müdafiə, hərb işini təsvir edə bilir.

**Yaradıcı tətbiqetmə:** Fərdi şəkildə Albaniyada əhalinin təbəqələşməsini əks etdirən rəsmlər çəkin.

**Ev tapşırığı:** Mənbələrdən qədim Albaniya dövləti haqqında məlumat toplayın.

**Qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

1) müəyyənənetmə; 2) təsviretmə.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xronoloji çərçivəni müəyyənləşdirə bilmir.	Xronoloji çərçivəni çətinliklə müəyyənləşdirir.	Xronoloji çərçivəni müəyyənləşdirir.	Xronoloji çərçivəni müəyyənləşdirir, xronoloji cədvəli asanlıqla qurur.
Albaniyanın məkanca şəfahi yerini bilir, xəritədə müəyyən edə bilmir.	Xəritədə Albaniyanın yerini müəyyənləşdirməyə cəhd edir.	Xəritədə Albaniyanın yerini müəyyənləşdirir.	Xəritədə Albaniyanın yerini asanlıqla müəyyənləşdirir.
Albaniya dövlətinin idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edə bilmir.	Albaniya dövlətinin idarə olunmasını, sosial-iqtisadi münasibətləri çətinliklə təsvir edir.	Albaniya dövlətinin idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir.	Albaniya dövlətinin idarə olunmasını, sosial-iqtisadi münasibətləri asanlıqla təsvir edir.

## 19. ALBANIYADA ƏHALİNİN TƏSƏRRÜFAT HƏYATI. ŞƏHƏRLƏR

**Standartlar:** 1.2.1.; 3.1.1.

**Məqsəd:**

- Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir;
- Albaniyanın sosial-iqtisadi münasibətlərini təsvir edir.

**Təlim forması:** kollektiv və qrup işi

**Təlim üsulu:** beyin həmləsi, müzakirə, klaster

**İnteqrasiya:** Ü-t. 3.1.2.; 3.1.1.; C. 3.2.1.; H-b. 2.1.2.

**Resurslar:** İKT, xəritə, dərslik, marker, illüstrasiya, şəkillər

**Motivasiya:** Albaniyanın təsərrüfat hayatı ilə bağlı elektron vəsaitə baxılır.  
– Verilmiş illüstrasiyalar və xəritə əsasında nə söyləyə bilərsiniz?



Şagirdlərin fərziyyələri dinlənilir.

**Tədqiqat suali:** Qədim alban əhalisinin həyat tərzi və məşğulliyətinin zənginliyi nə ilə bağlıdır?

**Tədqiqatın aparılması:** Qruplarla (“Dulusçular”, “Dülgərlər”, “Toxular”, “Boyaqcılar”) iş. Qruplara aşağıdakı tapşırıqlardan ibarət iş vərəqləri paylanır.

**I qrup:** Albaniyanın təsərrüfat həyatının öyrənilməsində yazılı mənbələrin rolunu izah edin.

**II qrup:** Albaniyanın zəngin filiz yataqları metalişləmə sənətinin inkişafına necə zəmin yaratdığını təsvir edin.

**III qrup:** Albaniyada dulusçuluğun inkişafını maddi mənbələr əsasında təsvir edin.

**IV qrup:** Albaniya şəhərlərində ticarətin inkişafını təsvir edin.

**Məlumatın mübadiləsi:** Müəyyən olunmuş zaman ərzində sualların cavabları işlənir və liderlər tərəfindən təqdim olunur.


**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir. Əlavələr edilir.

Hər bir qrup müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir.

**Qrupun qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Kollektiv iş:** “Alban sənətkarlığı”nı səciyyələndirin.



**Ümumiləşdirmə və nəticə:** Şagirdlər asanlıqla Albaniyanın təbii-coğrafi şəraitinin orada insanların təsərrüfat həyatının inkişafına zəmin yaratmasını, əhalinin sənətin müxtəlif sahələri ilə məşğul olmasını, sənətkarlığın ticarətin inkişafına imkan yaratmasını, şəhərlərin yaranmasını, memarlıqda uğurlar qazanılmasını, ticarətin inkişafını, başqa ölkələrlə iqtisadi-mədəni əlaqələrin formallaşmasını nəticə olaraq çıxarırlar.

**Yaradıcı tətbiqetmə:** “Albaniya şəhərləri”ni səciyyələndirir.

**Ev tapşırığı:** Albanlar öz torpaqlarını qorumaq üçün yadelli işgalçılara qarşı necə mübarizə aparırdılar? Məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

- 1) izahetmə;
- 2) təsviretmə.

**Formativ qiymətləndirmə**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddi və yazılı mənbələri müəyyənləşdirir.	Maddi mənbələrin rolunu izah edir.	Maddi və yazılı mənbələrin rolunu izah edir.	Maddi və yazılı mənbələri fərqləndirir və rolunu
Albaniyanın sosial vəziyyətini təsvir etməyə çalışır.	Albaniyanın təsərrüfat həyatını müəyyənləşdirir.	Albaniyanın təsərrüfat həyatını təsvir edir.	Albaniyada sosial vəziyyəti, iqtisadi münasibətləri asanlıqla təsvir edir.

## 20. ALBANLARIN YADELLİLƏRƏ QARŞI MÜBARİZƏSİ

**Standartlar:** 3.1.2.; 4.1.2.

**Məqsəd:**

1. Albaniya dövlətinin daxili və xarici siyasətini izah edir;
2. Oroys haqqında hekayə qurur.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə, Venn diaqramı

**İnteqrasiya:** Ü-t. 3.1.2.; 3.1.1.; C. 3.2.1.; H-b. 2.1.2.

**Resurslar:** İKT, dərslik, xəritə, iş vərəqləri, marker və s.

**Motivasiya:** Albaniya tarixində e.ə. I əsrədə baş verən hadisələrlə bağlı elektron vəsait təqdim olunur.

Yönəldici suallar verilir:

- 1) Albaniya üzərinə kimlər hücum etmişlər?
- 2) Onlar öz məqsədlərinə nail ola bildilərmi?
  - Albaniya tarixində baş vermiş aşağıdakı hadisələrin dövrünü zaman oxu üzərində təsvir edin.

**Tədqiqat suali:** E.ə. I əsrədə yadelli işgalçılara qarşı mübarizədə albanlar nəyə nail olmuşdular?

**Tədqiqatın aparılması:** Qruplarla (“Pompey”, “Oroys”, “Kozis”, “Antoni”) iş aparılır.

**I qrup:** Albaniya hökmdarı Oroys haqqında hekayə qurun.

**II qrup:** Pompeyin Şərqə yürüşünün nəticələrini təsvir edin.

**III qrup:** Antoninin Şərq yürüşünün nəticəsi – şərh edin.

**IV qrup:** Romalılar Albaniya ilə iqtisadi-mədəni əlaqələrdə – şərh edin.


**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində cavablar hazırlanır, təqdim olunur.

**Məlumatın müzakirəsi:** Cavablar qruplar tərəfindən dinlənilir, müzakirə edilir və əlavələr olunur. Əlavələr digər qrupların üzvləri tərəfindən olunur.

**Qrupun qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Kollektiv iş:** Venn diaqramı əsasında Atropatena və Albaniyanın xarici siyasetini müqayisə edin.



**Ümumiləşdirmə və nəticə:** Şagirdlər romalıların Şərq yürüşünü, onun nəticələrini, şimal tayfalarının hücumunu, albanların vətən torpağını necə müdafiə etdiklərini mənbələr əsasında öyrənir və təqdim edə bilirlər.

**Yaradıcı tətbiqəmə:** “Oroys vətən torpağının müdafiəsini necə təşkil etdi?” – hekayə qurun.

**Ev tapşırığı:** Albaniya mədəniyyəti haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

1) izahetmə; 2) təqdimetmə.

### *Formativ qiymətləndirmə:*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Albaniya-Roma münasibətləri haqqında məlumat verir, əlaqələrin nəticəsini seçə bilmir.	Çətinliklə Albaniya-Roma münasibətlərini izah edir.	Albaniya torpaqlarının müdafiəsini, Roma sərkərdəsinin məqsədini izah edir.	Albanianın daxili siyasetini, vətən torpaqlarının müdafiəsini asanlıqla izah edir.
Oroys haqqında kiçik məlumat verir, sərbəst hekayə qura bilmir.	Oroys haqqında çətinliklə hekayə qurur.	Oroys haqqında məlumat verir.	Oroys haqqında asanlıqla hekayə qurur.

## 21. ALBANIYA MƏDƏNİYYƏTİ

**Standartlar:** 1.2.1.; 5.1.2.; 5.1.3.

**Məqsəd:**

- Qədim Albaniya mədəniyyətinin öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir;
- Albaniya mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.
- Albanların yunan və romalılarla mədəni əlaqələrinə dair cədvəl tərtib edir.

**Təlim forması:** kollektiv və qruplarla iş


**Təlim üsulu:** beyin həmləsi, Venn diaqramı, klaster

**İnteqrasiya:** Ü-t. 3.1.2.; 5.1.2.; F. 3.2.2.; B. 1.1.1.

**Resurslar:** İKT, dərslik, xəritə, iş vərəqləri, marker, şəkil və illüstrasiyalar

**Motivasiya:**

– Xəritə və bu illüstrasiyalar nəyi əks etdirir? Nə üçün keramika materialları da bu mətnə qoyulub? Bu barədə nə deyə bilərsiniz?



Şagirdlər öz fərziyyələrini irəli sürürlər.

“Albaniya mədəniyyəti” mövzusunda elektron vəsaitə baxılır.

**Tədqiqat səali:** Albaniyadakı mədəniyyət hansı sahələrdə inkişaf etmişdi?

**Tədqiqatın aparılması:** Qruplarda (“Zebs”, “Helios”, “Selena”, “Bütpərəstlər”) iş aparılır. Aşağıdakı tapşırıqlar əsasında iş vərəqləri tərtib edilir və qruplara paylanır.

**I qrup:** Qədim alban memarlığının xüsusiyyətlərini səciyyələndirin. Mədəniyyətin inkişafında yazılı və maddi mənbələrin rolunu izah edin.

**II qrup:** Alban yazısının mədəniyyətin inkişafında oynadığı rolü və müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edin.

**III qrup:** Qədim alban əhalisinin dini görüşlərinin necə formalasdığını izah edin.

**IV qrup:** Albanların yunan və romalılarla mədəni əlaqələrinə dair cədvəl tərtib edin.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində kiçik qruplar cavabları hazırlayır və təqdim edirlər.


**Məlumatın müzakirəsi:** Cavablar oxunur, müzakirələr edilir, əlavələr olunur. Qiymətləndirmə əvvəlcədən müəyyən olmuş meyarlar əsasında aparılır.

**Qrupun qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Kollektiv iş:** Suallarla şagirdlərə müraciət olunur:


1) Atropatena və Albaniya qədim dünya mədəniyyətinə hansı töhfələri verdi?



Və ya Venn diaqramı:


*Atropatena*

*Albaniya*



**Fərdi iş:**

2) Mənbələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə olduğunu dair cədvəli tamamlayın:



**Yaradıcı tətbiqetmə:** Eneolit, Tunc və antik dövr yaşayış məskənlərini, evlərin inşasını müqayisə edin və hekayə qurun.

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər mənbələr əsasında mənimseyirlər: Azərbaycanın təbii-coğrafi şəraiti əhalinin təsərrüfat həyatının inkişafına, sənətkarlıq və mübadilənin yaranmasına, şəhər mədəniyyətlərinin yaranmasına, memarlıq və heykəltəraşlığın inkişafına, yazı işinin yaranmasına, dini görüşlərin hakim olmasına şərait yaratmışdır.

**Qeyd:**

*Perspektiv planlaşdırma da növbəti dərsda “Tarixçilər və səyyahlar Albaniya haqqında” mövzusunda təqdimat nəzərdə tutulmuşdur. Təqdimatin mövzusu ilə bağlı materiallar dərsliyin 116–120-ci səhifələrində verilmişdir.*

**Ev tapşırığı:** “Tarixçilər və səyyahlar Albaniya haqqında” mövzusunda məlumat hazırlayıın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:** 1) izahetmə; 2) əlaqələri izahetmə; 3) cədvəlqurma.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddi və yazılı mənbələri seçilir, lakin onların rolunu izah edə bilmir.	Maddi və yazılı mənbələri çətinliklə izah edir.	Maddi və yazılı mənbələrin rolunu izah edir.	Maddi və yazılı mənbələri fərqləndirir, rolunu asanlıqla izah edir.
Mədəniyyətlərarası əlaqələri müəyyənləşdirir.	Mədəniyyətlərarası əlaqələri çətinliklə izah edir.	Mədəniyyətlərarası əlaqələri izah edir.	Mədəniyyətlərarası əlaqələrə dair geniş məlumat toplayır və izah edir.
Alban-Yunan-Roma mədəniyyətlərarası əlaqələrə dair cədvəl qurmaqdə çətinlik çəkir.	Alban-Yunan-Roma mədəniyyətlərarası əlaqələrə dair cədvəli natamam qurur.	Alban-Yunan-Roma mədəniyyətlərarası əlaqələrə dair asanlıqla cədvəl qurur.	Alban-Yunan-Roma mədəniyyətlərarası əlaqələrə dair əhatəli, düzgün cədvəl qurur.

## AZƏRBAYCAN TORPAQLARI SASANILƏR İMPERİYASININ TƏRKİBİNDƏ

### 22. AZƏRBAYCANDA FEODAL MÜNASİBƏTLƏRİNİN BƏRQƏRAR OLMASI

**Standartlar:** 1.1.1.; 1.1.2.; 3.1.2.

**Məqsəd:**

1. Azərbaycanda (Atropatenada) feodalizm quruluşunun xronoloji çərçivələrini müəyyənləşdirir;
2. Feodal münasibətlərinin yaranması dövrünü (III–V əsrlər) zaman oxunda qeyd edir;
3. Atropatena dövlətinin daxili siyasetini izah edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beynin həmləsi, müzakirə, klaster

**İnteqrasiya:** Ü-t. 1.1.3.; 1.1.1.; 3.1.1.; Riy. 1.1.3.; Az-d. 2.2.3.; H-b. 2.2.1.

**Resurslar:** İKT, dərslik, iş vərəqi

**Motivasiya:** Şagirdlər “Atropatena III–V əsrlərdə Sasanilər imperiyasının tərkibində” – elektron vəsaitə baxırlar.

– Baxdiğınız elektron vəsait sizdə hansı təsəvvürlər yaratdı? – İnsanların həyatında hansı yenilikləri seçdiniz?

– Azərbaycanda hansı yeni münasibətlər yaranmışdır və bu münasibətlər quldarlıq münasibətindən necə fərqlənir? – Bu münasibətlərin yarandığı dövrü zaman oxu üzərində qeyd edin.

**Tədqiqat suali:** III–V əsrlərdə Atropatenanın daxili və xarici siyasetində hansı dəyişikliklər baş verdi?

**Tədqiqatın aparılması:** Tədqiqat sualına cavab axtarmaq üçün qrup iş formalarından istifadə olunur. Qruplara (“Kahinlər”, “Döyüşçülər”, “Mirzələr”, “Şahənşah”) üzərində tapşırıqlar olan iş vərəqləri paylanır.

**I qrup:** Albaniyada feodal münasibətlərinin ilkin əlamətlərini müəyyənləşdirir. Xronoloji çərçivəsini müəyyən edin və zaman oxunda qeyd edin.

**II qrup:** Sasanilərin tərkibində Atropatenada idarəetmə. Izah edin.

**III qrup:** Atropatenanın daxili siyasetini izah edin.

**IV qrup:** Atropatenada kəndlilərin vəziyyətini izah edin.

**Malumatın mübadiləsi:** Qruplar müəyyən olunmuş zaman ərzində cavabları hazırlanır və liderlər təqdim edirlər. Cavablar oxunur.


**Məlumatın müzakirəsi:** Qrupların hazırladıqları cavablar diqqətlə dinlənilir, müzakirə olunur, əlavələr edilir. Müəyyən olunmuş meyarlar əsasında qiymətləndirmə aparılır.

*Qrupların qiymətləndirmə meyarları:*

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

*Kollektiv iş:*

- 1) Feodalizmə xas olan xüsusiyyətləri müəyyən edin.



- 2) Zaman oxu üzərində erkən feodalizmin yaranma vaxtını müəyyən edin.

Qədim dövr																							
Əsrlər												Əsrlər											
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8	7	6	5	4	3	2	1
Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)											

- 3) Anlayışı müəyyən edin.



Bu üsul oyun formasında keçirilir. Müəllim lövhədə kart asır, onun üzərində tapılacaq anlayış yazılmalıdır. Anlayışın xüsusiyyətinə aid 2-3 yönəldici söz yazılır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun anlayışları tapırlar. Əgər şagirdlər anlayışları tapmaqdə çətinlik çəkirsə, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sayıır.

Şagirdlər öz fəaliyyətlərini deyib qurtardıqdan sonra (müəyyən zaman anında) müəllim bu anlayışların tapılıb-tapılmamasını hamiya çatdırır və lövhələrdə yazılın sözləri açıqlayır.

**Ümumiləşdirmə və nəticə:** Nəticədə şagirdlər müəyyən edirlər ki, III–V əsrlərdə Azərbaycanda feodal münasibətləri formalasmışdı. Atropatena qonşu Arşakilərin əsarəti altına düşmüş, onların bir əyalətinə çevrilmiş, vergi və mükəlləfiyyətlər yerinə yetirməyə məruz qalmışdır.

**Yaradıcı tətbiqetmə:** “Atropatena əhalisi Sasani əsarəti altında” mövzusunda esse yazın.

**Ev tapşırığı:** “Albaniya Sasani əsarəti altında” – materiallar toplayaraq fikir mübadiləsinə hazırlaşın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

- 1) müəyyənetmə;
- 2) qeydetmə;
- 3) izahetmə.

**Formativ qiymətləndirmə:**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Feodalizm dövrünün xronoloji çərçivələrini təxmini müəyyənləşdirir.	Feodalizm dövrünün xronoloji çərçivələrini çətinliklə müəyyən edir.	Feodalizm dövrünün xronoloji çərçivələrini müəyyənləşdirir.	Feodalizm quruluşunun meydana gəlməsi haqqında təqdimat hazırlayır və xronoloji çərçivəsini müəyyənləşdirir.
Feodal münasibətlərinin yaranmasını müəyyənləşdirir.	Feodal münasibətlərinin yaranmasını əsasən təsvir edir.	Feodal münasibətlərinin yaranmasını zaman oxunda təsvir edir.	Feodal münasibətlərinin yaranmasını asanlıqla təsvir edir.
Atropatena dövlətinin daxili siyasetini çətinliklə izah edir.	Atropatena dövlətinin daxili siyasetini izah edir.	Atropatena dövlətinin daxili siyasetini izah edir.	Atropatena dövlətinin daxili siyasetinə dair təqdimat hazırlayır, plan əsasında daxili siyaseti izah edir.

## 23. ATROPATENA SASANİLƏRİN TƏRKİBİNDƏ

**Standart:** 1.1.1.; 3.1.2.

**Məqsəd:**

- Atropatenada feodal münasibətlərinin yaranmasının xronoloji çərçivələrini müəyyənləşdirir;
- Atropatena dövlətinin daxili siyasetini izah edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, Venn diaqramı, müzakirə

**İnteqrasiya:** Ü-t. 1.1.3.; Az-d. 2.2.3.

**Resurslar:** dərslik, iş vərəqləri, xəritə, cədvəl, elektron vəsait (disk)

**Motivasiya:** “Atropatena III–V əsrlərdə”

– Baxdığınız elektron vəsaitlə hansı məlumatları topladınız?

– Məzdək hərəkatı haqqında nə bilirsiniz?

– Məzdək hərəkatı nə vaxt baş vermişdir?

Zaman oxu üzərində bu tarixi hadisəni şərh edin.

Qədim dövr																													
Əsrlər												Əsrlər																	
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8	7	6	5	4	3	2	1	1	2	3	4	5	6
Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)												LAYİHƏ					
																								LAYİHƏ					

**Tədqiqat suali:** Sasani əsarəti altında düşəndən sonra Atropatenada feodal münasibətləri necə inkişaf etdi?

**Tədqiqatın aparılması:** Tədqiqat aparmaq üçün şagirdlər qruplara (“Atropatena”, “Sasanilər”, “Mərzbanlar”, “Azatlar”, “Kahinlər”) ayrılır. Onlara iş vərəqləri paylanır. İş vərəqində öz əksini tapan tapşırıqlar:

**I qrup:** Atropatena–Sasani münasibətlərini şərh edin.

**II qrup:** Mövcud olan feodal torpaq mülkiyyəti formalarını müqayisə edin.

**III qrup:** “Atropatenada sosial təbəqələşmə” – müəyyənləşdirin.

**IV qrup:** Atropatenada feodal münasibətlərinin bərqərar olunması xüsusiyətlərini müəyyənləşdirib cədvəl tərtib edin.

**V qrup:** Atropatenada zərdüştiliyin yayılma səbəbini izah edin.


**Məlumatın mübadiləsi:** Qruplar müəyyən olunmuş zaman ərzində tapşırıqları işləyir. Liderlər cavabları təqdim edir.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir. Əlavələr edilir. Müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir.

### *Qrupların qiymətləndirmə meyvələri:*

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					
V					

**Kollektiv iş:** Venn diaqramı əsasında quldarlıq və feodalizmdə əhalinin sosial vəziyyətini müqayisə edin:



**Ümumiləşdirmə və nəticə:** Nəticədə şagirdlər müəyyən edirlər ki, Atropatena Parfiya əsarətindən qurtulub Sasanilərin əsarəti altına düşdü. Sasani mərzbanları tərəfindən idarə olunan əhali dörd təbəqəyə bölündü. Kəndlilər yenə də vergi və mükəlləfiyyətlər yerinə yetirirdilər. Zərdüst dini Atropatenada hakim din idi.

**Yaradıcı tətbiqetmə:** "Atropatena Sasani əsarəti altında" – esse yazın.

**Ev tapşırığı:** III–V əsrlərdə Albaniyada feodal münasibətləri haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyvələri:** 1) müəyyənləşdirmə; 2) izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atropatenada feodal münasibətlərinin doğan hadisələr haqqında məlumat verir. Lakin xronoloji çərçivəni müəyyən edə bilmir.	Çətinliklə feodal münasibətlərinin yaranmasının xronoloji çərçivəsini müəyyənləşdirir.	Feodal münasibətlərinin yaranmasının xronoloji çərçivəsini müəyyənləşdirir.	Asanlıqla feodal münasibətlərinin yaranmasının xronoloji çərçivəsini müəyyənləşdirir.
Baş verən hadisələr haqqında bilir, onu doğuran səbəbləri izah edə bilmir.	Çətinliklə Atropatenanın daxili siyasətini izah edir.	Sasanilərin əsarəti altında olan Atropatenanın daxili siyasətini əsasən izah edir.	Sasanilərin əsarəti altında olan Atropatenanın daxili siyasətini asanlıqla izah edir.

## 24. ALBANIYA SASANİLƏRİN TƏRKİBİNDƏ

**Standart:** 1.1.1.; 1.1.2.; 3.1.2.

**Məqsəd:**

1. Albaniyada feodal münasibətlərinin yaranmasının xronoloji çərçivələrini müəyyənləşdirir;
2. Feodal münasibətlərinin yaranmasını (III–V əsrlər) zaman oxunda təsvir edir;
3. Albaniya dövlətinin daxili və xarici siyasətini izah edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, Venn diaqramı, müzakirə

**İnteqrasiya:** Ü-t. 1.1.3.; 1.1.1.; 3.1.1.; Riy. 1.1.3.; Az-d. 2.2.3.; H-b. 2.2.1.

**Resurslar:** İKT, dərslik, iş vərəqləri, xəritə, marker

**Motivasiya:** “Albaniya III–V əsrlərdə” elektron vəsaitə baxılır.

- Baxığınız elektron vəsait sizlərdə hansı təəssüratlar yaratdı?
- Şagirdlər öz fikirlərini ifadə edirlər.
- Bu hadisələr nə vaxt baş vermişdi?
- Zaman oxu üzərində təsvir edin.

Qədim dövr																													
Əsrlər															Əsrlər						Əsrlər								
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8	7	6	5	4	3	2	1	1	2	3	4	5	6
Eradan əvvəl (e.ə.)															Bizim era (b.e.)														

**Tədqiqat suali:** III–V əsrlərdə Albaniya öz torpaqlarının bütövlüyünü necə qorudu?

**Tədqiqatın aparılması:** Tədqiqatlar aparmaq üçün sinif şagirdləri qruplara (“Uti”, “Sakasen”, “Girdiman”, “Kolt”) ayrılır. Onlara iş vərəqləri paylanır. İş vərəqlərində öz əksini tapan tapşırıqlar:

**I qrup:** Sasani–Roma münasibətlərinin Albaniyaya təsirini izah edin.

**II qrup:** Albaniya itirilmiş torpaqları qaytarı. Izah edin.

**III qrup:** Albaniyanın Sasanilərin tərkibində daxili müstəqilliyini qoruyub saxladığını izah edin.

**IV qrup:** “Albaniyada xristianlığın yayılması” – izah edin.

**Məlumatın mübadiləsi:** Qruplar müəyyən olunmuş zamanda tapşırıqları işləyir, liderlər cavabları təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar oxunur, müzakirə olunur, əlavələr edilir. Müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir.


### *Qrupların qiymətləndirmə meyarları:*

<b>Qruplar</b>	<b>Mənbələrdən düzgün istifadə</b>	<b>Təqdim- etmə</b>	<b>Tapşırıq vaxtında yerinə yetirilib</b>	<b>Əmək- daşlıq</b>	<b>Ümumi nəticə</b>
I					
II					
III					
IV					

**Kollektiv iş:** Suallarla şagirdlərə müraciət olunur.

- Azərbaycanda feodalizm münasibətləri nə vaxtdan yaranmağa başlamışdı?
- Bu dövrdə hansı siniflər yaranmışdı?
- Feodalizmdən əvvəl hansı sinifli quruluş hakim idi?
- Quldarlıq cəmiyyətində hansı siniflər var idi?

Venn diaqramı əsasında quldarlıq və feodalizmə xas olan xüsusiyyətləri müqayisə edin.



**Ümumiləşdirmə və nəticə:** Nəticədə şagirdlər müəyyən edirlər ki, III–V əsrlərdə Albaniya Sasanişerin əsarəti altına düşmüş, öz daxili müstəqilliyini qorumaq üçün onun ordusunu hərbi qüvvə, ərzaqla təmin etmişdi. Albaniya Roma–Sasani mühərbi bələri zamanı öz torpağını itirsə də, yenidən əldə etmişdir. Sasanişlər dövlətinin tərkibində olsa da, əhalisi öz dini dünyagörüşünü qoruyub saxlamışdı.

Şagirdlərə aydın olur ki, mərkəzi hakimiyyətə qarşı etiraz Məzdək hərəkatı ilə nəticələnir.

**Ev tapşırığı:** III–V əsrlərdə Albaniya əhalisinin dini dünyagörüşü haqqında material toplayın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

- 1) müəyyənetmə;
- 2) təsviretmə;
- 3) izahetmə.

### *Formativ qiymətləndirmə:*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Albaniyada feodal münasibətlərinin yaranması dövrünü bilir, xronoloji çərçivəsini müəyyən edə bilmir.	Albaniyada feodal münasibətlərinin yaranmasının xronoloji çərçivəsini çətinliklə müəyyənləşdirir.	Feodal münasibətlərinin yaranmasının xronoloji çərçivəsini əsasən müəyyənləşdirir.	Feodal münasibətlərinin yaranması xüsusiyyətlərinə əsasən onun xronoloji çərçivələrini asanlıqla müəyyənləşdirir.
Feodal münasibətlərin yaranmasını müəyyənləşdirir.	Feodal münasibətlərin yaranmasını təsvir edir.	Feodal münasibətlərin yaranmasını zaman oxunda əsasən təsvir edir.	Feodal münasibətlərinin yaranmasını zaman oxunda asanlıqla təsvir edir.
Dövlətin daxili və xarici siyasetini müəyyənləşdirir.	Dövlətin daxili siyasetini izah edir.	Dövlətin daxili və xarici siyasetini əsasən izah edir.	Albaniya dövlətinin daxili və xarici siyasetini asanlıqla izah edir.

## **25. ALBANIYA V-VI ƏSRLƏRDƏ**

**Standart:** 1.1.1.; 3.1.3.; 4.1.2.

**Məqsəd:**

1. Albaniyada feodal münasibətlərinin təzahürlərinin xronoloji çərçivələrini müəyyənləşdirir.
2. Albaniya haqqında mənbələrə əsasında məlumat toplayır, təqdimat hazırlayır.
3. II Vaçe və Vaçaqan haqqında kiçik hekayə qurur.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beynin həmləsi, müzakirə, Venn diaqramı

**İnteqrasiya:** Ü-t. 3.1.1., 4.1.2.; Az.d. 2.2.3.

**Resurslar:** dərslik, iş vərəqləri, xəritə

**Motivasiya:**

“Albaniya III–V əsrlərdə” elektron vəsaitə baxılır.

– Bu elektron vəsait Sasani–Albaniya münasibətləri haqqında sizdə hansı təsəvvürlər yaratdı?

Şagirdlər öz fikirlərini ifadə edirlər.

– II Vaçe və Vaçaqan haqqında nə deyə bilərsiniz?

**Tədqiqat suali:** Albaniya hökmdarları Sasani əsarətindən öz torpaqlarını necə qorudu?

**Tədqiqatın aparılması:** Tədqiqat aparmaq üçün şagirdlər qruplara ayrılır. Onlara iş vərəqləri paylanır. İş vərəqlərində öz əksini tapan tapşırıqlar:

**I qrup:** “Albaniya–Sasani münasibətləri V əsrin sonu–VI əsr də” müəyyənləşdirin.

**II qrup:** “Albaniya II Vaçe dövründə” hekayə qurun.

**III qrup:** “Albaniya Vaçaqan dövründə” təqdimat hazırlayıın.

**IV qrup:** “Xristianlıq Albaniyada dərin kök sala bilmədi” – izah edin.


**Məlumat mübadiləsi:** Qruplar müəyyən olunmuş zamanda tapşırıqları işləyir, liderlər cavabları təqdim edir. Cavablar dinlənilir.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir, müzakirə olunur, əlavələr edilir. Müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Kollektiv iş:** Venn diaqramı əsasında II Vaçe və Vaçaqanın yeritdiyi daxili siyasəti müqayisə edin.



**Ümumiləşdirmə və nəticə:** Nəticədə şagirdlər II Vaçenin Albaniyani Sasani əsarətindən necə qurtarmağa çalışmasını, xristian dininə münasibəti, türk-mənşəli etnosların yerli türkmənşəli tayfalarla qaynayıb-qarışmasını, sabir mənşəli Mehranilərin öz hakimiyətini bərqərar etməsini mənimşəyirlər.

**Yaradıcı tətbiqetmə:** “Albaniya II Vaçe dövründə” hekayə qurun

**Ev tapşırığı:** “Türkmenşəli etnosların Azərbaycana gəlişi və nəticəsi” mövzusunda esse yazın.

**Refleksiya və qiymətləndirmə:**

**Qiymətləndirmə meyarları:**

- 1) müəyyənləşdirmə; 2) təqdimat hazırlama; 3) hekayə qurma.

*Formativ qiymətləndirmə:*


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Feodal münasibətlərinin təzahürləri haqqında məlumat verir, lakin xronoloji çərçivələrini müəyyən edə bilmir.	Çətinliklə feodal münasibətlərinin təzahürlərinin xronoloji çərçivələri müəyyənləşdirir.	Feodal münasibətlərinin təzahürlərinin xronoloji çərçivələrini müəyyənləşdirir.	Asanlıqla feodal münasibətlərinin təzahürlərinin xronoloji çərçivələrini müəyyənləşdirir.
Məlumat toplayır, lakin təqdimat hazırlaya bilmir.	Məlumat toplayır və çətinliklə təqdimat hazırlayır.	Məlumat toplayır və əsasən təqdimat hazırlayır.	Asanlıqla məlumat toplayır və təqdimat hazırlayır.
Məlumat toplayır, lakin hekayə qura bilmir.	Çətinliklə hekayə qurur.	Əsasən hekayə qura bilir.	Asanlıqla hekayə qura bilir.

### ***Hörmətli müəllimlər!***

Vəsaitin bu bölümündə sizə təqdim olunan dərs nümunələri mövzular üzrə qoyulmuş standartların sayına və formativ qiymətləndirmə meyarlarına görə əvvəlki nümunələrdən fərqlənir. Bunlar müəllimlərə mövzu üzrə reallaşdırıla biləcək digər standartları (bu standartlar çoxsaylıdır. Onlardan istədiklərinizi tətbiq edə bilərsiniz) və fəndaxili integrasiyanın mümkün variantlarını göstərməyə xidmət edir.

Ümumiyyətlə isə vəsaitdə verilmiş dərs modelləri ehkam deyil. Bunlar yalnız müəllimlərə kömək məqsədi daşıyır. Tərrix dərslərində müəllimlərin sərbəst işləməsi, yaradıcılığı və digər fənlərlə integrasiya üçün geniş imkanlar vardır. Hər bir müəllim bu imkanlardan yararlanaraq dərslərini maraqlı və səmərəli qura, dərslərdə daha çox şagirdin fəal iştirakını təmin edə bilər.

## ARXEOLOJİ XƏRİTƏ (İbtidai icma və erkən feodalizm dövrü abidələri)





## DÖRS NÜMUNƏLƏRİ

### Mövzu: Azərbaycan ərazisində Alt Paleolit dövrü

#### Təlim məqsədi

**Standartlar:** 1.1.1.; 1.1.2.; 1.2.1.; 1.2.2.; 2.1.1.; 2.1.2.

- 1) Paleolit dövründə baş vermiş hadisələrin xronoloji çərçivələrini müəyyənləşdirir;
- 2) Paleolit dövrünü zaman oxunda təsvir edir;
- 3) Paleolit dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
- 4) İllüstrasiyalar əsasında sadə tədqiqatlar aparır;
- 5) Qədim insanların həyat tərzini və məşğulliyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
- 6) Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini müəyyənləşdirir.

**Təlim forması:** qruplarla iş



**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 1.1.3.; 1.1.1.; 3.1.2.; 2.1.2.; Riy. 1.1.3.; Θ. 1.1.4.; Az-d. 3.1.2.; C. 3.2.3.; 3.1.2.; H-b. 1.2.1.

**Resurslar:** İKT, xəritə, iş vərəqləri, illüstrasiyalar, dərslik, marker

**Dərsin gedisi:**

**Motivasiya:** Müəllim lövhədə eks olunan illüstrasiyaları göstərir, şagirdlərdən soruşur:



– Bu illüstrasiyalar haqqında nə deyə bilərsiniz? – Onlar hansı dövrü əhatə edir?  
Şagirdlər illüstrasiyalar haqqında öz fərziyyələrini irəli sürürler.

– Zaman oxu nəyi əks etdirir? Onun üzərində əks olunanlar haqqında nə bilirsiniz?

	Qədim dövr												Əsr lər						
	Minilliklər												Bizim era (b.e.)						
	... ... ... 100 ... ... ... ... 40 ... ... 12 11 10 9 8 7 6 5 4 3 2 1 1 2 3 4 5 6	Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)					

Şagirdlər sxemdə əks olunan dövrlər haqqında öz bilgilərini əks etdirirlər.

Lazımı anda müəllim onlara istiqamət verir və hər şeyə aydınlıq gətirir.

25 il = 1 rüb

100 il = 1 əsr

10 əsr = 1000 il

**Tədqiqat sualı:** Azərbaycan ərazisi – Qarabağ hansı səbəbdən ən qədim insanların məskəni olmuşdu?

Tədqiqat sualına cavab tapmaq üçün şagirdlər dörd qrupa bölünür. Qruplara iş vərəqləri paylanılır.

(Müəllim qrupların bölünməsinə nəzarət edir. Qruplara müxtəlif səviyyəli şagirdlər cəlb edilməli və hər bir mövzuda qrupların tərkibi dəyişməlidir. Qrup daxilində müəyyən vəzifələr bölünməli, lider qrup adından təqdimati etməlidir.)

#### **Tədqiqatın aparılması:**

Qruplar aşağıdakı suallar əsasında tədqiqat aparırlar:

**Tədqiqat mübadiləsi:** Qruplar müəyyən olunmuş zamanda cavabları hazırlayırlar, təqdim edir.

**I qrup:** İnsanların məskən salması üçün vacib olan şərtləri müəyyənləşdirin.

**II qrup:** Ən qədim əmək alətlərini təsvir edin (rəsmlə).

**III qrup:** Azıx mağarasından tapılmış maddi mənbələrin əhəmiyyətini müəyyən edin.

**IV qrup:** Odun insan həyatında rolunu izah edin.

**Məlumatın müzakirəsi:** Cavablar dinlənilir. Əlavələr edilir və qiymətləndirilir.

Müzakirə üçün aşağıdakı suallar verilə bilər:

– Mənimsəmə təsərrüfatı dedikdə nə başa düşürsünüz? İzah edin.

– Alt Paleolitdə qədim insanların əmək alətlərini müəyyən edin.

– Xəritədə ən qədim insanların yaşadığı məkanları – Qarabağ (Azıx, Tağlar, Zar), Naxçıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerik (Buzeyir) rayonlarını müəyyən edin.

– Zaman oxunda ən qədim insanın – Azıxantropun yaşadığı dövrü qeyd edin.

*Qrupların qiymətləndirmə meyarları:*

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

*Yaradıcı tətbiqetmə:* Azıx adamının həyatını təsvir edin – hekayə qurun.

*Ümumiləşdirmə və nəticə:* Şagirdlərə bəlli olur ki, qədim Qarabağın təbii-coğrafi şəraiti, Quruçay sahilindəki sıx meşələr, zəngin heyvanat aləmi, münbət torpağı, əmək aləti hazırlamaq üçün müxtəlif daşlar, müləyim iqlim, soyuqlar düşdükdə təbii dağ mağarası qədim insanların burada məskən salmasına zəmin yaratmışdı.

Qədim insanların həyat tərzindən bəhs edən sənədli filmin göstərilməsi əldə edilmiş bilgiləri bir daha möhkəmləndirir.

Mövzuya dair elektron materiallara baxılır.

*Ev tapşırığı:* Azərbaycan xəritəsində Alt Paleolit düşərgələrinin yerləşdiyi məkanları müəyyənləşdirin.

Meyarlar əsasında qiymətləndirmə aparılır.

Nº	Şagirdlərin fərdi qiymətləndirmə meyarları	I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
1.	Paleolit dövrünün xronoloji çərçivələrini müəyyənləşdirmə				
2.	Paleolit dövrünü zaman oxunda təsviretmə				
3.	Paleolit dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izahetmə				
4.	İllüstrasiyalar əsasında sadə tədqiqat aparma				
5.	Qədim insanların həyat tərzini və məşğulliyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirmə				
6.	Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini müəyyənləşdirmə				

## Mövzu: Azərbaycan Orta və Üst Paleolit dövründə

### Təlim məqsədi

Standartlar: 1.1.1.; 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.3.1.

- 1) Alt və Orta Paleolitin xronoloji çərçivələrini müəyyənləşdirir;
- 2) Alt və Orta Paleolit dövründə baş vermiş hadisələri zaman oxunda təsvir edir;
- 3) Dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
- 4) İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır;
- 5) İnsanların birgə yaşamاسının müxtəlif formalarını, ulu icma və qəbilə icmasını fərqləndirir.

**Təlim forması:** qruplarla və kollektiv iş


**Təlim üsulu:** beyin həmləsi, Venn diaqramı

**İnteqrasiya:** Ü.t. 1.1.3.; 3.1.2.; 2.1.1.; Az-d. 1.2.4.

**Resurslar:** İKT, iş vərəqləri, dərslik

### Dərsin gedisi:

### Motivasiya:



Yuxarıda göstərilənlər haqqında nə bilirsiniz?



### Tədqiqat suali:

– Dövrlərin dəyişməsi və insanların inkişafı özünü hansı əlamətlərdə göstərirdi?

Problemin həllinə istiqamətləndirmək üçün müəllim şagirdləri qruplara bölür və onlara iş vərəqləri təqdim edir.

**I qrup:** Orta Paleolitə xas olan xüsusiyyətləri şərh edin.

**II qrup:** Üst Paleolitə xas olan xüsusiyyətləri müəyyən edin.

**III qrup:** “Bacarıqlı” və “ağılı insan”ları fərqlənirdirin.

**IV qrup:** Ulu icma ilə qəbilə icması arasındaki fərqləri izah edin.

**Tədqiqatın aparılması:** Müəyyən olunmuş zamanda qruplar cavabları hazırlayıv və təqdim edirlər.


### *Qrupların qiymətləndirmə meyarları:*

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək-dاشlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

### *Kollektiv iş:*

Sinfin iştirakı ilə Venn diaqramı qurulur. Alt Paleolit və Üst Paleolitin oxşar və fərqli cəhətləri sadalanır:

- dövr – minilliklər;
- ərazi;
- əhalinin məskunlaşması;
- ov heyvanları;
- əmək alətləri;
- fiziki quruluşu; beyinin həcmi; nitqi; əməyə münasibəti; birlik forması; qadının mövqeyi, rolu.



Sənədli film əsasında Neandertal insanın və Homo sapiensin həyat tərzi izlənir.

**Ümumiləşdirmə və nəticə:** Şagirdlərə bəlli olur ki, Neandertallar və Homo sapienslərin həyat tərzini, istifadə etdikləri əmək alətlərini, məşğulliyətlərini fərqləndirməklə onların şüur və düşüncələrindəki dəyişikliklər, insan cəmiyyətinin inkişafında olan təkamül göstərilir. Bu təkamülü insanların fiziki inkişafında, onların birgəyəşayış qaydalarında görür və dəyərləndirirlər.

**Yaradıcı tətbiqetmə:** "Homo sapienslərin həyat tərzi" – hekayə qurun.

**Ev tapşırığı:** Bacarıqlı insan və Homo sapiens necə fərqlənirdi? Fikir mübadiləsinə hazırlaşın.

### *Refleksiya və qiymətləndirmə:*

Nº	Şagirdlərin fərdi qiymətləndirmə meyarları	I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
1.	Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənetmə				
2.	Mühüm hadisə, proses və təzahürləri zaman oxunda müəyyənetmə				
3.	Dövrün öyrənilməsində maddi mənbələrin rollunu izahetmə				
4.	İllüstrasiya əsasında sadə təqdimatlar aparma				
5.	İnsanların birgə yaşamasının müxtəlif formalarını fərqləndirmə				

LAYİHƏ

## Mövzu: Mezolit – Orta Daş dövrü

### Təlim məqsədi

Standartlar: 1.1.1.; 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.3.1.; 2.1.1.; 2.1.2.

- 1) Mezolit dövrü abidələrinin xronoloji çərçivələrini müəyyənləşdirir;
- 2) Mezolit dövrü hadisələrini, təzahürləri zaman oxunda təsvir edir;
- 3) Mezolit dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
- 4) İllüstrasiya əsasında sadə tədqiqatlar aparır;
- 5) İnsanların birləşməyəsi müxtəlif formalarını fərqləndirir;
- 6) Qədim insanların həyat tərzini və məşğulliyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
- 7) Xəritələrdə Azərbaycan ərazisində Mezolit dövrünün insan məskənlərini müəyyənləşdirir.

**Təlim forması:** kollektiv və qruplarla iş




**Təlim üsulu:** beynin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 1.1.3.; 1.1.1.; 3.1.2.; Riy. 1.1.3.; Θ. 1.1.4.; Az-d. 3.1.2.; 1.2.4.; C. 3.2.3.; 3.1.2.; H-b. 1.2.1.

**Resurslar:** İKT, xəritə və iş vərəqləri, illüstrasiya və şəkillər, dərslik, marker

**Dərsin gedisi:**

**Motivasiya:**



- Bu illüstrasiyalar hansı dövrə aiddir?
- Onlar sizdə hansı təsəvvürlər oyatdı?
- Hansı daşlardan əmək alətləri hazırlanırdı? Izah edin.
- Paleolit və Mezolit dövrü daş əmək alətlərini müqayisə edin.



Qədim dövr															Əsrlər					
Minilliklər															Əsrlər					
... ... ... 100 ... ... ... 40 ... ... 12 11 10 9 8 7 6 5 4 3 2 1															1	2	3	4	5	6
Eradan əvvəl (e.ə.)															Bizim era (b.e.)					

**Tədqiqat suali:** İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçid necə baş verdi?

#### **Tədqiqatın aparılması:**

İş vərəqləri qruplara paylanır. Qruplarda aşağıdakı tapşırıqlar işlənir.

**I qrup:** Ox və kamanın ixtirasını dəyərləndirin.

**II qrup:** İlkin ibtidai maldarlığın əsası qoyuldu. Izah edin.

**III qrup:** İbtidai əkinçiliyin yarandığı şəraiti təsvir edin.

**IV qrup:** Qobustandan əldə edilən maddi mənbələrin əhəmiyyətini dəyərləndirin.

**V qrup:** Qobustanda yaşamış qədim insanların həyat tərzini təsvir edin.

**Məlumatın mübadiləsi:** Cavablanır, təqdim olunur və oxunur.

**Məlumatın müzakirəsi:** Cavablar müzakirə olunur, əlavələr edilir və qiymətləndirmə aparılır.

#### **Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					
V					

**Kollektiv iş:** Paleolit və Mezolit dövrü əhalisinin birləşməş formalarını müqayisə edin.

– Xəritədə Mezolit dövrü abidələrinin yerləşdiyi əraziləri göstərin.

**Ümumiləşdirmə və nəticə:** Şagirdlər Mezolit dövründə Qobustanın təbii-coğrafi şəraiti ilə əlaqədar olaraq qədim insanların bu məkanda məskunlaşmasını, əkinçilik, maldarlıq, balıqcılıqla məşğul olmasını, daşdan mikrolit alətlər (üçkünc, kəsici, gəzli), sümükdən harpunlar düzəltmələrini, onların öz həyat tərzlərini qayalar üzərində əks etdirmələrini mənimsəyirlər.

**Yaradıcı tətbiquetmə:** “Mezolit dövründə istehsal təsərrüfatı” – hekayə qurun.

**Ev tapşırığı:** “Açıq səma altında muzey” haqqında məlumat toplayın.

LAYHƏ

*Refleksiya və qiymətləndirmə:*

Nº	Şagirdlərin fərdi qiymətləndirmə meyarları	I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
1.	Orta Daş dövrü təzahürlərin xronoloji çərçivələrini müəyyənetmə				
2.	Orta Tunc dövrü təzahürləri zaman oxunda təsviretmə				
3.	Mezolit dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izahetmə				
4.	İllüstrasiyalar əsasında sadə tədqiqatlar aparma				
5.	İnsanların birləşməsi əsasında müxtəlif formalarını fərqləndirmə				
6.	Qədim insanların həyat tərzini və məşğulliyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraitit ilə əlaqələndirmə				
7.	Xəritələrdə Azərbaycan ərazisində Mezolit dövrünün insan məskənlərini müəyyənetmə				

## Mövzu: Neolit və Eneolit dövrü

### Təlim məqsədi

Standartlar: 1.1.1.; 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.3.1.; 2.1.1.; 2.1.2.

- 1) Neolit və Eneolit dövrünə aid hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir;
- 2) Neolit və Eneolit dövrünün hadisə, proses və təzahürlərini zaman oxunda təsvir edir;
- 3) Dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
- 4) İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır;
- 5) Mezolit dövrü insanların birgə yaşayışının müxtəlif formalarını fərqləndirir;
- 6) Qədim insanların həyat tərzini və məşğulliyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
- 7) Xəritələrdə Azərbaycan ərazisində Neolit və Eneolit yaşayış məskənlərini müəyyənləşdirir.

**Təlim forması:** qruplarla və kollektiv iş, fərdi iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 1.1.1.; 3.1.2.; 2.1.2.; Riy. 1.1.3.; C. 3.1.2.

**Resurslar:** İKT, iş vərəqləri, illüstrasiyalar, dərslik

### Dərsin gedisi:

### Motivasiya:

Keçmiş mövzu ilə bağlı maddi mənbələr (ox və kaman, maldarlıq, əkinçilik, əhliləşdirilmiş ilk heyvan) göz önünə gətirilərək, əldə olunmuş bilgilər yada salınır və diqqət yeni biliklərin yaranması istiqamətinə yönəldilir. İlk yardımçı vəsait illüstrasiyalar ola bilər.



Şagirdlərə müraciət olunur.

– Bu illüstrasiyalarda gördükleriniz əvvəlki mərhələdən hansı üstünlükleri ilə fərqlənir?

- Zaman oxunda Neolit və Eneolit dövrlərini qeyd edin.

Qədim dövr																							
Əsrlər												Əsrlər											
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8	7	6	5	4	3	2	1
Eradan əvvəl (e.ə.)												Bizim era (b.e.)											

**Tədqiqat suali:** Neolit və Eneolit dövründə insanların həyatında hansı yeniliklər baş verdi?

**Tədqiqatın aparılması:** Qruplara tapşırıqlar verilir.

**I qrup:** Neolit dövründə insanların təsərrüfat həyatını təsvir edin.

**II qrup:** Neolit dövründə baş verən yenilikləri faktlarla sübut edin.

**III qrup:** Neolit və Eneolit dövrü insanların birgəyaşayış qaydalarını Paleolit dövrü ilə müqayisə edin.

**IV qrup:** Neolit və Eneolit dövrlərində cəmiyyətdə qadınların mövqeyini dəyərləndirin.

**V qrup:** Neolit və Eneolit dövrlərində insanların dini görüşlərini təsvir edin.

Cavablar təqdim olunduqdan sonra oxunub müzakirə edilir, əlavələr olunur və münasibət bildirilir.

**Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					
V					

**Kollektiv iş:**

– Müəllimin bələdçiliyi ilə verilmiş illüstrasiyadan istifadə edərək “Eneolit dövrü əhalisinin yaşayış məskənləri” mövzusunda mətn tərtib olunur və mətnlər oxunur, müzakirə edilir.

– Xəritədə Neolit və Eneolit dövrü abidələrinin yerləşdiyi məkanları göstərin, qədim insanların məskunlaşduğu (su mənbələrinə yaxın) yerləri səciyyələndirin.

**Fərdi iş:**

- Eneolit dövründə qadının mövqeyi ilə müasir dövrdə qadının mövqeyini müzakirə edin.

**Ümumiləşdirmə aparılır:** Nəticə olaraq Neolit və Eneolit dövrü insanların həyat tərzi, məşguliyyətləri, dini inamları, adət-ənənələri müəyyən edilir və cəmiyyətdə olan irəliləyişlər, yeniliklər aydınlaşdırılır.

**Ev tapşırığı:** “Neolit dövründə insanların həyatı” haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:**

Nº	Şagirdlərin fərdi qiymətləndirmə meyarları	I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
1.	Neolit və Eneolit dövründə hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənetmə				
2.	Neolit və Eneolit dövrünün hadisə, proses və təzahürlərini zaman oxunda təsviretmə				
3.	Neolit və Eneolit dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izah- etmə				
4.	İllüstrasiya əsasında sadə tədqiqatlar aparma				
5.	İnsanların birləşməsi möxtəlif formalarını fərqləndirmə				
6.	Qədim insanın həyat tərzini və məşguliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirmə				
7.	Xəritələrdə Azərbaycan ərazisində Neolit və Eneolit dövrü məskənlərini müəyyənetmə				

## Mövzu: Son Tunc – İlk Dəmir dövrü

### Təlim məqsədi

Standartlar: 1.1.1.; 1.1.2.; 1.2.1.; 1.2.2.; 2.1.1.; 2.1.2.; 5.1.2.

- 1) Son Tunc və İlk Dəmir dövründə hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir;
- 2) Son Tunc – İlk Dəmir dövründə mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir;
- 3) Son Tunc – İlk Dəmir dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
- 4) İllüstrasiyalar əsasında sadə tədqiqatlar aparır;
- 5) Son Tunc və İlk Dəmir dövrü insanların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
- 6) Xəritələrdə Azərbaycan ərazisində Son Tunc – İlk Dəmir dövrü məskənlərini müəyyənləşdirir;
- 7) Son Tunc və İlk Dəmir dövründə Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.

**Təlim forması:** qruplarla, cütlərlə iş, kollektiv iş



**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**İnteqrasiya:** Ü-t. 2.1.2.; 5.1.2.; C. 3.1.2.; F. 3.2.2.; B. 1.1.1.

**Resurslar:** xəritə, dərslik, iş vərəqləri, illüstrasiyalar

*Dərsin gedisi:*

*Motivasiya:*



Şagirdlərə müraciət olunur.

- Bu illüstrasiyalar haqqında nə deyə bilərsiniz?
- Hansı səbəbdən müdafiə qurğularına ehtiyac yarandı?
- Son Tunc və İlk Dəmir dövrü yaşayış məskənlərini təsvir edin.
- Qobustanda insanların həyat tərzinin bu qayaüstü təsvirlərlə bağlılığını izah edin.
- Şəkillər əsasında sənətkarlığın inkişaf sahələrini müəyyən edin.

**Tədqiqat suali:** Son Tunc və İlk Dəmir dövründə ibtidai cəmiyyətin həyatında hansı yeniliklər baş verdi?

**Tədqiqatın aparılması:** Qruplar cavabları işləyir, təqdim edir.

Kiçik qruplarla iş aparılır. İş vərəqində aşağıdakı tapşırıqlar qoyula bilər:

**I qrup:** Son Tunc və İlk Dəmir dövründə yaşayış məskənlərini təsvir edin.

**II qrup:** Müdafiə tikililəri ilə yaşayış binalarını müqayisə edin.

**III qrup:** Üçüncü ictimai əmək bölgüsü. Izah edin.

**IV qrup:** Son Tunc – İlk Dəmir dövründə formalaşan mədəniyyətin xüsusiyyətlərini müəyyən edin.

- Qrupların cavabları müzakirə edilir, əlavələr olunur.

#### *Qrupların qiymətləndirmə meyarları:*

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Kollektiv iş:** Son Tunc və İlk Dəmir dövrü əhalisinin mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edin.

**Ümumiləşdirmə və nəticə:** Şagirdlərə bəlli olur ki, Son Tunc – İlk Dəmir dövrü e.ə XIV–VII əsrləri əhatə edir. Bu dövrdə ətrafi möhkəm müdafiə divarları ilə möhkəmlənmiş tikililər, kurqanlar yaranmışdır. Bu dövr, həmçinin üçüncü ictimai əmək bölgüsü, Ön Asiya, Şərq ölkələri ilə ticarət əlaqələri, Xocalı–Gədəbəy, Talış–Muğan mədəniyyətləri ilə səciyyələnir. Ticarətin inkişafında at, dəvə kimi minik vasitəsindən quru yollarda, su yollarında gəmi və qayıqlardan istifadə edilmişdir.

**Cütlərlə iş.** Verilmiş söz birləşmələri əsasında mətn tərtib edin.

- 1) Son Tunc dövrü yaşayış evləri, tikililər
- 2) Son Tunc dövründə əhalinin təsərrüfat həyatı
- 3) Tunc dövründə ticarət və mübadilə
- 4) Son Tunc dövrü mədəniyyəti

5) Xəritədə Tunc dövrü mədəniyyətlərinin formalasdığı məkanları qeyd edin.

**Yaradıcı tətbiqetmə:** Son Tunc dövrünün xüsusiyyətlərini müəyyən edin.

**Ev tapşırığı:** Neolit inqilabı haqqında məlumat toplayın. Fikir mübadiləsinə hazırlaşın.

**Refleksiya və qiymətləndirmə meyarları:**

Nº	Şagirdlərin fərdi qiymətləndirmə meyarları	I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
1.	Son tunc və İlk Dəmir dövründə mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənetmə				
2.	Son Tunc – İlk Dəmir dövründə mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsviretmə				
3.	Son Tunc – İlk Dəmir dövrünün öyrənilməsində maddi mənbələrin rolunu müəyyənetmə				
4.	İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparma				
5.	Tunc dövrü insanların həyat tərzini və məşğulliyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirmə				
6.	Xəritələrdə Azərbaycan ərazisində Son Tunc – İlk Dəmir dövrü məskənlərini müəyyənetmə				
7.	Son Tunc və İlk Dəmir dövründə Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini müəyyənetmə				

## Mövzu: Albaniya dövlətinin yaranması

### Təlim məqsədi

Standartlar: 1.1.1.; 1.1.2.; 1.2.1.; 1.2.2.; 1.3.1.; 2.1.1.; 2.1.2.; 3.1.1.; 3.1.3.

- 1) Albaniyada baş vermiş mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir;
- 2) Albaniyada baş vermiş mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir;
- 3) E.ə. IV–III əsrlərin öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir;
- 4) İllüstrasiya əsasında sadə tədqiqatlar aparır;
- 5) İnsanların birgəyaşayışının müxtəlif formalarını fərqləndirir;
- 6) Qədim insanların həyat tərzini və məşğulliyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini ilə əlaqələndirir;
- 7) Xəritələrdə Azərbaycan ərazisində qədim dövlət – Albaniyanın ərazisini müəyyənləşdirir;
- 8) Albaniyanın yaranmasını, idarəolunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir;
- 9) Qədim Azərbaycan dövləti Albaniya haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdim edir.

**Təlim forması:** qruplarla iş və kollektiv iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə, Venn diaqramı

**İnteqrasiya:** Ü-t. 1.1.3.; 1.1.1.; 3.1.2.; 2.1.1.; 2.1.2.; 3.1.1.; Riy. 1.1.3.; Θ. 1.1.4.; Az-d. 3.1.2.; 1.2.4.; 2.2.3.; C. 3.1.2.; 3.2.1.; H-b. 2.1.2.

**Resurslar:** İKT, xəritə, iş vərəqləri, illüstrasiya və şəkillər

### Dərsin gedisi:

#### Motivasiya:

- Gördüyünüz xəritədə Albaniyanın coğrafi mövqeyini təsvir edin.
- Albaniya dövlətinin əhalisini müəyyən edin.
- Albaniya ərazisində yaşayan tayfalar öz təsərrüfat həyatlarını necə qurmuşdular? Izah edin.
- Zaman oxunda Albaniyanın yaranması tarixini qeyd edin.
- Dövlət və dövlət qurumu dedikdə nə başa düşürsünüz? Izah edin.




Qədim dövr																
Əsrlər																
24	23	22	21	20	19	18	17	16	15	14	13	12	11	10	9	8
7	6	5	4	3	2	1										
Eradan əvvəl (e.ə.)														Bizim era (b.e.)		
1	2	3	4	5	6											

### **Tədqiqat suali:**

Qədim Albaniya dövlətində sosial-iqtisadi münasibətlər necə qurulmuşdur?

- Venn diaqramında Atropatena və Albaniyanın tarixini müqayisə edin.



### **Tədqiqatın aparılması:**

– Qruplarda iş aparmaq üçün aşağıdakı tapşırıqlar verilə bilər:

**I qrup:** Albaniya dövlətinin yarandığı şəraiti təsvir edin.

**II qrup:** “Albaniyanın əhalisi və onların həyat tərzi”. Mətn qurun.

**III qrup:** “Alban əhalisi içərisində təbəqələşmə” – təsvir edin.

**IV qrup:** Albaniyada dövlətin idarəolunmasını müəyyənləşdirin.

**Məlumatın mübadiləsi:** Cavablar müəyyən olunmuş zaman çərçivəsində işlənir.

Təqdim olunur.

**Məlumatın müzakirəsi:** Cavablar oxunur, müzakirə olunur. Əlavələr edilir. Qiymətləndirmə aparılır.

### **Qrupların qiymətləndirmə meyarları:**

Qruplar	Mənbələrdən düzgün istifadə	Təqdim- etmə	Tapşırıq vaxtında yerinə yetirilib	Əmək- daşlıq	Ümumi nəticə
I					
II					
III					
IV					

**Ümumiləşdirmə və nəticə:** Albaniyanın ərazisi, əhalisi və onlar arasında bərabərsizlik, insanların təbəqələşməsi, hərb işi haqqında məlumat şagirdlər tərəfindən mənimşənilir və müstəqil fikir yaranır.

**Yaradıcı tətbiqetmə:** “Albaniyada hərb işi” mövzusunda mətn tərtib edin.

**Ev tapşırığı:** Albaniyanın yaranması, idarəolunması, sosial-iqtisadi münasibətləri haqqında məlumat toplayın və fikir mübadiləsinə hazırlaşın.

*Refleksiya və qiymətləndirmə:*

<b>Nº</b>	<b>Şagirdlərin fərdi qiymətləndirmə meyarları</b>	<b>I səviyyə</b>	<b>II səviyyə</b>	<b>III səviyyə</b>	<b>IV səviyyə</b>
1.	Albaniyada baş vermiş mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivə-lərini müəyyənetmə				
2.	Albaniyada baş vermiş mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsviretmə				
3.	Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izahetmə				
4.	İllüstrasiyalar əsasında sadə tədqiqatlar aparma				
5.	E.ə. IV–III əsrlərdə insanların birgəyaşayışının müxtəlif formalarını fərqləndirmə				
6.	Qədim insanların həyat tərzini və məş-ğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirmə				
7.	Xəritələrdə Azərbaycan ərazisində qədim dövlətləri – Atropatena, Albaniya müəyyənetmə				
8.	Azərbaycanda qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsviretmə				
9.	Qədim Azərbaycan dövləti Albaniya haqqında mənbələr əsasında məlumatlar toplama, təqdimetmə				

## QİYMƏTLƏNDİRİMƏ VASİTƏLƏRİNƏ DAİR NÜMUNƏLƏR

**1. İbtidai insanların hayatı öyrənilmişdir.**

- a) arxeoloji materiallar əsasında
- b) yazılı qaynaqlar əsasında
- c) ərəb səyyahlarının məlumatları əsasında
- d) yunan-Roma müəlliflərinin məlumatları əsasında

**2. Hicri eranın başlangıcı götürülür:**

- a) 510-cu ildən
- b) 622-ci ildən
- c) 630-cu ildən
- d) 610-cu ildən

**3. Qədim insanların ilkin məskənləri aşkar edilmişdir:**

- 1. Qarabağda, Naxçıvanda
  - 2. Qazaxda, Şəkidə
  - 3. Gəncəçayda, Lerikdə
  - 4. Qazaxda, Cəlilabadda
- a) 1,2      b) 2,3      c) 1,4      d) 2,4

**4. Uyğun variantı müəyyənləşdirin.**

- a) Azix adamı – Alt Paleolit
- b) oddan istifadə – Üst Paleolit
- c) harpunun yaranması – Mezolit
- d) ulu icma – Üst Paleolit

**5. Mənimsəmə təsərrüfatı adlanırıdı:**

- a) istehsal təsərrüfatı
- b) istehlak təsərrüfatı
- c) əkinçilik təsərrüfatı
- d) maldarlıq təsərrüfatı

**6. Azix mağarasında ən qiymətli tapıntı idi:**

- a) daşdan qurulmuş ocaq yeri
- b) çay daşından hazırlanmış daş əmək alətləri
- c) qədim insanın alt çənə sümüyü
- d) üstünə işarələr çəkilmiş ayı kəllə sümüyü

**7. Azixantroplar yaşamışlar:**

- a) 1,5 milyon il bundan əvvəl
- b) 350–400 min il bundan əvvəl
- c) 2–3 milyon il bundan əvvəl
- d) 40 min il bundan əvvəl

**8. Tarix hesablanır:**

- a) qədim insanın meydana gəlməsindən
- b) ibtidai icma quruluşunun yaranmasından
- c) Daş dövrünün ilkin mərhələsindən
- d) müəyyən bir başlangıç anından

**9. Xronoloji ardıcılıqla müəyyən edin:**

- 1) neandertal insan yaşamışdı
  - 2) qəbilə icması yaranmışdı
  - 3) səsli nitq yaranmışdı
  - 4) ulu icma yaranmışdı
- a) 4, 1, 3, 2      b) 1, 4, 3, 2      c) 1, 2, 4, 3      d) 4, 3, 2, 1

**10. “Ağıllı insan” yaranmışdı:**

- a) Azıxantropun yaşadığı Alt Paleolitdə
- b) Neandertal insanın formalasdığı Orta Paleolitdə
- c) Qəbilə icmasının yarandığı Üst Paleolitdə
- d) Ox və yayın ixtira olunduğu Mezolit dövründə

**11. Azıx mağarasından 700 min il əvvələ aid tapılmışdır:**

- a) daş əmək alətləri
- b) nəslə kəsilmiş heyvan sümükləri
- c) insanın alt çənə sümüyü
- d) ətrafi daşla qurulmuş ocaq yeri

**12. Ulu icmanı qəbilə icması əvəz etmişdi:**

- a) Üst Paleolitdə
- b) Tunc dövründə
- c) Alt Paleolitdə
- d) Orta Paleolitdə

**13. Tarixi Azərbaycan torpağında yaşamamışdır:**

- a) gərgərlər, hunlar, naxçalar
- b) xəzərlər, sabirlər, oğuzlar
- c) germanlar, mikenlər, yunanlar
- d) lullubilər, kutilər, turukkilər

**14. Qədim insanın ilk əmək aləti olmuşdur:**

- a) bazalt daşdan təbərzinlər, daş baltalar
- b) dəvəgözü daşından qaşovlar, sıyırgaclar
- c) sivri daş, yerqazan çubuq, dəyənək
- d) toxu, xış, kotan

**15. Ulu icmaya aid deyil:**

- a) bu kollektivlər daimi olmurdu; tez-tez dağılırdı
- b) dəstə-dəstə kiçik qrup halında yaşayırıdalar
- c) daimi yaşayış yerləri var idi
- d) əmlak bərabərsizliyi yox idi

**16. Alt Paleolit abidəsidir:**

- a) Lerikdə Buzeyir mağarası
- b) Qazaxda Daşsalahlı mağarası
- c) Qarabağda Azıx mağarası
- d) Naxçıvanda Oğlanqala

**17. Quruçay dərəsinin yüksəkliyində yerləşən mağara:**

- a) Tağlar mağarası
- b) Zar mağarası
- c) Azıx mağarası
- d) Buzeyir mağarası

**18. Daha əvvəl baş vermişdi**

- a) dairəvi formada evlər qurulmağa başlandı
- b) toxə əkinçiliyi yarandı
- c) Quruçay mədəniyyəti formalasdı
- d) istehsal təsərrüfatına keçidin əsası qoyludu

**19. Azıx ocağı addır:**

- a) eramızdan 1700 il əvvələ
- b) eramızdan 700 min il əvvələ
- c) eramızdan 1,5 min il əvvələ
- d) eramızdan 350 min il əvvələ

**20. 1968-ci ildə Azıx mağarasında tapılmışdı:**

- a) üzəri çizilmiş ayı kəlləsi
- b) qədim insanın alt çənə sümüyü
- c) ətrafi daşla qurulmuş ocaq qurğusu
- d) gildən düzəldilmiş qab

**21. Mezolit dövründə:**

- a) qəbilə icması yarandı
- b) süni od əldə olundu
- c) istehsal təsərrüfatına keçidin əsası qoyuldu
- d) at əhliləşdirildi

**22. İnsanlar ox və kamanı keşf etdilər:**

- a) Qədim Daş dövründə
- b) İlk Tunc dövründə
- c) Orta Daş dövründə
- d) Yeni Daş Dövründə

**23. Ox və kamanın əhəmiyyəti:**

- 1. Uzaq məsafədən heyvanları ovlayır, təhlükəsizliyi təmin edirdi
- 2. Ox və kamanla daha çox heyvan ovlayırdılar
- 3. Heyvanların qovularaq ovlanmasına son qoyuldu
- 4. Pusqu qurub heyvanları ovlamaq artıq həyata keçirilmirdi

**24. Mezolit dövrünə aid deyil:**

- a) ilkin əkinçiliyin əsası qoyuldu
- b) ox, kaman ixtira edildi
- c) ilkin toxuculuq yarandı
- d) xış əkinçiliyi formalasdı

**25. Xronoloji ardıcılılığı müəyyən edin:**

- 1. qəbilə icması yarandı
- 2. ox, kaman ixtira olundu
- 3. oddan istifadə formalasdı
- 4. istehsal təsərrüfatına keçidin əsası qoyuldu

a) 4,3,1,2      b) 3,2,4,1      c) 3,4,2,1      d) 1,2,4,3

**26. Mezolit dövrü abidəsidir:**

- a) Qobustan, Damcılı
- b) Qaraköpəktəpə, Günəştəpə
- c) Sərkərtəpə, Üzərliktəpə
- d) Əliköməktəpə, Daşsalahlı

**27. İbtidai incəsənət inkişaf etmişdi:**

- a) Qobustan abidəsində, Gəmiqayada
- b) Göytəpə abidəsində, Üzərliktəpədə
- c) II Kültəpə abidəsində, Qaraköpəktəpədə
- d) Zarda, Tağlarda

**28. İy uclarından istifadə edirdilər:**

- a) metalisləmədə, tunc emalında
- b) əkinçilikdə, yerin yumşaldılmasında
- c) toxuculuqda, geyimlərin hazırlanmasında
- d) ovçuluqda, dəri aşılanmasında

**29. Ataxaqanlığı anaxaqanlığını əvəz etmişdi:**

1. Dulusçuluğun yüksək inkişafı ilə
  2. Xış əkinçiliyinin yaranması ilə
  3. Metalişləmə sənətinin inkişafı ilə
  4. Tayfaların ağsaqqallar tərəfindən idarə olunması ilə
- a) 2,3      b) 1,2      c) 3,4

**30. Mezolit dövründə insanlar ixtira etdilər:**

- a) daşdan kəsici alətləri, ağac xışı
- b) harpunu, daş toppuzları
- c) ox və kamanı, kiçik ölçülü daş alətləri
- d) misdən hazırlanan əmək alətlərini

**31. Hadisələri xronoloji ardıcılıqla yazın:**

- 1) birinci böyük əmək bölgüsü yarandı
- 2) od əldə olundu
- 3) qəbilə icması yarandı
- 4) ox və kaman ixtira olundu

**32. Mezolit dövründə:**

- 1) ox və kaman ixtira olundu
- 2) ibtidai maldarlığın əsası qoyuldu
- 3) ilk əkinçilik vərdişləri yarandı
- 4) ulu icma hakim idi
- 5) Homo sapienslər yaşadı
- 6) ilkin toxuculuq yarandı

**33. Xronoloji ardıcılılığı müəyyən edin:**

1. süni od əldə olundu
  2. ilk metal mis kəşf olundu
  3. ox və kaman ixtira olundu
  4. xış əkinçiliyi formalaşdı
- a) 1,2,3,4    b) 4,3,1,2    c) 1,3,2,4    d) 2,3,4,1

**34. Xronoloji ardıcılığı müəyyən edin:**

- 1) Azıx adamı yaşadı
  - 2) istehsal təsərrüfatına keçildi
  - 3) qəbilə icması yarandı
  - 4) neandertal insan formalaşdı
- a) 1,3,4,2    b) 2,4,3,1    c) 1,4,3,2    d) 2,1,3,4

**35. Tunc dövrünün əmək aləti idi:**

- a) ox və kaman
- b) harpun və dəyənək
- c) toxə, mikrolitlər
- d) xış, həvəngdəstə

LƏXİHƏ

**36. Azərbaycan ərazisində yaşamamışlar:**

- a) lullubilər, kutilər, sular
- b) hetlər, franklar, qotlar
- c) qarqarlar, naxçalar, utilər
- d) kaspilər, kadusilər, qarqarlar

**37. Tunc dövrü əkinçiliyi adlanırdı:**

- a) sümük alətin istifadə edilməsi ilə toxə əkinçiliyi
- b) ağac xışın tətbiqi ilə xış əkinçiliyi
- c) bol yağışların düşməsi ilə dəmyə əkinçiliyi
- d) tunc alətlərin istifadəsi ilə əkinçilik

**38. Orta Tunc dövründə formalaşmışdır:**

- a) Quruçay mədəniyyəti
- b) Boyalı qablar mədəniyyəti
- c) Kür-Araz mədəniyyəti
- d) Mustye mədəniyyəti

**39. Azərbaycanın cənub ərazilərində ilk dövlət qurumları yaranmışdı:**

- a) e.ə. IV minillikdə
- b) e.ə. I minillikdə
- c) e.ə. III minillikdə
- d) e.ə. II minillikdə

**40. Daha əvvəl baş vermişdir:**

- a) “Boyalı qablar mədəniyyəti” formalaşdı
- b) toxə əkinçiliyi yarandı
- c) əkinçilik maldarlıqdan ayrıldı
- d) tayfa ittifaqı yarandı

**41. Manna Assur münasibətlərinin pozulmasına səbəb oldu:**

- a) Assur hökmdarlarının Mannaya yürüşləri
- b) Assurların Mannadan xərac tələb etməsi
- c) İskit və sakların Manna ilə sıx əlaqə yaratması
- d) Manna canişinlərinin Urartu ilə əlaqə saxlaması

**42. Azərbaycanda dövlət qurumlarının yaranmasından neçə min il sonra  
Manna dövləti yaranmışdı?**

- a) 2000 il
- b) 4000 il
- c) 3000 il
- d) 1000 il

**43. Manna dövləti Azərbaycanın hansı hissəsində yaranmışdır?**

- a) Araz çayından cənubda
- b) Urmiya və Van gölü arasında
- c) Van gölü ətrafında
- d) Urmiya gölü ətrafında

**44. II Sarqonun Mannaya yürüşlərinin məqsədi var idi:**

- 1. Mannada Assur dövlətinin nüfuzunu möhkəmləndirmək
  - 2. Mannadan Assur xəzinəsinə xərac göndərilməsini təmin etmək
  - 3. Mannanı Urartudan qorumaq
  - 4. Mannada müdafiə qalaları tikdirmək
  - 5. Manna torpağını öz torpaqlarına qatmaq
  - 6. Başqa dövlətlərin Manna ilə əlaqələrinə mane olmaq
- a) 1,2,3      b) 2,3,4      c) 2,4,5

**45. Ullusunu yazılı abidə qoydurdu:**

- a) öz qələbələri şərəfinə
- b) II Sarqonun şərəfinə
- c) I Rusanın şərəfinə
- d) Azanın şərəfinə

**46. Assur hökmdarı II Sarqon Mannaya yürüş edəndən neçə il sonra Manna dövləti süqut etdi?**

- a) 160 il
- b) 116 il
- c) 55 il
- d) 124 il

**47. Manna və İskit padşahlığının tarixində oxşar cəhət:**

- a) Midiya tərəfindən süquta uğradılmaları
- b) Assur tərəfindən süquta uğradılmaları
- c) Urartu tərəfindən süquta uğradılmaları
- d) Əhəmənilər tərəfindən süquta uğradılmaları

**48. Manna hökmdarı Ullusununun dövrünə aiddir:**

- a) Manna dövləti süqut etdi
- b) işgal edilmiş torpaqlar azad edildi
- c) Assur dövləti ilə müttəfiqliyi pozdu
- d) Manna güclü dövlətə çevrildi

**49. Daha əvvəl baş vermişdir:**

- a) Parfiya Atropatenanın əsarəti altına aldı
- b) Selevkilər Roma ilə döyüsdə məğlub oldu
- c) Mannanın müstəqilliyinə son qoyuldu
- d) Ərdəşir Babəkan şahənşah elan olundu

**50. Assurlarla ittifaqı pozmuş Manna hökmdarı:**

- a) Aza
- b) Ullusunu
- c) Ahşeri
- d) İranzu

**51. Mannanın müstəqilliyi sona çatmışdı:**

- a) Midiya dövləti tərəfindən e.ə. 590-ci ildə
- b) Urartu hücumları ilə e.ə. 593-cü ildə
- c) Assur hücumları ilə e.ə. 591-ci ildə
- d) Dövlət özü süqut etmişdi e.ə. 600-cü ildə

**52. Daha əvvəl baş vermişdi:**

- a) Ullusunun taxta çıxması
- b) II Sarqonun Mannaya yürüş etməsi
- c) Ahşerinin Assur dövləti ilə ittifaqı pozması
- d) Manna vilayətlərinin mərkəzi hakimiyyətə tabe olması

**53. Xronoloji ardıcılılığı müəyyən edin:**

1. Manna dövləti yarandı
  2. Ahşeri üsyan zamanı öldürüldü
  3. Lullubi dövlət qurumu yarandı
  4. Ullusunu hakimiyyətə gəldi
- a) 3,2,4,1      b) 1,2,3,4      c) 3,1,4,2      d) 2,4,1,3

**54. Hadisələri xronoloji ardıcılıqla müəyyən edin:**

1. II Vaçe hakimiyyətə gəldi
  2. Məzdək hərəkatına divan tutuldu
  3. Mömin Vaçaqan məktəblər açdırıldı
  4. Albaniyada xristianlıq qəbul olundu
- a) 4,2,3,1      b) 1,2,4,3      c) 2,3,4,1      d) 4,2,1,3

**55. Manna və Atropatena dövlətlərinə aiddir:**

- a) Urmiya gölü ətrafında yaranmışdı
- b) Eyni dövrdə yaranmışdı
- c) Paytaxtı İzirtü olmuşdur
- d) Araz çayından cənubda yaranmışdı

**56. Əhəməni ordusunun tərkibində Makedoniyalı İskəndərə qarşı vuruşurdu:**

- a) alban tayfaları
- b) kimmerlər, iskitlər
- c) müqlər, maqlar
- d) mammalılar, lullubilər

**57. Manna dövlətinin süqutundan neçə il sonra Əhəmənilər dövləti süqut etmişdi?**

- a) 260 il
- b) 360 il
- c) 250 il
- d) 368 il

**58. Hadisələrin xronoloji ardıcılığını müəyyən edin:**

- 1. İskit ağalığına son qoyuldu
  - 2. Manna dövləti süqut etdi
  - 3. II Kir Əhəməni dövlətinin əsasını qoyma
  - 4. Astiaq I Kambizlə qohumluq əlaqəsi yaratdı
- a) 1,2,3,4
  - b) 1,2,4,3
  - c) 4,3,2,1
  - d) 3,4,2,1

**59. Əhəmənilər imperiyasının dağılmasından neçə il sonra Makedoniyalı İskəndər imperiyası süqut etmişdi?**

- a) 17 il
- b) 5 il
- c) 3 il
- d) 11 il

**60. Atropatena şəhəri deyil:**

- a) Qəbələ, Şamaxı
- b) Aqnazana, Fanaaspa
- c) Qazaka, Fraaspa
- d) Tavres, Ordbil

**61. Atropatin nüfuzu yüksəlmişdir:**

- 1. Bariaksi İskəndərə təhvil verdikdən sonra
  - 2. Atropat satrap təyin olunandan sonra
  - 3. Makedoniyalı İskəndərin ölümündən sonra
  - 4. İskəndərin sərkərdəsi Perdikka ilə qohum olduqdan sonra
- a) 1,2
  - b) 2,3
  - c) 1,4
  - d) 2,4

**62. Satrap deyilir:**

- a) əkinçiyə
- b) canışınə
- c) od saxlayana
- d) kahinə

**63. Atropatenada yaşamamışdır:**

- a) maqlar, kaspilər
- b) müqlər, kadusilər
- c) utilər, qarqarlar
- d) kassitlər, turukkilər

**64. Atropatena əhatə edirdi:**

- a) Azərbaycanın cənub torpaqlarını, Şimali Azərbaycanın bəzi cənub rayonlarını
- b) Cənubi Azərbaycanı və Fars körfəzinə qədər torpaqları
- c) Azərbaycanın cənub torpaqlarını və Ani, İberiyaya qədər qərb torpaqlarını
- d) Cənubi Azərbaycanı və Şimali Azərbaycanın bəzi cənub torpaqlarını

**65. Maq adlanırdı:**

- a) atəşpərəstlik dininin kahini
- b) hökmdar ilxisina baxan insan
- c) hökmdar təsərrüfatına baxan şəxs
- d) ordu başçısı

**66. Azərbaycan ərazisində vahid türkmənşəli xalq yaranmağa başlamışdı:**

- a) e.ə. IV əsrde
- b) e.ə. II əsrde
- c) e.ə. IV minillikdə
- d) eramızın II əsrində

**67. Hadisələri xronoloji ardıcılıqla müəyyən edin:**

1. Maqneziyada romalıların Selevkiləri məğlubiyyətə uğratması
  2. Roma sərkərdəsi Antoninin Parfiyaya hücum etməsi
  3. Romalıların parfiyalılara məğlub olması
  4. Atropatenanın Parfiyanın əsarəti altına düşməsi
- a) 1,3,2,4    b) 1,2,4,3    c) 2,3,1,4    d) 3,4,2,1

**68. Atəşpərəstlik dininə görə mübarizə gedirdi:**

- a) Gecə ilə gündüz arasında
- b) Qaranlıqla işıq arasında
- c) Xeyirlə Şər arasında
- d) Odla su arasında

**69. Atropatenada ən qədim pullar kəsilmişdir:**

- a) Atropatin adından
- b) Makedoniyalı İskəndərin adından
- c) İrəzunun adından
- d) İskəndərin sərkərdəsi Perdikkinin adından

**70. E.ə 223-cü ildə Atropatenaya hücum etmişdi:**

- a) Roma sərkərdələri Lukull
- b) Roma sərkərdəsi Antoni
- c) Selevkilər hökməarı III Antiox
- d) Roma sərkərdəsi Pompey

**71. Romalılar selevkiləri məğlubiyyətə uğratdırıllar:**

- a) e.ə. 190-cı ildə baş vermiş Maqneziya döyüşündə
- b) e.ə. 65-ci ildə Qanix yaxınlığında baş vermiş döyüşdə
- c) e.ə. 66-cı ildə Kür çayı sahilində baş vermiş döyüşdə
- d) e.ə. 53-cü ildə Lukull və Pompeyin şərqə yürüşü zamanı

**72. Atropatena və Parfiyanı yaxınlaşdırılmışdı:**

- a) Romaya qarşı mübarizə
- b) Urartuya qarşı mübarizə
- c) Assura qarşı mübarizə
- d) Selevkilərə qarşı mübarizə

**73. Daha əvvəl baş vermişdir:**

- a) Atropatenanın Parfiyanın hakimiyyəti altına düşməsi
- b) Atropatin Midiyənin satrapı təyin olunması
- c) Manna dövlətinin Midiyənin əsarəti altına düşməsi
- d) Mesopotamiyada Qavqamel adlı yerdə döyüşün baş verməsi

**74. Atropatenada şəhərlər salınırdı:**

- 1) karvan yolları üzərində
  - 2) əlverişli, alınmaz məkanlarda
  - 3) hündür təpələr üzərində
  - 4) böyük məbədlərin ətrafında
- a) 1,2      b) 2,4    c) 1,4    d) 3,4

**75. Atropatena Selevkilərdən asılı halda qaldı:**

- a) 42 il      b) 30 il    c) 33 il    d) 35 il

**76. Xristianlıq dini hansı ərazilərdə yayıldı?**

- a) Albaniyanın bəzi dağlıq ərazilərində
- b) Kür və Araz çayları arasında
- c) Albaniyanın şimal hissəsində
- d) Xəzər dənizinin şimal və qərb sahillərində

**77. Albaniya dövlətinə aid deyil:**

- a) Öz əlifbası olması
- b) Paytaxtının İzirtü olması
- c) Paytaxtının Qəbələ olması
- d) Kirəmit və şüşədən istifadə

**78. Parfiya dövləti yaranmışdı:**

- a) Selevkilər dövlətinin parçalanması nəticəsində
- b) Makedoniyalı İskəndər imperiyasının süqutu nəticəsində
- c) Əhəmənilər imperiyasının dağılmasından sonra
- d) Romalıların Şərqə yürüşü nəticəsində

**79. Qədim alban memarlığına aid deyil:**

- a) evlərin inşasında çiy və bişmiş kərpicdən istifadə
- b) yonulmuş daş materialından istifadə
- c) evlərin üst örtüyündə kirəmitdən istifadə
- d) evlərin dirəklərində betondan istifadə

**80. "Midiya yağı" yataqları yerləşirdi:**

- a) Atropatena ərazisində
- b) Parfiya ərazisində
- c) Albaniya ərazisində
- d) Aralıq dənizi sahillərində

**81. Atropatena və Albaniya dövlətləri hansı şəraitdə yaranmışdır:**

- 1. Makedoniyalı İskəndərin ölümündən sonra
- 2. Maqneziya döyüşündə Selevkilərin məğlubiyyətindən sonra
- 3. Əhəməni imperiyasının parçalanmasından sonra
- 4. Pompey və Lukullun hücumlarından sonra

a) 1,4      b) 1,3      c) 2,4      d) 3,4

**82. Əhəmənilər imperiyası dağıldı:**

- a) Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində
- b) Əhəmənilərə qarşı baş vermiş üsyənlər nəticəsində
- c) Böyük Əhəməni ordusunun zəifləməsi nəticəsində
- d) Qavqamel adlı döyüsdən sonra

**83. Albaniya dövləti yaranmışdı:**

- a) e.ə. III əsrin axırı – II əsrin əvvəli
- b) IV əsrin axırı – III əsrin əvvəli
- c) b.e.ə. IV əsrin axırı – III əsrin əvvəli
- d) Qavqamel adlı döyüsdən sonra

**84. Albanların yunan yazısı ilə tanış olduğunu göstərir:**

1. Oroysla Roma sərkərdəsi Pompeyin məktublaşması
  2. Qobustandan tapılmış daş kitabı
  3. Şəkinin Böyük Dəhnə kəndində tapılan daş kitabı
  4. Karvan yolları üzərində şəhərlərin salınması
- a) 1,4      b) 1,3      c) 2,4      d) 3,4

**85. Albaniya dövlətinin ərazisi əhatə edirdi:**

- a) Araz çayından cənubdakı torpaqları
- b) Dağıstandan Urmiya gölünə qədərki əraziləri
- c) İberiyadan Xəzər dənizinə qədər torpaqları
- d) İberiyadan Qızılızən çayına qədərki əraziləri

**86. Xronoloji ardıcılılığı müəyyən edin:**

1. Haylandur hunlarının Albaniyaya hücumu
  2. Sasani–Bizans müqaviləsi bağlandı
  3. Albaniyada sasani mərzbanlığı dövrü mövcud idi
  4. Albaniyada kilsə məclisi çağırıldı
- a) 2,4,1,3    b) 1,2,4,3    c) 3,4,1,2    d) 1,4,3,2

**87. Daha əvvəl baş vermişdir:**

- a) Albaniya Sasanilərdən asılı hala düşdü
- b) Dzirav döyüyü baş verdi
- c) Albaniyada xristianlıq qəbul olundu
- d) Atropatena Sasani dövlətinin əyalətinə çevrildi

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

### *Azərbaycan dilində*

1. Azərbaycan tarixi. Yeddi cilddə, I cild (Ən qədimdən – b.e. III əsri), Bakı, “Elm”, 1998.
2. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycanda arxeoloji tədqiqatlar – 2008. Bakı, 2008.
3. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycanda arxeoloji tədqiqatlar – 2009. Bakı, 2010.
4. Azərbaycan tarixi. AMEA-nın Tarix İnstitutu. III–XI əsrin I rübü. II cild, Bakı, 2007.
5. Azərbaycan tarixi (Ən qədim zamanlardan XX əsrədək). I cild. Bakı, 1994.
6. **Babayev İ.M., Əhmədov Q.M.** Qəbələ. Bakı, “Elm”, 1981.
7. **Bahşaliyev Veli.** Nahçıvan Arkeolojisi: The Archaeology of Nakhichevan. İstanbul, 1997.
8. **Bünyadov T.Ə.** Azərbaycan arxeologiyası ocerkləri. Bakı, “Elm”, 1960.
9. **Cəfərov Əsədulla.** Quruçay dərəsində. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1990.
10. **Cəfərov H.F.** Azərbaycan e.ə. IV minilliyin axırı I minilliyin əvvəllərində (Qarabağın Qarqarçay və Tərtərçay hövzələrinin materialları əsasında). Bakı, “Elm”, 2000.
11. **Cəfərzadə İ.M.** Qobustan. “Elm” nəşriyyatı, Bakı, 1973.
12. **Əliyev V.H.** Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı, “Elm”, 1977.
13. **Əliyev V.H.** Gəmiqaya abidələri. Bakı, 1992.
14. **Əliyev V.H.** Qədim Naxçıvan, Bakı, 1979.
15. **Göyüşov R.B.** Azərbaycan arxeologiyası, Bakı, 1986.
16. **Göyüşov R.B., Martinov A.İ.** SSRİ arxeologiyası, “Maarif” nəşriyyatı, Bakı, 1990.
17. **Həbibullayev O.H.** Kültəpə arxeoloji qazıntıları, Bakı, 1959.
18. **Həsənov İlkin, Rüstəmova Aynur, Babayeva Nigar.** Kurikulum, metodika, pedaqogika. Bakı, 2020.

LAYİHE

19. **İsmayılov Q.S.** Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri, Bakı, "Elm", 1981.
20. **Məmmədova Aidə.** Azərbaycanın Tunc dövrü mədəniyyətinin öyrənilməsi tarixi və onun problemləri. Bakı, 2001.
21. **Məmmədova Fəridə.** Azərbaycanın (Albanianın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993
22. **Muradova F.M.** Qobustan Tunc dövründə, Bakı, 1979.
23. **Müseyibli Nəcəf.** Gəmiqaya rəsmləri. Bakı, 2002.
24. **Rüstəmov C.N.** Qobustan dünyası, Bakı, 1994.
25. **Səfərov Y.** Qədim Azərbaycan; nə bilirik, Bakı, 1989.
26. **Yusifov Y.** Qədim Şərqi tarixi, Bakı, 1993.

*Rus dilində*

27. Академия наук СССР. Труды Азербайджанской экспедиции. М., 1965, МИА № 125.
28. Алиев В.Г. Петроглифы Гемигая. Из серии “Памятники материальной культуры Азербайджана”, Баку, 1985.
29. Пассек Т.С., Латынин Б.А. Очерк об истории Северного Азербайджана. ИООИА, № 3, 1926.
30. Таваккул Расулоглы. Циклопические сооружения на территории Азербайджана. Баку, 1993.
31. Мещанинов И.И. Ассирийская вотивная бусина из Азербайджана. ИООИА, № 2, Баку, 1926.
32. Мещанинов И.И. Циклопические сооружения Закавказья. ИГАИМК, т. XIII, вып. 4–7, 1931.

*İtalyan dilində*

33. Anati E. Cobustan Azerbaiyan. Wara Archives Edizioni Del Centro. Italy, 2001.

LARVİNE  
127

## BURAXILIŞ MƏLUMATI

### AZƏRBAYCAN TARİXİ 6

*Ümumtəhsil məktəblərinin 6-ci sinfi üçün  
Azərbaycan tarixi fənni üzrə dərsliyin (qrif nömrəsi: \_\_\_\_\_)  
METODİK VƏSAITİ*

Tərtibçi heyət:

Müəllif

**Aidə Əkbər qızı Məmmədova**

Redaktor  
Bədii və texniki redaktor  
Dizaynerlər  
Korrektor

**Gülər Mehdiyeva**  
**Abdulla Ələkbərov**  
**Səbinə Məmmədova, Təhmasib Mehdiyev**  
**Mətanət Kərimova**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 7,88. Fiziki çap vərəqi 8,0. Formatı 70x100/16.

Kəsimdən sonra ölçüsü: 165x240. Səhifə sayı 128.

Şriftin adı və ölçüsü: jurnal qarnituru, 10-12 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş . Tiraj . Pulsuz. Bakı-2021.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: \_\_\_\_\_

Nəşriyyat:  
**“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC**  
(Bakı, AZ 1052, F.Xoyski küç., 121a (149))

Çap məhsulunu istehsal edən:

LAYİHE

**PULSUZ**

LAYİHE